

QULU MƏHƏRRƏMLİ,  
ZEYNAL MƏMMƏDLİ,  
ARİF ƏLİYEV

Bakı

# MEDIADA DEBATLAR



Bakı - 2009

*Kitab Açıq Cəmiyyət İnstitutu-Yardım Fonduunun dəstəyi  
ilə «Azərbaycanın vətəndaş cəmiyyəti institutlarında və  
mediada debat mədəniyyətinin formalaşdırılmasına  
yardım» layihəsi çərçivəsində nəşr olunur.*

461  
M 48

Redaktor:  
Nailə Əliyeva

Korrektor:  
Qurban Təbiətoğlu

261680

**Məhərrəmli Q., Məmmədli Z., Əliyev A.  
Mediada debatlar.  
Bakı, «Yeni Nəsil» JB, 2009.— 124 səh.**

Kitabda ictimai müzakirə formalarından biri olan debatın mahiyyəti, forma və növləri, prinsipləri haqqında söhbət açılır, müasir mediada – qəzet, radio, TV və Internetde onun hazırlanıb auditoriyaya çatdırılmasının özəlliklərindən bəhs edilir.

ISBN 978-99-52-8024-3-6

Bakı Dövlət Universiteti  
ELMİ KİTABXANA

© Yeni Nəsil. 2009

## İçindəkilər:

<b>Bu kitab və onun həsr edildiyi debatlar kimə lazımdır (A.Əliyev) .....</b>	<b>7</b>
Debat nədir? .....	7
Debatların məqsədi varmı? .....	8
Debatları digər ictimai müzakirə formalarından nə fərqləndirir .....	9
Debatların tarixi.....	10
Debat texnologiyası.....	12
Arqumentin gücü.....	12
Arqumentin irəli sürülməsi .....	14
Arqumentin cavablandırılması.....	17
Debat formatları .....	20
<b>Mediada debatların özəllikləri (Z.Məmmədli) .....</b>	<b>26</b>
Ön hazırlıq.....	26
Debatlarda moderatorun vəzifələri .....	34
Debatın başlanması .....	40
“Beşsaniyəlik ara” nə deməkdir? .....	41
İştirakçıların davranış modelləri.....	43
<b>İnternet debatlar (Z.Məmmədli, A.Əliyev) .....</b>	<b>45</b>
<b>Radioda debatlar (Z.Məmmədli).....</b>	<b>47</b>
Maraqlı radiodebatlar necə hazırlanır?.....	47
Moderatorun sözlüyü .....	56
Səs tonu.....	59
Səs və səs effektləri .....	60
Moderator necə danışmalıdır?.....	62
Moderatorun sualları .....	64
Dil və düşüncə sadəliyi.....	65

<b>Televiziyada debatlar</b> ( <i>Q.Məhərrəmli</i> ) .....	69
İctimai güzgü .....	69
Barmaqla sayılışır örnəklər .....	71
Debat proqramlarının mahiyyəti .....	73
Teledebatın özəlliyi .....	78
Teledebatın üç prinsipi .....	79
Teledebat iştirakçısı nələri bilməlidir? .....	82
Teledebatın tərkib hissələri .....	91
Teledebatın aparıcısı .....	100
Teledebatı necə təşkil etməli? .....	103
<b>Gərəkli yaddaş</b> ( <i>Q.Məhərrəmli, Z.Məmmədli</i> ) .....	117
“Debat jurnalisti” necə yazmalı və necə danışmalıdır? .....	117
Vətəndaş jurnalistikasının debat moderatoruna hansı faydası ola bilər? .....	122

## SÖZ ÖNÜ

*Hələ XI əsrda Keykavus tövsiyələr toplusu «Qabusnamə»də yazırdı:*

*«Hər adam öz sözünün altında gizlənib. Əli Əmirəlmöminin belə deyib: «Hər kəs öz dilinin altında gizlənib». Söz var, bir cürə deyərsən, insannın ruhu təzələnər, başqa cür deyərsən, adamın qəlbini kədərlənər.*

*Eşitmışəm, bir dəfə Harun ər-Rəşid yuxuda görür ki, bütün dişləri töküllüb. Səhəri yuxuyozanı çağırıb sövüşür: «Bu yuxunun mənəsi nədir?» Yuxuyozan deyir: «Əmirəlmöminin ömrü uzun olsun., bütün qohum-əqrabən səndən qabaq öləcək, belə ki, heç kəs qalmayacaq». Harun ər-Rəşid deyir: «Bu yuxu yozana yüz çubuq vurun, o belə bir ağır xəbəri nə üçün mənim üzümə dedi, bütün qohum-qardaşım məndən qabaq öləcəksə, onda mən kimə lazısam?!»*

*Əmr etdi, başqa yuxuyozanı çağırıldılar, yuxunu ona danışdı. Yuxuyozan dedi: «Əmirəlmöminin gördüyü bu yuxu göstərir ki, Əmirəlmöminin bütün qohum-əqrabasından çox yaşayacaq». Harun ər-Rəşid dedi: «Ağlin hökmü eynidir, təbir həmin təbirdir, lakin ibarələrdə böyük fərq var». Əmr etdi, haman kişiyyə yüz dinar versinlər».*

(«*Qabusnamə*», 7-ci fəsil, «Natiqlik məharətini arturmaq haqqında»)

*Debat sənətinə dair qarşınızdakı kitabı oxuyub nəyisə anlamaqda çətinlik çəkəndə, bu yerə qayidin, Keykavusun məsəlini xaturlayın və bilin ki, debat bacarığı haqlı saydığını fikri müdafiə etmək cəsarəti ilə yanaşı, həm də izah, dəlil-sübut yarışından qalib çıxmaq məharətidir.*



## **BU KİTAB VƏ ONUN HƏSR EDİLDİYİ DEBATLAR KİMƏ LAZIMDIR?**

### ***Debat nədir?***

Bu sözü eşidəndə eksəriyyətin gözü önünə Amerikada prezidentliyə namizəd senatorların televiziya deyişmələri, yaxud İngiltərədə parikli lordların parlament mübahisələri gəlir. Amma əslində bütün insanların həyat boyu ən fəal şəkildə məşğul olduqları, bununla belə çoxlarının ömrünün axırına qədər çətin baş çıxardıqları bir şey varsa, o da ələ debatdır.

Biz lap kiçik yaşlarından hər gün debatdayıq; fikrimizi, arzumuzu bildirir, kimisə inandırmağa, mövqeyimizi əsaslandırmağa çalışırıq; bizim hər saatımız televiziya ekranlarından, qəzet səhifələrindən, radio dalgalarından, Internet saytlarından, tribunalardan, minalərdən, yolqırığı düzülmüş reklam lövhələrindən üstümüzə yağan arqumentlər «yağışı» altında keçir. Beş yaşında «mənim atam sənin atandan güclüdür» deyə qonşu uşaqlarla söz güləşdiririk. On beş yaşında dostlarımıza kinoya getməyə icazə almaq üçün anamızı saatlarla dilə tuturuq. İyirmi beş yaşımızda futbol çempionatında hansı komandanın qalib gələcəyi barədə mərcə giririk. Əlli yaşımızda hansı siyasetçinin xalqa daha çox can yandırduğunu ayırd etmək üçün qonşu ilə

çəkişirik. Yetmiş yaşımızda təzyiqi aşağı salmaq üçün limonun çaytikanında xeyirli olduğunu iddia edənlərlə mübahisə açırıq. Deñəli, özümüz fərqiñə varmasaq da, biz həyatımızın əhəmiyyətli hissəsini debatlarda keçiririk.

### *Nədir insavat buna vadar edən? Bütün bu debatların bir məqsədi var mı?*

İstənilən debat son nəticədə bir məqsədə xidmət edir: qarşı-qarşıya qoyulmuş fikirlər, faktlar və rəylərdən hansının daha doğru olduğunu üzə çıxarmaq və ən başlıcası, başqalarını buna inandırmaq. Əgər sonuncu komponent olmasa idi, debatları həqiqət axtarışına çıxanlar üçün ən yaxşı yol adlandırma bilərdik. Amma məhz «başqalarını inandırmaq» vəzifəsinin ortada olması bizi anlamağa vadar edir ki, «debat» təkcə elmi və mənəvi axtarışlar üsulu deyil, həm də mürəkkəb elementlərə malik sənətdir, geniş ictimai mahiyyət kəsb edən idarəcilik formasıdır. Debatda üstün gəlmək üçün sadəcə həqiqəti söyləmək kifayət deyil, burada fikri əsaslandırmaq üçün düzgün arqumentlər seçmək, qarşısına çıxdığın auditoriyanın xüsusiyyətlərini nəzərə almaq bacarığından tutmuş, natiqlik məharətinə, jestlərin dilini bilmək qabiliyyətinə qədər çox keyfiyyətlər adama gərək olur.

Beləliklə, debatlar insanları öz baxışlarını formalaşdırmağa, ifadə etməyə, əsaslandırmağa və müdafiə etməyə öyrətmək üçün vacibdir. Debatlar cəmiyyətdə plüralizmi, həmcinin müxtəlif fikirli təbəqələr, qruplar arasında sivil mübarizəni təmin etməyin ən uğurlu vəsiyətidir.

## *Debatları digər ictimai müzakirə formalarından - disputlardan, dəyirmi masalardan və s. - nə fərqləndirir?*

Belə fərqlər, əlbəttə ki, var. Əks təqdirdə məhz debatlara həsr olunmuş kitabın yazılmamasına ehtiyac qalmazdı, elə dəyirmi masaların təşkilinə dair təlimatların təkrar dərci kifayət edərdi. Həmin fərqli cəhətlər kitabın sonrakı fəsillərində yeri gəldikcə təsvir ediləcək. Burada isə başlıca iki fərqlin altını çizməq istərdik. Birincisi – *mövzunun qoyuluşu*. Debat mövzusu elə müəyyənləşdirilməlidir ki, ona təsdiq, yaxud inkar şəklində birbaşa cavab vermək mümkün olsun, yəni onun adını oxuyan adam müzakirəyə çıxarılan məsələyə birmənalı münasibət ifadə edə bilsin. Bu münasibət son nəticədə bir sözdən («hə» ya «yox», «raziyam» ya «razi deyiləm»), maksimum bir neçə sözlük kiçik cümlədən («birinci ilə raziyam, ikinci ilə yox») ibarət olmalıdır. Məsələn, «Azərbaycanda diffamasiyaya dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətləri» mövzusu Dəyirmi masa üçün çox gözəl və aktual olsa da, debat üçün yaramır. Amma «Diffamasiyaya görə həbs cəzası aradan qaldırılmalıdır mı?» (yoxlayın, cavab: «hə» ya «yox»dur) uğurlu tərtib edilmiş mövzudur. Debata çıxarılaçaq mövzunun qoyuluş formasını dəyişmək də mümkünündür:

- *inkar forması*: «Sözə görə insanı həbs etmək olmaz» (münasibət: «raziyim», ya «razi deyiləm»);
- *təsdiq forması*: «Böhtan atmaqla insanlara mənəvi əzab gətirən jurnalist cəzasını həbsxanada çəkməlidir» (münasibət: «raziyam», ya «razi deyiləm»).

Debatların digər ictimai müzakirə formalarından daha bir fərqi onların *cəlbediciliyi*, *rəngarəngliyidir*. Artıq bu, bir qrup mütəxəssisin problem üzrə ardıcıl çıxışları deyil – debatlarda qızığın mübahisələr olur, teatr və kino elementlərindən istifadə edilir, qısa çapraz müsahibələr aparılır, auditoriyadan suallar səslənir, iştirakçılar arasında səsvermə keçirilir və s.

### *Debatların tarixi sivilizasiyaların tarixi qədər qədimdir*

Antik Romada Senat cəmiyyəti və ölkənin hüquq sistemini debatların köməyi ilə idarə edirdi. Yunanistanda hər hansı sahədə yürüdülən siyasəti dəyişdirmək üçün yenilik tərəfdarları öz mövqelərini yüzlərlə afinalıdan ibarət münsiflər heyəti qarşısında dönə-dönə müdafia edirdilər. Hindistanda dini qarşıdurma yarananda, vəziyyətdən çıxış yolu tapmaq üçün debatlar təşkil edildilər. Hind hökmədarları böyük debat yarışları keçirir, qaliblərə bahalı hədiyyələr verirdilər. Çinin isə özünə-məxsus debat mədəniyyəti formalasmışdı. Hələ ikinci əsrin başlangıcında Çində Taoist və Konfusian məktəblərinin davamçıları gecə-gündüz davam edən debatlar da öz fəlsəfi baxışlarının və mənəvi dəyərlərinin üstünlüyü xalqı inandırmağa çalışırdılar.

XII əsrдən başlayaraq Avropa universitetlərində tədris prosesində debatlardan geniş istifadə edildilər. İngiltərənin Oksford universitetində tələbələrə debat mədəniyyətindən və fikri arqumentləşdirmək bacarığından bir neçə il dərs keçirdilər. Kristian monastrlarında günlərlə davam edən ictimai müzakirələr – debatlar təşkil edildi. O dövrün ən ağıllı adamlarından və böyük söz ustalarından sayılan Tomas Akuinas eyni

vaxtda on müxtəlif mövzuda debat aparmaq bacarığı ilə tanınırdı.

İngiltərənin məşhur parlament debatları öz başlanğıcını XIV əsrд bu ölkədə yaranmış ənənədən götürür. Sonradan həmin ənənə Britaniyanın Amerikadakı koloniyalarına köçürüldü. Abraham Linkoln və Stefan Duqlas arasında yeni ərazilərdə quldarlığın ləğvinə dair debatlar Linkolna bütün qitədə şöhrət qazandırdı.

Azərbaycan tarixində, şifahi və yazılı ədəbiyyatında da debatlara dair çoxlu maraqlı faktlara və rəvayətlərə rast gəlmək olur. Makedoniyalı İskəndərlə gəncəli Nüşabənin söhbəti əslində siyasi debatlara gözəl nümunə deyilmi? Aşiq deyişmələri səhnələşdirilmiş çin debat-yarışlarından mahiyyətçə çoxmu fərqlənir?

Ən yeni tariximizdə son dərəcədə maraqlı və hikmətamız debatlardan biri 1920-ci ilin aprelində Demokratik Azərbaycan Respublikasının parlamentində keçirilmişdi. Həmin gün xalqın və dövlətin taleyini növbəti onilliklər üçün müəyyənləşdirən bir məsələ müzakirəyə çıxarılmışdı: «Rusiya qoşunları Azərbaycana dəvət edilsin, ya edilməsin?» Nəticə bizim üçün faciəvi olmuşdu: «Dəvət edilsin!» Bu, bir daha bizə xatırladır ki, debatlarda həqiqəti söyləmək və ona söykənmək hələ qələbə qazanmaq demək deyil. Bu həqiqəti arqumentləşdirmək, başqalarını ona inandırmıq bacarığın-dan çox şey asılıdır. Hərçənd, bəzən şərait qeyd olunan prinsip daxilində təsəvvür etdiyimizdən daha qəliz olur. Amma bunun debat elminə və təcrübəsinə artıq bir aidiyyatı yoxdur.

## *Debat texnologiyası*

### *Arqumentin gücü*

«Küçələrə su səpmişəm, yar gələndə toz olmasın...»

«Hamidan gözəl mənəm, heç dinib-danışmiram...»

«Ay ana, ay ana, dostum evlənir...»

Bəlkə də yüz dəfələrlə eşitdiyimiz, zümrümə etdiyimiz bu sətirlərdən hər biri öz-özlüyündə bir arqumentdir. Nədənsə, insanlar əmindirlər ki, «arqument» sözü daha çox mənfi çalarda işlədir, bir «mübahisə» olanda yada düşür, sanki o, adama yalnız başqalarının fikirlərini təkzib etmək, yaxud onların tezislərinin yanlışlığını sübuta yetirmək üçün gərək olur. Lakin diqqət yetirsək, görərik ki, biz arqumentlərə daha çox məhz öz fikirlərimizi əsaslandırmaq, ətrafdakıları da onları qəbul etməyə meylləndirmək üçün əl atırıq.

İnsan kofenin, ayranın, çayın istehlakçısı olduğu kimi, arqumentlərin də istehlakçısıdır. Biz özümüzü mal və xidmətlərin istifadəçisi rolunda asanlıqla təsəvvür edirik, amma arqumentlərin istehlakçısı roluna çətinliklə alışırıq. Halbuki həmin mal və xidmətləri bizə tərifləyən reklamin özü də arqumentdir, çünki o bizi konkret addım atmağa, deyək ki, məsələn, əlimizi cibimizə salmağa sövq etmək məqsədi güdür. Sap-sağlam adamlar tibbi sigortaya ona görə aybaay pul verirlər ki, onlar bunun daha etibarlı müdafiə üsulu olduğu barədə arqumentlərə inanırlar. Arqument nəzəriyyəni praktikaya çevirən qüvvədir, arqument - biznesdir.

Debatlar haqqında bu qısa nəzəri kursun məqsədi ondan ibarətdir ki, sizə arqument biznesində uğur qazanmağın yollarını göstərsin. Hər kəs istəyini sözlə ifadə edə bilir, əksəriyyət mübahisəyə qatılmağı xoşlaysır, amma fikrini lazımı arqumentlərlə əsaslandırmağı az adam bacarır. Ümid edirik ki, bu kitabı oxuyub başa çatdırmaqla, siz şəraitə və qarşınızcəki auditoriyanın tələblərinə uyğun arqumentləri düzgün seçməyi öyrənəcəksiniz, eyni zamanda başqalarının arqumentlərini də dinləyib, onlara tənqidi yanaşmağa alışacaqsınız. Bu, debatlarda və həyatda uğur qazanmaq üçün vacibdir.

Debatların müxtəlif formaları, taktika və strategiləri olur. Lakin iki başlıca amil formal olaraq bütün debatların əsasını təşkil edir:

- *debat iştirakçıları arbitr rolunda çıxış edən üçüncü tərəfi (auditoriyamı) öz mövqelərinin düzgünlüyünə inandırmağa çalışırlar;*

- *debatlar bir qayda olaraq bir konkret mövzu və ya təklif ətrafında aparılır.*

Siz dostlarınızla, ya valideynlərinizlə mübahisə edəndə, baxışlarınızı onlara təlqin etməyə, əks fikir söyləyənləri də öz tərəfinizə çəkməyə çalışırsınız. Belə mübahisələrdə opponentinizin sizinlə razılaşması qələbə üçün əsas şərtidir. Debatlar isə başqa cür «işləyir». Debatların adı mübahisələrdən fərqi ondadır ki, burada siz məhz opponentınızı öz mövqeyinizin düzgün olduğunu inandırmağa çalışırsınız. Sizin qələbə qazanmağınız üçün mütləq ona qalib gəlməyiniz, onu fikrindən döndərməyiniz gərək deyil. Sizin birbaşa hədəfiniz opponentiniz yox, debatları izləyən üçüncü

tərəfdır. Bu rolda isə bir qayda olaraq auditoriya, məsələn, media-debatlarda jurnalistlər, geniş mənada tamaşaçılar, dinləyicilər, oxucular çıxış edirlər.

Debat mövzusunun nə üçün konkret qoyulmalı olduğunun bəzi səbəbləri barədə yuxarıda danışmışdıq. Daha bir səbəb isə ondan ibarətdir ki, debat üçün yayğın, qeyri-konkret mövzu seçilərsə, arqument yarışında iştirakçıları da, auditoriyani da pat vəziyyətinə salmaq təhlükəsi yaranır. Məsələn, «Azərbaycanda yolların vəziyyəti pisdir» tezisi ətrafında qurulmuş debatlarda tənqidçi tərəf son 30 ildə təmir üzü görməmiş dağ kəndlərinin yollarını sadalamaqla bu tezinin doğruluğunu sübut etməyə çalışıqdır, başqası şəhərdə yeni tikilmiş gözəl nəqliyyat ötürücüsünün şəkillərini nümayiş etdirməklə müzakirələrin istiqamətini dəyişə bilər. Odur ki, əvvəlcədən dəqiq fiksasiya edilməlidir: debatda söhbət nədən gedəcək – dağ kəndlərinin yollarından, yoxsa şəhərin nəqliyyat infrastrukturundan. Əks təqdirdə arqumentlər bir-biri ilə uzlaşmayacaq, müqayisə oluna bilməyəcək, debat nəzəriyyəsində «arqumentlərin toqqaşması» adlandırılın effekt alınmaya- can və iştirakçılardan biri «Aladağdan» danışanda, o biri «Qaradağdan» dəm vuracaq.

### *Arqumentin irəli sürülməsi*

Debata çıxmaq, yaxud debat təşkil etmək üçün arqumentin necə «işlədiyi» barədə sizin sxematik təsəvvürünüz olmalıdır. Arqumentin mexanizmi avtomobil mexanizminə bənzəyir. Əgər siz avtomobilinizin iş principini yaxşı bilsəniz, onu daha ustalıqla idarə edərsiniz, adicə bir tiqqılıtdan hansı detalın xarab olduğunu

dərhal ayırd edib, problem böyüməmiş həmin detalı dəyişərsiniz.

Əlbəttə ki, detallar kimi, arqumentlər də bəzən «nasaz» ola, «qəza»ya gətirib çıxara bilir. Məsələn, çox zaman arqument natamam olduğu üçün zəif alınır. İlk növbədə yadda saxlamaq lazımdır ki, arqumentlə rəy, fikir, bəyanat arasında fərq var. Məsələn, «Küçə döyüşü» verilişi ən yaxşı televiziya şou-proqramıdır», yaxud «Diffamasiyaya görə həbs cəzası olmamalıdır» deməklə, siz fikir bildirir, rəy söyləyirsiniz. Debat mövzuları da çox vaxt məhz adı rəyi xatırladır. Müzakirəyə başlamaq üçün verilən ilkin bəyanat kimi, onlar sadəcə nəyi isə təsdiq, ya inkar edir. Bu təsdiqin (inkarın) doğruluğunu sübuta yetirməksə artıq arqumentlərin işidir. Beləliklə, aydınlaşdırıcı ki, bəyanat (mövzu) və fikir öz-özlüyündə arqument deyil, onlar debatlarda arqumentlər üçün yalnız ilkin stimullaşdırıcı rol oynayır.

Gündəlik təcrübədə çoxları eyni səhvi təkrar edir, adı bəyanat və rəylə onların əkiz qardaşı olan arqamenti səhv salırlar. Ortada yalnız tələb və bu tələbin qarşılığında eks iddia olur. Belə debatlar lap «Arşın mal alan» filmində Rüstəm bəylə nökərin deyişməsinə bənzəyir: «Burax!» «Buraxmiram!» «Burax deyirəm sənə!» «Buraxmiram!» «Hə, onda bərk tut».

Təkrar etməyimizə ehtiyac var: arqument – sadəcə bəyanat demək deyil, daha mürəkkəb anlayışdır. Hər hansı bəyanatda bir mütləq fikir irəli sürürlür: «Bu – belədir!». Arqumentsə bəyanatı da özündə ehtiva etməklə yanaşı, «bu»nun niyə məhz «belə» olduğuna izah vermək, deyilənlərin doğruluğunu başqalarına da

konkret misallar əsasında suout etmək üçündür. Gördüyüümüz kimi, istənilən arqument üç mühüm tərkib hissədən ibarətdir. Asan yadda qalması üçün, gəlin bu komponentləri BİS adlandıraq:

**B** (*Bəyanat*): «Bu – belədir!»

**İ** (*İzah*): «Bu, niyə belədir?»

**S** (*Sübut*): «Bunun həqiqətən belə olduğunu filan rəqəmlər və misallar da təsdiq edir».

Bitkin, natamam olmayan arqument bu üç komponentin hamısını özündə eks etdirməlidir. Təcrübəsiz debat iştirakçısı ««Diffamasiyaya görə həbs cəzası olmamalıdır» deyib susa bilar. Daha təcrübəli iştirakçı bu bəyanatı auditoriyaya izahlı şəkildə təqdim edər:

«Diffamasiyaya görə həbs cəzası olmamalıdır, çünki bu, tənqidçilərə çəkindirici təsir göstərir və onlardan qisas almaq istəyənlərin qanundan sui-istifadəsinə imkan yaradır».

Lap yetkin debatçı isə bəyanatın doğruluğunu misallarla sübuta yetirərək arqumenti tamamlayır:

«Diffamasiyaya görə həbs cəzası olmamalıdır, çünki bu, tənqidçilərə çəkindirici təsir göstərir və onlardan qisas almaq istəyənlərin qanundan sui-istifadəsinə imkan yaradır; qəzetlərə qarşı hər il yüz min manatlarla ölçülən cərimə sanksiyaları və altı ay ərzində üç redaktorun eyni ittihamla həbsxanaya salınması buna əyani sübutdur».

Debatın uğurlu və maraqlı keçməsi üçün iştirakçının öz arqumentində hər üç komponentə yer ayırmاسının və qarşı tərəfin arqumentindəki komponentlərə də

diqqət yetirməsinin həllədici rolü var. Hər bəyanata qurru bəyanatla cavab vermək üzücü uşaq deyişməsini xatırladır. Yaxşı debat o debatdır ki, orada ilkin olaraq tezis irəli sürən tərəf öz mövqeyini izah edir və auditoriyanı konkret misallarla inandırmağa çalışır, əks tərəf də sadəcə bu tezisi təkzib etməklə kifayətlənmir, «izah» və «sübut» kimi komponentlərlə öz arqumentini tamamlayır.

### *Arqumentin cavablandırılması*

Bir arqumentin səsləndirilməsi yalnız debatın başlanması deməkdir. Bundan sonra siz opponentinizin arqumentlərini dinləyəcək, onlara cavab verəcək, cavablarınıza verilən cavabları şərh edəcək, ola bilsin ki, auditoriyanın nataraz sualları ilə üzləşəcəksiniz. Debat – mürəkkəb, çoxşaxəli və çoxgedişli biznesdir.

Hər bir arqumentə, sual kimi, müxtəlif formalarda cavab vermək mümkündür. Yəqin, yuxarıdakı bölməni oxuyandan sonra başa düşmüsünüz ki, bu formalardan ən uğursuzu səslənmiş fikrə qarşı əks fikir söyləməklə işi bitmiş hesab etməkdir. Məsələn, birinci çıxışçı deyir:

- Orta məktəblərdə vahid forma tətbiq etmək çox düzgün və vaxtında qəbul edilmiş qərardır.

İkinci çıxışçı buna reaksiya verir.

- Orta məktəblərdə vahid formanın tətbiqi çoxlu problemlər yaradıb və bunu hər valideyn yaxşı bilir.

Təcrübəli debatçılar tutarlı cavabı beşpilləli təkzib metodunun tələblərinə uyğun olaraq qurmağı məsləhət görürər. Yəni ikinci çıxışçı əvvəlcə opponentinə istinad etməli, sonra onunla razılaşmadığını söyləməli, bunun səbəbini izah etməli, söylədiyi əks arqumentin doğruluğunu faktlarla sübuta yetirməli və sonda nəticə çıxarmalıdır.

*Birinci addım.* «Opponentim deyir ki,...» Adətən debat zamanı hər tərəf bir yox, bir neçə arqument irəli sürür. Onlardan daha vacib hesab etdiyinizi bir cümlə ilə təkrarlamaqla siz auditoriyanın fikrini istədiyiniz istiqamətdə cəmləşdirir və onu öz məntiqinizin cığırına salırsınız. «Opponentim deyir ki, qlobal iqtisadi böhran Azərbaycana təsir göstərmir, amma...» Əks təqdirdə auditoriya sizin konkret olaraq hansı arqumentə qarşı çıxdığınızı xatırlamaq üçün opponentinizin çıxışını bir daha beynində fırlatmalı olacaq, bu isə heç də sizin xeyrinizə deyil. Qarşı tərəfin bütün arqumentlərinə eyni zamanda cavab verməyə cəhd göstərmək isə nəinki mənasız, hətta təhlükəlidir, o zaman sizin öz arqumentlərinizi söyləməyə vaxtiniz çatmaya bilər. Odur ki, söz opponentdə olarkən çıxışa hazırlaşan debatçının özü üçün qeydlər götürməsi işi asanlaşdırır.

*İkinci addım.* «Amma mən razı deyiləm...» Cavabın bu hissəsində siz öz əks arqumentinizin əsas tezisini söyləyirsiniz. Bu, opponentin tezisinin inkarı şəklində, yaxud başqa bir formada səslənə bilər. Əsas odur ki, sizin bəyanatınız qısa, aydın olsun. Sonradan siz bu fikrə qayıda, onu təkrarlaya bilərsiniz, indi isə başlıca vəzifə onu yaddaqlanan tərzdə ifadə etməkdir.

*Üçüncü addim.* «Çünkü....» Öks arqumenti inkişaf etdirərək əsaslandırırsınız, mövqeyinizi izah edirsiniz. Öks arqumenti yalnız opponentin fikirlərinin tənqidini üzərində qurmaq nadir hallarda uğurlu taktika sayılı bilər. Siz öz tezisinizi də əsaslandırmalı, onun hansı prinsiplərdən, normalardan irəli gəldiyini auditoriyaya çatdarmalısınız.

*Dördüncü addim.* «Sübut edə bilərəm ki,..» Hətta ən aydın şəkildə izahını verdiyiniz tezis belə həyatı misallarla sübuta yetirilməzsə, o, yalnız sizin fikriniz olaraq qalır. Auditoriyaya bu tezisi «özünüküləşdirməkdə» kömək edin. Konkret faktlar, rəqəmlər, misallarla opponentinizin dediklərinin yanlış, sizinsə söylədiklərinizin həqiqət olduğunu nümayiş etdirin.

*Beşinci addim.* «Beləliklə...» Sonda cavabı elə yekunlaşdırmaq lazımdır ki, auditoriya sizin arqumentlərinizi əvvəlki çıxışçının arqumentləri ilə tutuşdura və onlardan hansının daha inandırıcı olduğu barədə qərar qəbul edə bilsin. Buna görə də bir qayda olaraq, cavabın yekun hissəsi sübutların müqayisəli təhlili şəklində qurulur. Cavabı effektli sonluqla bitirməyin müxtəlif üsulları, taktiki yolları var ki, onları öyrənmək üçün ya xüsusi istedada malik olmaq, ya da yaxşı təlim keçmək lazımdır. Amma hətta debat sənətində ilk addımlarını atanlar da bilməlidirlər ki, hər çıxışçının sonda görməli olduğu bir iş var: o, auditoriyani inandırmalıdır ki, gətirdiyi arqumentlər opponentlərinin arqumentlərindən daha yaxşı, daha həyatidir, çünki:

- onlar daha dəqiq əsaslandırılub və aydın izah edilib (ola bilsin ki, opponentin arqumentində məntiqi yanlışlıq, yaxud yarımcıqlıqdan irəli gələn səhv var);

- onlar daha inandırıcı və konkret misallarla sübuta yetirilib (yəqin ona görə ki, sizin misallar daha canlıdır, daha təzədir, daha çox insan ömründə azı bir dəfə bənzər hissələr keçirib, istinad etdiyiniz informasiya mənbələri daha etibarlıdır və s.);

### ***Debat formatları***

Bir az hövsələ və inadkarlıq nümayiş etdirməyin vaxtı gəlib: biz bəlkə də bu kitabın ən darixdirici görünən bölməsinə çatmışıq. Amma inandırıram sizi, əgər diqqətinizi cəmləyib yaddaşınıza güc versəniz, gələcəkdə tədbirlərinizin rəngarəngliyini və maraqlı olmasını təmin edəcək çox şey öyrənəcəksiniz.

Debatlar haqqında yuxarıda yazılınları oxuduqdan sonra ilk baxışdan sizə elə gələ bilər ki, debat təşkil etmək çox asan işdir. Burada nə var ki: sadə formatdır - iki nəfəri çağırırsan, növbə ilə onlara söz verirsən, auditoriyadan qabaqcadan hazırlanmış 2-3 sual səsləndirirsən, axırda da auditoriya, yaxud hakim rolunda çıxış edən mütəxəssislər qrupu qalibi elan edir, vəssalam. Heç qalibi elan etmədən də keçinmək olar.

Amma debatların çoxlu növləri, müxtəlif formatları var. Bunlardan ən geniş yayılmışları əsasən yeniyetmələr və gənclər arasında keçirilən Karl Popper debatları, orta məktəblərdə və universitetlərdə xüsusi maraqlı doğuran parlament debatları, nəhayət, ən böyük auditoriyaya və kütləvi rezonansa malik ictimai debatlardır (media-debatlar da buraya daxildir). Bu üç növdən başlamaqla, təcrübədə daha tez-tez tətbiq olunan debat formatları ilə qısaca tanış olaq:

### *Karl Popper debatları*

Karl Popper formatında eyni bir məsələ üzrə qarşılıqlı zidd mövqelər ortaya qoyulur. Bu format tənqidi düşüncənin və fərqli baxışlara qarşı dözümlülüyün inkişafına xüsusiylə yardım edir. Debat iştirakçıları iki-üç nəfərlik komandalarda işləyərək müzakirəyə çıxarılmış tezisin «lehinə» və «əleyhinə» olan arqumentləri araşdırırlar. Hər komandaya arqument və suallarını opponentlərinə təqdim etməyə imkan verilir. Daha sonra hakimlər tərəflərin çıxışlarındakı məntiqi səhv'ləri şərh edir, arqumentlərin tam, yaxud natamam, dəlillərin yetərli-yetərsiz olmasına dair fikirlərini bildirirlər.

### *Parlament debatları*

Parlament debatları Britaniyanın qanunvericilik orqanının Nümayəndələr palatasının iş modeli üzrində qurulmuş formatdır. Əksər hallarda bir komanda hökuməti (yaxud hakimiyyətdə olan tərəfi), dəgər komandalar isə hökumətə qarşı çıxış edən müxalifəti təmsil edirlər. Parlament debatlarında tərəflər həm praktik, həm də fəlsəfi-nəzəri arqumentlərdən istifadə etməkdə azaddırlar. (Bu, Çarpaz Sorğu və Linkoln-Duqlas debatlarının elementlərinin sintezidir). Spiker dəgər iştirakçılardan daha yüksək prioritetə malik olur – o, debatçılar tərəfindən aşkar yanlış iddialar irəli sürürlərkən və etiket pozularkən çıxışlara müdixilə edə bilir. Eyni zamanda debat iştirakçılarına da bir-birinə qısa replikalar atmaq hüququ verilir. Bu, mübahisəni qızışdırmaq, mövzdən yayınmalara imkan verməmək və auditoriyanın marağını sönməyə qoymamaq məqsədi gündür.

## *İctimai debatlar (Forum-debatlar)*

İctimai debatlar yalnız iştirakçılara konkret keyfiyyətlərin aşılanması məqsədi ilə keçirilmir, onlar daha çox cəmiyyətin həyatı üçün vacib problemlərə dair real qərarların qəbulu prosesinə təsir göstərmək vəzifəsi daşıyır. İctimai debatlar böyük auditoriyaların, yaxud medianın birbaşa iştirakı ilə təşkil olunur və cəmiyyətin müxtəlif seqmentlərini əhatə edir. Bu cür debatlara bir qayda olaraq ictimai rəyə təsir edə bilən şəxslər dəvət olunur. İctimai debatlarda digər debatlara nisbətən daha mürəkkəb texnologiyalardan və reqlamentlərdən istifadə edilir. İştirakçılar tok-şoulara bənzər bir mühitə yerləşdirilir. Onlar yüksək tənqidli düşüncə bacarığı nümayiş etdirməli, öz çıxışlarını planlaşdırarkən səhbətin gedə biləcəyi müxtəlif istiqamətləri qabaqcadan görməli və müzkirlərə irəlilədikcə, sürətlə dəyişən vəziyyətə uyğunlaşmağı öyrəşməlidirlər.

## *Qanunvericilik debatları*

Qanunvericilik debatları parlament debatlarının bir qədər bəsit formasıdır. Lakin bu bəsitlik yalnız mövzu seçimi ilə əlaqədardır. Qanunvericilik debatlarında gənc liderlər əsl parlament üzvlərinin hər iclasda qarşılaşdıqları problemləri nəzərdən keçirirlər. Bu yolla tələbələr qanun layihəsinin tərtib olunması və müdafiəsi üçün lazımı biliklərə yiylənirlər. Eyni zamanda onlar demokratik prosesdə effektiv iştirak üçün vacib olan liderlik, məntiqi fikir yürütmək, tərəfdar toplamaq qabiliyyətlərini inkişaf etdirirlər. Qanunvericilik debatları həm də iştirakçılara qanunvericilik prosedurlarını öyrədir və qərarların çoxluğun üstünlüğünün təmin

olunduğu, yaxud konsensusun yaradıldığı şəraitdə işləmək təcrübəsinə mənimsəməkdə onlara kömək edir.

### *Linkoln-Duqlas debatları*

Linkoln-Duqlas debatları siyasi və ya fəlsəfi mahiyyət daşıyan bəyanat, tezis, yaxud sual üzərində qurulur. Bu bəyanat (tezis, sual) mənəvi-etik prinsiplərə uyğunluğu baxımından təhlil edilir. Linkoln-Duqlas debatlarında üstünlük etik tələblərə cavab verən, orijinal məntiqli və fəlsəfi cəhətdən inandırıcı arqument irəli sürənlərə verilir. Debatçı elə inandırıcı, yüksək mənəvi mövqə nümayiş etdirməlidir ki, o, özünü inkar etmədən və müzakirə olunan məsələni sadələşdirmədən həm tənqiddən müdafiə olunsun, həm də qarşı tərəflə mübahisə edə bilsin. İştirakçıların filosoflarının, tarixi şəxsiyyətlərin etik prinsiplərə dair əsərlərindən və fikirlərindən misallar göstirməsi, onlardan öz çıxışlarında istifadə etməsi Linkoln-Duqlas debatlarının vacib elementlərindən sayılır.

### *Çarpaz Sorğu debatları*

Digər debat formaları kimi, Çarpaz Sorğu debatları da mübahisəli bir məsələnin əsas elementləri üzərində qurulur. Bu debatlar tənqid yanaşma, dinləmə, arqument qurma, araşdırma və vəkillik kimi praktik bacarıqların inkişafına şərait yaradır. Çarpaz Sorğu debatının digər debatlardan fərqi ondadır ki, burada həmişə iki nəfərlik komandalardan istifadə olunur və çıxışçılara öz aralarında çarpaz sorğu-sual aparmaq imkanı verilir. Bu, bir növ istintaq prosesini xatırladır. Çarpaz Sorğu debatları adətən sübutlardan intensiv istifadəni tələb edir, məlumatın verilmə tərzindən çox, onun xarakterinə, fəlsəfi-nəzəri prinsiplərdən çox, sübutların tutarlılığına diqqət yetirilir.

## *Rəmzi Məhkəmə debatları*

Rəmzi Məhkəmələr iştirakçılarının hüquqi düşüncəsini və məhkəmə texnikası barədə biliklərini inkişaf etdirməklə yanaşı, onları ictimai müzakirələrlə yaxından tanış edir. Rəsmi qeydada qəbul olunmuş hüquqi prosedurlar əsasında təşkil edilən Rəmzi Məhkəmələrdə debatçılar ittiham və müdafiə tərəfi rolunda çıxış edir, vəkillərin, prokurorların və şahidlərin rollarını oynayırlar. Bir və ya bir neçə hakim məhkəmə prosesini idarə edir və komandaların çıxışlarını nəzərə alaraq qərar çıxarır. Hər məhkəmə işi iştirakçıların əvvəlcədən hazırlanmışlı olduqları orijinal ssenarıdır, faktlar şahid ifadələri və sənədlər formasında təqdim olunur. Faktlar öz faktlığında qalsa da, iştirakçıların məhkəmə boyu çıxışları və davranışları prosesin hansı istiqamətdə inkişaf edəcəyinə böyük təsir göstərir. Komandalar faktları məntiqi sürətdə qarışılıqlı yoxlamadan keçirdirlər, qiymətləndirirlər.

## *Orta məktəb debatları*

Orta məktəb səviyyəsində şagirdlərin debat bacarığını və mədəniyyətini inkişaf etdirmək həm tədris problemlərinin həlli, həm də onların demokratik prosesdə iştiraka hazırlanması vəzifələri ilə üst-üstə düşür. Orta məktəb şagirdləri elə yaşıdadırlar ki, onların psixoloji və sosial cəhətdən inkişaf perspektivləri böyükdür. Tədqiqat, vəsitəçilik, arqumentləşdirmə, dəlilləri qiymətləndirmə təcrübəsinə yiyələnməklə, şagirdlər bir çox problemlərin yeni, orijinal həlli yollarını təklif edə bilərlər. Orta məktəb debatları adətən yeniyetmələrə və gənclərə birbaşa aidiyiyatı olan məsələlər üzərində qurulur, bəzən müəllimlərin və valideynlərin iştirakı ilə keçirilir. Məktəblərarası debat yarışları heç

də fənn olimpiadalarından az maraq kəsb etmir. Orta məktəb debatlarında Karl Popper və Çarpaz Sorğu debatlarının elementlərindən daha çox istifadə edilir.

### *Internet debatları*

Bu format sürətli mesajlar vasitəsi ilə qısa debatların keçirilməsi üçün nəzərdə tutulub. Debatçı tərəflərdən biri digərinin tezisini təkzib edir, yaxud eyni məsələyə dair qarşılıqlı zidd fikirləri əsaslandırmaga çalışırlar. Internet debatların mənfi cəhəti iştirakçılar arasında üzbəüz əlaqənin olmaması, mimikadan, «danışan» jestlərdən istifadə etməyin qeyri-mümkünlüyüdür. Lakin əvəzində bu cür debatlar insanlar arasındaki məsafədən asılı olmayaraq, müzakirələr keçirməyə imkan yaradır. Internet debatları kommunikasiya texnologiyalarının inkişafına paralel olaraq genişlənir və yaxın gələcəkdə biz bu sahədə dinamik dəyişikliklərin şahidi olacağıq.

*Beləliklə, biz əsas debat formatları ilə qısa tanışlıq kursu keçdik. Amma bu yerdə sizə bir sərr açmaq istəyirik. Formatlar nə qədər rəngarəng olursa-olsun, yenə də onların ən dramatiki, ən maraqlısı media-debatlardır. Ona görə yox ki, bu kitabın müəllifləri özləri də media əhlidir. Ona görə ki, media-debatlar ən geniş auditoriyalara çıxış imkanı verir, qərarların qəbulu prosesinə daha real təsir göstərə bilir. Təsadüfi deyil ki, bu kitabın lap əvvəlində yazdığını kimi, debat deyəndə, insaların aqlına birinci növbədə prezidentliyə namizədlərin televiziya deyişmələri, yaxud mətbuatın işıqlandırduğu parlament mübahisələri gəlir.*

*Növbəti fəsillərdə media-debatların incəlikləri barədə ətraflı söz açılacaq.*

## **MEDİADA DEBATLARIN ÖZƏLLİKLƏRİ**

### *Ön hazırlıq*

Harada çalışsa da, hər bir jurnalistin ilk işi önungə qoyduğu (və ya ona tapşırılan) məqsədin müəyyənləşdirilməsidir. İstehsalöncəsi hazırlıq debat səciyyəli jurnalist materiallarında da çox önemli və bəlkə də həllədici mərhələdir. İstənilən olay, sosial və ya mədəni yenilik çox yönlüdür və mövzunun dəqiqləşdirilməsi debati hazırlayan yaradıcı-texniki komandanın bəlli formanın, araşdırılan problemin sərhədlərinin də dəqiqləşdirilməsini tələb edir. Bütün bunlar həm gələcək moderatorun, həm də auditoriyanın məhz nəyə diqqətini cəmləşdirməsini müəyyənləşdirir.

Hər bir qəzetiñ, təbii ki, öz hədəf auditoriyası var. Mövzu istiqamətləri, format bir-birindən fərqlənir. Yaradıcı heyətin səriştəsi, peşəkarlıq səviyyəsi, ixtisaslaşlığı sahələr də müxtəlif olur. Tutilim, idman sahəsində ixtisaslaşmış jurnalist “Latın yazısına keçmək Azərbaycan təhsilini irəli aparır, ya yox? ” sualını cavablamada, bu mövzuda debat təşkil etməkdə çətinlik çəkəcək. Belə bir addım ciddi qiymətləndirilməyəcək və qarşıya qoyulan məqsəd – gerçək duruma uyğun ictimai rəyin üzə çıxarılması və ya bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafına dəstək verəcək rəyin formalaşması - baş tutmayacaq.

Debatların hazırlanması komanda işidir. Tatalım, qəzetdə belə bir məqsəd qarşıya qoyulubsa, moderatorun, redaktorun, informasiya təminatçısının (kitabxanaçı və ya axtarışçı jurnalistin), fotoqrafin, dizaynerin seçilməsi önəm qazanır. Bu komandaya ayrıca bir reportyorum artırılması da işə fayda gətirə bilər.

### **Diqqət!**

**Hər hansı mövzuda debat hazırlayan qəzet buna imkanının olub-olmadığını götür-qoy etməlidir, çünkü:**

- debatın mövzusu hədəf auditoriyasını maraqlandırır mı?
- bu mövzunun araşdırılması redaksiyanın imkanı daxilindədirmi?
- bir neçə yaradıcı və texniki əməkdaşın debat hazırlığına cəlb edilməsi qəzetiñ gündəlik (və ya həftəlik) işinə əngəl törətməyəcək ki?
- debata ayrılan qəzet sahəsi heç də az önemli olmayan digər məlumatlara diqqət yetirilməsinə mane olmayıacaq ki?
- debat materialının oxucuya “satılması” üçün gərəkli anonslar nə vaxtdan dərc edilməlidir?
- debatsonrası reaksiyalar ön hazırlığı tələb edirmi?
- debat qəzetiñ auditoriyasını parçalamayacaq ki?
- reklamverən və sponsorların reaksiyası necə olacaq?

**və s. məzmunlu suallar öz cavabını tapmalıdır**

Azərbaycanın qəzetçilik təcrübəsində debatı hazırlamaq vəzifəsi, adətən, bir jurnalistin öhdəsinə düşür və lap son anda bu sıraya fotoqraf da əlavə edilir. Həcm, bir qayda olaraq qoşa səhifə olur. Dəqiq ön planlanmanın və qrafika-bəzək işlərinin yoxluğu, mübahisə predmetinə aid önəmli bilgilərin toplanmaması, təbii ki, öz acı nəticəsini çox gözlətmir:

- debat arzulanan effekti vermir;
- oxucular həmin materiala biganə qalır;
- debat xarakterli materialların qəzetə uyğun gəlmədiyi qənaəti hasil olur.

Azərbaycan mətbuatında debatlarla bağlı uğursuz təcrübənin başqa, daha önəmli və təəssüf ki, hələlik keçərli səbəbləri var:

- ictimai diskussiya və mübahisələrə hazır peşəkarların sayı yetərli deyil;
- cəmiyyətdə plüralizm və tolerantlıq yetərli səviyyədən uzaqdır;
- media cəmiyyət həyatında özünəlayiq yer tutmur və bəlli məhdudiyyətlərlə üzləşir;
- medianın maddi bazası yetərsizdir;
- ciddi, tutumlu və elmi metodlara dayanmış bahalı səsioloji araşdırımlar aparılmır;
- cəmiyyət həyatının müxtəlif sahələri barədə fakt və təhlil materiallarını əldə etmək, az qala, mümkünsüzdür;
- və s.

Bənzər şəraitdə, təbii ki, gerçək debatların hazırlanması çox çətindir, amma bununla yanaşı, jurnalistlərin özün-

dən və peşəkarlıq səviyyəsindən asılı səbəblər də var. Onları müəyyənləşdirməyə, dəyərləndirməyə və çıkış yollarını göstərməyə çalışaq:

1. Azərbaycan jurnalistlərinin, adətən, debat predmeti barədə bilgiləri yetersiz olur – Hər hansı jurnalist özlüyündə məlumat xəzinəsi ola bilənəz. Hətta məhdud bir tematikada onun bütün bilgilərə yiyələnməsi gerçek və ağlabatan deyil. Ancaq o, konkret sahə ilə bağlı aşağıdakı qaynaqlardan bilgi toplaya bilər:

- məlumat kitabçaları (elektron mətni daha yaxşı olar);
- qəzet kəsikləri;
- özünün yazdığı və topladığı digər materiallar;
- çalışdığı redaksiyanın materialları;
- uyğun deyim, sitat, “üsul” və “gediş”lər;
- başlıq, yarımbaşlıq və anonslar;
- fotosəkillər;
- önəmli sənədlər və ya onların surəti və s.

Jurnalist belə qaynaqlardan faydalanañmağa həmişə hazır olmalıdır. Hərçənd, bu hazırlıq illər çəkə bilər. “Saxla samanı, gələr zamanı” öyüdü unudulmamalıdır. Tutañım, “Bəzən Vətəni bələdan qurtarmaq üçün ona xəyanət etməlisən” deyimi (bir çox yazıçıya aid edilir) hansı bir mübahisədəsə yerinə düşə bilər.

### **Diqqət!**

Jurnalist öz məlumat bazasını əl altında saxlamalı və asanlıqla tapmaq üçün seçib-qoruma sistemi yaratmalıdır

Moderator olsa da, olmasa da, hər bir jurnalist təkcə yaddaşına güvənə bilməz. Hətta Albert Eynşteyn kimi dahi zarafatla deyirmiş ki, “ömrüm boyu yazmadan yadda saxladığım, vur-tut, 1-2 dəyərli fikir ağlıma gəlib”.

2. Azərbaycan jurnalıstları, adətən, məlumat bazasını sistemləşdirmir deyə, yazı və düşüncə dağınıqlığından, fakt və qaynaq yetersizliyindən əziyyət çəkir – Yazı masasındaki necəgəldi qalaqlanan, özəlliklə ünvan, telefon və yaddaş üçün önəmli qeydlər yazılmış kağız-kuğuz hələ məlumat bazası deyil. “Bu kimin ünvanıdır?”, “Bu işaret ilə nəyi yadda saxlamaq istəmişəm?” və s. bənzər məzmunlu sual-monoloqlar sistemsizliyin, işə qeyri-peşəkar münasibətin, vaxtı nəzarətdə saxlaya bil-məməyin nəticəsidir.

### Diqqət!

Debatöncəsi və debatın gedişində  
yararlanmaq üçün topladığınız məlumatı  
belə paylaşdırmaq olar:

1. Məlumat qovluğu – sırf məlumat səciyyəli bilgilər ad, ünvan, telefon (+vəzifə, tarix və rəqəmlər) burada toplanır. Məsələn: mövzuz üzrə ekspertlərin adı və soyadı, ünvan və telefonu;
2. Problemlər qovluğu – mövzuya aid materiallar, qəzet və jurnal kəsikləri (radio jurnalisti isə hər hansı səbəbdən efirə getməmiş efir materialının zaman açarı ilə açılmış mətnini) burada saxlaya bilər;

3. Yaradıcı materiallar qovluğu – istifadə edilməmiş başlıq və yarımbaşlıqlar, yazının (verilişin) giriş hissəsinə aid müxtəlif variantlar, maraqlı müşahidələr, yazının və ya verilişin üslubunu müəyyənləşdirən deyim, söz və digər dadlandırıcı elementlər bu qovluqda qorunur

Söziügedən məlumat bazasını jurnalistin ixtisaslaşdırığı sahəyə və iş yerinə görə uyğunlaşdırmaq, məxsusi “bilgi saxlancı” formalasdırmaq mümkündür. Məlumat materiallarını kompüterlə yanaşı, kitabxanadakına bənzər kata-loqda – karton kağızlarda saxlamaq olar. Ayrıca yeşiklərə qoyulan bu kağızları əlifba sırası ilə yerləşdirmək, təbii ki, axtarışı asanlaşdırır.

Problem materiallarını özəl qovluqlarda saxlamaq olar. Bu zaman əlifba sırasından deyil, zamana görə sıralama üsulundan faydalamaq daha əlverişlidir. Niyəsi odur ki, dövrün-dönəmin xarakterinin, mövzuya yanaşma tərzinin, janr strukturunun, dilin dəyişməsi onların qarşılıqlı müqayisəsini və bəzi vurguların yeniləşdirilməsini qəsimzədir.

Yaradıcı materiallar qovluğuna gəlincə, artıq sadalanmış üsullarla yanaşı, sadəcə jurnalist bloknotundan yararlanmaq daha əlverişlidir. Özəlliklə canlı efirə çıxan jurnalistlər belə bloknotdan faydalanaqla vaxtlarına qənaət edə bilərlər.

## **Diqqət!**

Bütün hallarda yadda saxlayın ki:

- hər bir materialın, hər bir verilişin, hər bir arxiv sənədinin, hər bir deyimin nə vaxt, kim tərəfindən, harada və hansı şəraitdə yazılışı-çəkildiyi, söyləndiyi bilinməlidir (əks halda bunların müəyyənlişdirilməsinə dözülməz dərəcədə çox vaxt itirəcəksiniz);
- arxivi daim yeniləşdirmək lazımdır;
- səsyazaları və fotoların, videogörüntülərin ciddi tərtib edilmiş kataloqu olmalıdır;
- uzunömürlüyünü təmin etmək üçün səsyazı və videogörüntülərin üzünü köçürmək lazımdır;

Istər qəzet, istərsə radio jurnalistləri “uzunmüddətli bilgi saxlancı” kimi, lazer disklərindən yararlana və beləcə daha yiğcam və güvənlə “səsli kitabxana” yarada bilərlər. Belə disklər, təbii ki, olduqca çox yer tutan yazılı mətn və lent qutularından hər baxımdan əlverişlidir.

Ön hazırlığın son mərhələsi jurnalistin redaksiyadan aldığı tapşırıqla bağlıdır. Bax bu zaman, özəlliklə debat xarakterli program və yazıların hazırlanması uzun vaxt tələb etdiyindən, istər rədaksiya, istərsə jurnalistin şəxsi arxivində qorunan materiallar kara gəlir. İşə peşəkar yanışma, ictimai önəmli olayların diqqətdə saxlanması, debat komandasının “döyüş hazırlığı”, istehsalöncəsi mərhələnin gözardı edilməməsi vaxt qıtlığını – macalsızlığı

aşmağın ən yaxşı yoludur. Mövzusunu müəyyənləşdirən və redaksiyanın ondan nə umduğunu bilən jurnalist (+ komanda) topladığı arxiv materialını işıqlandıracağı gerçək olayla uzlaşdırır (bəyəm debatlar, hələ seçki dönəmi də daxil, önəmli sosial olaylarla bağlı deyil?).

### Diqqət!

Hansı media qolunda çalışsa da, debatların gerçəkləşdirilməsinə məsul olan jurnalist (+ komanda) özü üçün hərəkət planı hazırlamalıdır (hətta canlı verilişlərdə də). Bu plana daxil edilən qeydlətin təxmini siyahısı belədir:

- tapşırıq nəyi hədəf götürüb?
- məqsəd elə də anlaşıqlı deyilsə, nələr dəqiqləşdirilməlidir?
- debatın mövzu və problematikası barədə daha dolğun və dəqiq bilgiləri necə əldə etmək olar?
- hansı durum və şəraitdə çalışmaq lazımlı gələcək?
- debatın ana sualına cavab almaq üçün hansı yardımçı suallara ehtiyac var?
- debata maksimum maraq oyatmaq üçün hansı üsullardan faydalananmaq gərəkəcək?
- durum və şəraitin dəyişəcəyi, gözlənilməz dəyişikliklərin baş verəcəyi halda hansı ehtiyat variantlardan istifadə ediləcək?
- hansı janrdan yararlanmaq daha məqsədə uyğundur?

İstehsal mərhələsi səsyazma (TV-də video və işıqlandırma texnikası da əlavə olunacaq) texnikasının işlək vəziyyətdə olub-olmamasını yoxlamaqdan başlanır.

Qəzet jurnalistləri də diktofon və fotoaparatin sazlığına əmin olmalıdır. Efir jurnalistləri texniki personalla birləşmə uyğun texnikanın qətirilməsinə, enerji batareyalarının dolu durumda olmasına, disk, lent və kasetlərin yetərlilik dərəcəsinə göz qoymalıdır. Debat keçirilən yerdə oturaq yerlərin sayı, moderatorun yeri (masası, hərəkət trayektoriyası, köməkçilərinin (mikrofon daşıyıcılarına ehtiyac varsa) sayı) dəqiqlik bilinməlidir.

Seyrçi və dinləyicilərin xarakteri barədə bəlli bilgilərin toplanması da az önəmli deyil. Radioda siqnalın rejissora çatıb-çatmaması, auditoriya ilə əlaqə telefonlarının işləyib-işləməməsi, öncədən hazırlanmış anonsların durumu, səs və musiqi vurğularının əl altında olması nəzarətdə saxlanmalıdır.

Sadalananların bir çoxu moderatorun birbaşa vəzifə öhdəliklərinə daxil deyil. Ancaq, məsələn, indiki radiolarда ştat məhdudiyyətini, əməkdaşların say azlığını da unutmaq olmaz. İstehsalöncəsi mərhələ, yəni debata hazırlıq mərhələsi işin məzmununun dəqiqləşdirilməsi və iş bölgüsünün aparılması baxımından çox önemlidir. Və elə bu zaman məlum olur ki, heç də sənin öhdənə düşməyən başqa işləri də görməlisən. Özünə peşəkar deyən jurnalist bir çox, ilk baxışda xırda və önəmsiz görünən vəzifələrin də yerinə yetirilməsinə hazır olmalıdır.

### ***Debatlarda moderatorun vəzifələri***

Moderatorluq fokus-qruplara adekvat rəhbərlik vərdişləri tələb edir. Qrup daxilində davranışlarının psixologiyasını bilmək lazımlı gəlir. Əks halda yumşaq və

hissolunmaz rəhbərlikdən söhbət gedə bilməz. Həm debatı sanki öz axarına buraxmalısan, həm də iştirakçıların mübahisə predmetindən yayınmasına imkan verməməli-sən.

### **Diqqət!**

Debat moderatoru eyni zamanda 2 vəzifəni aparmalıdır:

1. Debatı öz axarına buraxmalıdır;
2. İştirakçıların mübahisə predmetindən yayınmasına imkan verməməlidir

Yaxşı moderatorun hazırlanmasında təməl təhsilin də rolunu vurğulamaq lazımdır. Özəlliklə psixologiya, sosiologiya, antropologiya sahəsində və davranışları dəyərləndirməyə yol açan digər elmi bilgilər insanlarla – ayrı-ayrı insan qrupları ilə işləmək üçün qəçilmez sayılır.

**Sual:** Moderatorun daha hansı özəllikləri olmalıdır?

**Cavab:** Moderatorun bu keyfiyyətləri olmalıdır:

- araşdırılan mövzu barədə təməl təsəvvürü;
- marketinq araşdırmalarının üsul və texnikası haqqında özəl bilgisi;
- insan qruplarının davranışlarına dair dərin biliyi;
- məlumatı təhlil vərdişi;
- hesabat hazırlamaq qabiliyyəti;
- insanlarla ünsiyyət bacarığı;
- araştırma intizamına ciddi əməl etmək həvəsi;
- qrup davranışlarını yönəltmək özəlliyi

Bütövlükde jurnalistlər üçün səciyyəvi keyfiyyətlər moderatordan da tələb edilir. Onun da yaxşı yaddaşı, dinləmək qabiliyyəti, başqa adamlara səmimi marağı, başqalarında güvən oyatmaq və debat iştirakçılarının öz fikrini bildirməsi üçün xeyirxah ab-hava yaratmaq bacarığı olmalıdır. Moderator zamanı elə duymalı, elə yaşamalıdır ki, qrup müzakirələrində və ya debat komandaları yarışanda vaxtı bərabər paylaşdırıa bilsin. Tutarlı, nəzərdə tutulan bütün suallar səslənməli və dinləyicilərin konkret rəyə gəlməsi üçün zəruri məlumat verilməlidir.

Moderator hansı KİV-də çalışsa da, öz fikrini (sualını) istər yazılı, istərsə şifahi şəkildə dəqiq və aydın ifadə etməyə borcludur. Moderatorun başlıca daxili hazırlıq yönələrini onun diqqət cəmləşdirmə bacarığı müəyyənləşdirir. O, öz diqqətini təkcə debat-müzakirə-mübahisənin ümumi gedişinə deyil, ayrı-ayrı iştirakçıların söylədiklərinə, debatçıların rəylərinə də yönəltməlidir. Moderator debatın gedişində nəinki öz fikrini diqtə, hətta ifadə edə bilməz.

Əlbəttə, müzakirə-diskussiya moderatorunun işi debat moderatorunun işindən daha çətindir. Müzakirədə sanki daha çox komandanın, daha çox insan qrupundan söhbət gedir. Ancaq istər müzakirə, istərsə debatlarda bir problem unudulmasa yaxşıdır: sualları cavablayan insanlar sual sırasını, hətta cavab sırasını pozurlar. Deməli, moderator həm sualların məzmununu, həm də onların sırasını əzbər yadda saxlamalıdır. Əks halda o, əlindəki kağıza və ya suflyora baxacaq, yaxud rejissordan komanda gözləyəcək və beləcə, iştirakçılarla göz temasını itirəcək.

Düzdür, soruşa bilərsiniz ki, “göz təmasının itirilməsi TV-də önemlidir. Radioda və qəzetlərdə bunun nəyi önemlidir ki? İştirakçıları görmürük, axı...”. Bənzər sualların çox sadə cavabı var: Moderator sualların məzmun və sırasını əzbər bilməyəndə onları kağızdan oxumalı olur və nəticədə, təkrar edək, iştirakçılarla göz təmasını itirir. Bunun ən böyük ziyanı odur ki, debat-müzakirə-mübahisənin təbii axarı pozulur. Digər tərəfdən moderator öz işinə daxilən hazır olmadığı üçün eyni zamanda həm dinləmək, həm də düşünmək vərdişlərinə yiyələnə bilmir.

### **Diqqət!**

Moderator eyni zaman dilimi boyunca:

- keçmiş, indiki və gələcək zamanda olmayı bacarmalı;
- nəyin müzakirəsinin başa çatdığını;
- indi nəyin müzakirə edildiyini;
- daha sonra nəyin müzakirəyə çıxarılaceğini;
- və bütün bunların debata (mübahisəyə-müzakirəyə) nə qazandıracağını yadda saxlamalıdır

İki qrupun, 2 komandanın diskussiyası gedişində moderator bir tərəfdən qərəzsiz olmalı, o biri yandan həmin qrup və ya komandalarla maraqlanmalıdır. Hər hansı iştirakçının dəqiq və sərrast deyiminə, atmacasına, təsirlili davranışına həm reaksiya vermək, həm də sanki biganə qalmaq tələb olunur. Debatda marağı olan dinləyici kimi, o, iştirakçılarla ayrıca ilgilənə, onları diqqətlə dinləyə bilər, amma qərəzsizliyini qorumaqdan ötrü gözəl bir atmacadan təsirləndiyini gizlətməyə və ya tutarlı bir

arqument səsləndirən iştirakçıdan razılığını bürüzə verməməyə borcludur.

Moderator tərəfsiz-qəzəbsiz-qərəzsiz görünməyi öyrənməlidir. O, iştirakçıların çıxış və rəylərini qiymətləndirən söz və hərəkətlərdən çəkinməlidir. Söhbət “əla!”, “doğrudur” və ya “çox pis”, “düz deyil” qəbilindən təsdiqləyici, yaxud inkaredici sözlərdən, eyni mənani baş hərəkəti ilə çatdırın him-cimdən gedir. Psixoloji baxımdan belə davranışlı həm qəliz, həm də alışılması çətin olan davranış modeli kimi qiymətləndirə bilərik. Niyə? O üzdən ki, ictimai həyatda, adətən, insan davranışlarının başqa modelləri keçərlidir: biri sənin üzünə gülümsəyib baxırsa, sən də onun üzünə gülümsəməlisən. Həmsöhbətlər, bir qayda olaraq, bir-birinin söylədiklərini və ya hərəkətlərini cavabsız qoymurlar.

Debat və mübahisələri aparmağın başqa incəlikləri də var. Moderator tipik situasiyaları sezə bilməli, belə durumlarda necə davranışacağını öncədən dəqiq bilməlidir. Unutmaq lazımlı deyil ki, hər tipik durum üçün əvvəlcədən hazırlanmış çözüm var.

### **Diqqət!**

#### **Dörd özəlliyi unutma:**

1. Moderator rastlaşacağı tipik durumlar barədə öncədən məlumatlı olmalıdır;
2. Tipik durumlarda necə davranışacağını öncədən bilməlidir;
3. Hər tipik durum üçün əvvəlcədən hazırlanmış çözüm yollarının olduğunu yaddan çıxarmamalıdır;
4. Çözüm yollarını tətbiq etməyi bacarmalıdır

Hər hansı debatı hazırlarkən debatöncəsi ab-hava çox önemlidir. İstər radio studiyasında, istərsə qəzet redaksiyasında (təbii ki, debat iştirakçılara ayrılmış otaqda) “debatöncəsi ara”dan gərəyincə yararlanmağa ehtiyac var: moderator və yardımçısı (varsə) dəvətliləri qarşılıyor, onlarla dostca səhbətə girişir, onları çay və ya qəhvəyə qonaq edir, su istəyənə su verir və s. və i.a. Nəticədə arzulanan ab-hava yaranır. Bütün bu müddətdə debatın mövzu və suallarını müzakirə etməyə heç bir ehtiyac yoxdur. Bənzər cəhdlər (kimin tərəfindən olur-olsun) debat ovqatını korlaya, moderatora inam və güvəni azalda bilər. “Debatöncəsi ara”da moderatorun üzərinə bəzi vəzifələr də düşür.

**Sual:** Debat başlamazdan önce moderator nəyə ayrıca diqqət yetirməlidir?

**Cavab:** Dörd vəzifəni vurgulamağa dəyər:

1. Açıq və könüllü ünsiyyət mühiti yaradılmalıdır;
2. Debat mövzusunun müzakirəsindən qaçmalıdır;
3. Qarşıdurma mühiti yaradacaq suallar verilməməlidir (ölkənin, şəhərin, bölgənin problemləri barədə);
4. Utancaq və əksinə, danışqan iştirakçıları tanımağa çalışmalıdır.

Debatöncəsi zaman moderatorun uğurlu fəaliyyəti üçün əlavə imkandır. O, liderliyə meylli iştirakçıları gözaltı edir və həmin adamlara nisbətən yaxın yer ayırır. Utancaq və çəkingən şəxsləri isə özü ilə üzbeüz əyləşdirir ki, onlarla göz temasını itirməsin və lazımlı olanda belələrinin də rəyini öyrənə bilsin.

## ***Debatın başlanması***

Moderator mübahisə predmetini və çekişmə qaydalarını diqqətə yetirir və əsas sualı vurğulayır və sonra sözü tərəflərdən birinə verir. Amma bütün bu müddət boyunca o, radio dinləyiciləri ilə (qəzətdə oxucularla) virtual ünsiyyəti də gözardı etmir (radio studiyasına toplaşan adi dinləyiciləri və ya qəzet redaksiyasına gələn oxucuları demirik. Onlar barədə ayrıca danışacağıq).

Müzakirə moderatoru ilə debat moderatorunun davranışları arasında prinsipial fərqlər mövcuddur. Bu fərqlər iştirakçıların sayından da irəli gəlir. Müzakirəni aparan jurnalist iştirakçıların hər birini danışdırmağa, mümkün qədər çox baxışın səslənməsinə çalışır. Deməli, müzakirə (tutalım, dəyirmi masa) moderatoru fərqli davranış və münasibətlə daha çox üzləşəcək. Debat moderatoru bir əsas suala cavab axtarır – tutalım, “Azərbaycana millətçi baxışlar, yoxsa liberal-demokratiya daha çox fayda verə bilər?” və tərəfləri həmin sualdan yayınmağa qoymur. Diskussiya, yəni müzakirə moderatoru isə, adətən, 5-10 sual ətrafında fikir mübadiləsi aparır. Həmin suallar ümumi və özəl olmaqla açıq və qapalı səciyyəli məzmun daşıya bilər.

Debat moderatoru ictimai önəmli məsələ barədə konkret ictimai rəy yaranmasını hədəfləyir. Diskussiya müzakirə moderatoru isə sanki debatdan, həm də hələ formallaşmayan ictimai rəydən öncə vətəndaşlara müzakirəyə çıxarılan məsələ haqqında məlumat verir. Belə bilgilər insanların konkret qənaətə gəlmələrinə yardım etmək üçündür. Mümkün baxışlar get-gedə daralacaq və

daha çox ictimai çəki qazanan mövqelər axırda debatda üz-üzə dayanmaq imkanı qazanacaqlar.

Debat moderatoru debatı başlayan tərəfə birinci söz verir. Müzakirə aparan jurnalistə ilk sualını verərkən iştirakçıların hamısını növbə ilə fikir mübadiləsinə cəlb etməyi hədəfləyir. Müzakirə səciyyəli verilişlərdə (və təbii ki, qəzet materiallarında) ilk sual “ünsiyyət buzunun əridilməsinə” xidmət edirsə, debatlarda, özəlliklə radio-debatda buna ehtiyac qalmır. Həmin funksiyani öncədən hazırlanmış “iştahlandırcı anons” da görə bilər, moderatorun ustalıqla söylədiyi “giriş sözü” də. Ümumiyyətlə, istər radio-diskussiya olsun, istər radio-debat, veriliş canlı rejimdə getmirsə, “ünsiyyət buzu” öncədən hazırlanmış və verilişi həm dadlandırmağa, həm qavramağa xidmət edən məxsusi anonslarla əridilə bilər. Ümumiyyətlə, səsyazı rejimində gerçəkləşdirilən verilişlərə auditoriyanın marağını çəkmək, belə verilişləri dinləyiciyə “satmaq” futbolda 11 metrlik cərimə zərbəsini qola çevirmək qədər asandır. Təbii ki, çağdaş və peşəkar jurnalistənsə (daha dəqiqi, yaradıcı komandasansa).

İstər debat, istərsə diskussiya moderatoru mübahisə dairəsini daraltmağa, diqqəti çəkişmə predmetinə yönəltməyə və ondan yayınmanın qarşısını almağa can atmalıdır.

### **“Beşsaniyəlik ara” nə deməkdir?**

TV debatlarında tamaşaçıların açıqca gördüyü, radio və qəzetdə isə, əsasən, yalnız istehsal dönəmində sezilən önməli özəlliklər var. Söhbət moderatorun öz davranışın və mimikasına nəzarətdən gedir. O öz üzünə, öz səsinə hansı ifadə versin ki, onu tərəf tutmaqdə suçlamasınlar?

Bənzər suallara dərhal cavab tapmaq çətindir. Bir gerçəklilik var ki, hər dəfə qərar vermək üçün moderatora bir neçə saniyə lazımdır. Media, özəlliklə TV təcrübəsində “5 saniyəlik ara” və ya “lütfən, dəqiqləşdirin” adlanan üsuldan faydalayırlar. Hər hansı pauzanın-aranın radioda texniki pozuntu kimi də dəyərləndirilə biləcəyini unutma-  
maq şərti ilə, sözügedən pauzadan istifadənin moderatora nə qazandıracağını gözdən keçirək.

Öncə xatırladaq ki, sözügedən üsullar indiyədək debat və ya müzakirəyə qatılmayan iştirakçıların məsələyə münasibət bildirmələrinə yol açır. Tutilim, iştirakçının biri “Latın əlibasına keçmək Azərbaycan vətəndaşına nə qazandırır?” sualını cavablandırır. Və fərz edək ki, həmin iştirakçının çıxışından sonra növbəti söz alan şəxs “Mən razıyam” və ya “Məndən öncə danışanlarla həmfikirəm” söyləyərək debatın tempini aşağı salır və jurnalistin efir vaxtını nəzarətdə saxlamasını çətinləşdirir. Bax, bu vaxt moderatorun danışan şəxslərə göz teması və ani süküt debata fayda gətirə bilər. Moderatorun ani fasılədən sonra “Lütfən, söylədiklərinizi dəqiqləşdirin” və ya “Bu komandada öz yoldaşına kimin əlavəsi var?” şəklində müdaxiləsi başqa arqumentlərin də səsləndirilməsinə və nəticə etibarilə mübahisənin yenidən qızışmasına imkan yaradır.

Artıq bildirmişik ki, müxtəlif iştirakçıların davranış modelləri barədə moderatorun öncədən bəlli təsəvvürleri olmalıdır. Əks halda o, debatçıları idarə edə və onları lazımı istiqamətə yönəldə bilməyəcək.

## *İştirakçıların davranış modelleri*

Bəlli şərtiliyi unutmamaqla, söhbət “ekspert”lərdən – mövzu bilicilərindən, “fərqlənən”lərdən, “utancaq-çəkingən”lərdən, “danışqan-çərənçi”lərdən və başqa bənzər səciyyəli müsahiblərdən gedir. Bu psixoloji tiplərin hər biri moderatorun işinə əngəl törədə bilər. Onlarla faydalı ünsiyyət üçün moderatorun özəl, yaxşı düşünülmüş və nəzakət çərçivəsində gerçəkləşdirilən taktik gedisləri olmalıdır.

“Ekspert”lər. Bu kateqoriya adamların əsas özəlliyi odur ki, iştirakçılar onlarla hesablaşırlar. Digər bölmülərə aid insanlar ekspertləri debata və ya müzakirəyə çıxarılan məsələnin bilicisi sayır, onların biliyinə güvənlərlər. Ancaq moderatorun ekspertlərə münasibəti fərqli olmalıdır. Moderator vəzifəsini üstünə götürən jurnalist hər bir iştirakçının fikrinə önəm verildiyini vurğulamalıdır. Bu, debatçıların hamısı ilə ünsiyyəti qorumaq üçün ən yaxşı taktik gedisidir. Mətləbə dəxli olan hər bir fikir səsləndirilməli və eşitdirilməlidir.

“Fərqlənən”lər. Bu qrupa daxil edilən adamlar debat və ya müzakirənin ən fəal iştirakçılarıdır. Onları nəzakət çərçivəsində susdurmaq danışdırmaqdan qat-qat çətindir. Başqalarına söz vermək üçün “fərqlənən”ləri bu sözlərlə dayandırmaq olar: “Bir baxışla tanış olduq. Daha kim öz fikrini bildirmək istəyir?”

“Utancaq-çəkingən”lər. Belə adamlar həm az, həm də çox asta səslə danışırlar. Bənzər müsahibləri dindirmək üçün moderator göz təmasından, tez-tez ad-ba-ad müraciətdən faydalana bilər. Söyləyəcəklərinin önəmli və

maraqlı olacağını vurğulamaq da “utancaq-çəkingən”lərin dilini açmağa qadirdir.

“*Danışqan-çərənçi*”lər. Belələri sözləri üyündüb-tökür,ancaq heç cür mətləbə yaxınlaşa bilmirlər. Onlar bir fikri bitirmədən digərinə keçir, düşündüklərini doğrudurüst ifadə etməkdə çətinlik çəkirler. Moderator bənzər adamlarla göz təmasından qaçmalı, daha doğrusu, az-az təmas saxlamalıdır. “*Danışqan-çərənçi*” danışığına azacıq ara verən kimi, ona yeni sual yönəltmək və ya əvvəlki sualı digər iştirakçılara ünvanlamaq da çıxış yoludur.

---

## **İNTERNET-DEBATLAR**

İnternet mediasını nəzərdə tutduqda, moderatorun bütün mümkün şəbəkə sahələrində - forum, konfrans və çatlıarda üstün hüquqları olur. Ənənəvi mediadan fərqli olaraq Internet səhifələrində “Moderator hansı işləri görür?” suali bir qədər fərqli cavablanır: imtiyazlı bir istifadəçi olaraq, moderator digər istifadəçilərin məlumatına tip və xarakter baxımından göz qoyur, qanun və qaydalar pozularsa, uyğun ölçülər götürür.

Moderatorun vəzifə və öhdəlikləri onun konkret iş yerindən asılıdır. Məsələn, moderator işinin aşağıdakı çeşidlərindən danışmaq olar:

1. Forum moderatoru. O bu işləri görür: mövzuları açıb-bağlayır və öz sözləri ilə ifadə edir. Mövzuların önəm dərəcəsinin müəyyənləşdirilməsi də moderatorun boynuna düşür. O, daha sonra göndərilən məlumatla işləyir, forumun norma və qaydalarına istifadəçilərin əməl edib-etmədiyini yoxlayır. Bütün işlərinə görə forum administratoruna hesabat verir.
2. Konfrans moderatoru. Adətən, konfransi düşünüb keçirən və ya bu səlahiyyəti təşkilatçıdan qəbul edən adamdır. O, konfransa qatılanların davranışına göz qoyur, onların mövzudan yayınib-yayınmadığını, yazılarının “savad dərəcəsi”ni nəzarətdə saxlayır. Konfrans moderatoru adı iştirakçıları cavab hüququndan məhrum edə, “yalnız oxu” rejiminə keçirə bilər.

**3. Çat moderatoru.** O, istifadəçilərin çat qaydalarına necə əməl etməsinə göz qoya və bəzi hallarda onları çatlaşmaq hüququndan məhrum edə bilər.

Savadlı moderator şəbəkə resursu üçün çox dəyərli adamdır. Bənzər resurslarda səmərəli ünsiyyətə nail olmaq yetərinə çətin, təcrübə və bəlli xarakter biçimi tələb edən bir işdir.

Psixoloji tipindən və bununla bağlı iş üslubundan asılı olaraq, moderatorluq növcə fərqlənir:

1. *Sahibkar-moderator* – dərhal “işin çəmini” tapır, “boş söhbətləri” sevmir, mövzudan yayınmayı başışlamır.
2. *Sənətçi-moderator* – subyektiv qavrayışına güvənərək istifadəçilərin yazıb-söylədiklərini qiymətləndirir və onlara bəlli anlam verir (bir növ simvollaşdırır).
3. *Həmsöhbət-moderator* – bu tip moderatoru, hər şeydən öncə, öz yaşantı və təcrübəsini paylaşmaq, müzakirəyə çıxarılan mövzuya istifadəçilərin baxışı, qeyri-ənənəvi mülahizələr cəlb edir.
4. *Alim-moderator* – bənzər moderatorun öz sözü, öz baxışı var. O, məlumatı seçilir və bu zaman ifadə edilən fikrin lehine və əleyhinə olan bütün arqumentləri incələyir.

Səhifə administratorları sözügedən psixoloji tipləri əsas götürərək moderatorları hansı sahədə (sosial, elmi, reklam və s.) çalışdıracaqlarını müəyyənləşdirirlər. Hər tipin öz güclü və zəif tərəfləri var.



# RADIO-DEBATLAR

## *Maraqlı radiodebat necə hazırlanır?*

Təkcə Azərbaycan deyil, elə dünya təcrübəsində də radiodebatlara az rast gəlinir, çünki mübahisə-müzakirə xarakterli verilişlər radionun təbiətinə o qədər də uyğun deyil: "çoxsəslilik" radio dilinin önəmli elementlərindən sayılsa da, söhbət daha çox səs məxrəcinin və səs şiddətinin – ümumiyyətlə səs özəlliyinin dəyişməsindən gedir. Əks halda səslər bir-birinə qarışacaq və onları tanıyıb-tanıtmaq çətinləşəcək. Bu baxımdan radiodebat gerçikləşdirilməsi çətin janrlardan sayla bilər. Aktyorluq səriştəsi və özəl-gözəl səsi olan insanlarla gerçək yaşamda elə də tez-tez rastlaşmaq mümkün deyil.

### **Diqqət!**

Tam dəyərli radiodebat effektini, ən azı, o vaxt almaq olur ki:

1. Debata ünlülər qatılsın;
2. Debat iştirakçılarını tez-tez tanıtmaq lazım gəlməsin;  
Debata qatılanların səsini bir-birindən və moderatorun səsindən fərqləndirmək asan olsun

Özəlliklə debat iştirakçılarının tanıdılması radiodebatın önemli özəlliklərindən biri sayıla bilər, çünki:

- Dinləyicilər debatçının kimliyini bilmək istəyirlər;
- Debatçının kimliyi onların səsləndirdiyi məlumatı inanib-inanmamaq, yəni bilgi qaynağına güvənib-güvənməmək baxımından önemlidir;
- Debatçının adbaad tanıdılması baş tutmaya bilər: məsələn, mübahisənin qızığın vaxtında səslər üst-üstə düşə, qarışa, dinləyiciləri çəşdirə, verilişə ümumi marağı azalda bilər;
- Canlı veriliş - birbaşa translyasiya heç də xoş olmayan sürprizlərlə üzləşdirir (tempo-ritm azalır; siyasi risqlər ortaya çıxır; qanun pozuntuları və etik problemlər yaranır və s. və i.a.).

Azərbaycan cəmiyyətinin alışmış olduğu pis özəlliklər də var:

- mübahisə predmeti və onun ictimai önəmi tam dəqiqləşdirilmir;
- “özəl əxlaq”la “ictimai əxlaq” anlayışları qarışdırılır;
- “pablik çıxış”ların - ictimaiyyətə açıq çıxışların sözlüyüne diqqət yetirilmir;
- plüralizm – fikir müxtəlifliyi, tolerantlıq-dözümlülük ictimaiyyətə açıq çıxışlarda, gərəyincə gözlənilmir;
- qarşı tərəf dinlənilmir, onun arqumentləri qulaqardı edilir;
- mübahisə və müzakirələr mətləbdən yayılır;
- “debat nəyə görə filan cür nəticələndi?” sualına aydınlıq gətirilmir.

Bəlkə də bunlar təbiidir: Azərbaycan dinləyicisi yalnız “radiodebat”a deyil, bütövlükdə “debat” anlayışına yetərincə alışmayıb. Birincisi, ona görə ki, sovet dönəmində yayım plüralizmindən səhbət gedə bilməzdi – hər şey ideoloji qəliblərlə uzlaşmalı idi. İkinci səbəb axtarsaq, öncə “bax birinciyyə!” – deyib, sonra “Bakı Bulvarında zibil qutularına ehtiyac var, ya yox?” qəbilindən sual ətrafında cavabı öncədən məlum olan bir “mübəhisə”ni yada salmaq yetər.

Postsovət dönəmin ilk illərində radionun populyar olmamasını da unutmaq olmaz: köhnə radioqəbuledicilər lazımsız əşya kimi ya çardaga qaldırılmış, ya qəpik-quruşa mis-metal toplayanlara satılmış, ya da tullanılmışdı. Səbəb? Təxmini cavabları Qarabağ savaşında, sovet imperiyasının çöküş ağrılarda, telemiştirinqlərdə və s. və i.a.-da tapmaq olar. Media ideoloji qəliblərdən qurtulmağa can atsa da, bütün bunlar qəzetlərin simasını və teleproqramların məzmununu dəyişsə də, radio özünü xatırlatmadı. Bu səbəbdən ilk postsovət dövrün Azərbaycanında, ən azı, “radiodiskussiya” və “radiodebat”lardan səhbət gedə bilməzdi.

Uğurlu debat bizləri düşünməyə çağırır. Özəlliklə Azərbaycan auditoriyası öncədən hazırlanmış, əzbərləmə çıxışlardan uzaq, üstəlik, adı vətəndaşların da qatıldığı “söz dueli”ni dinləmək şansı qazanır: indi baş verən “olay”的 canlı şahidinə çevrilmək, opponentinin arqumentlərinə dərhal cavab tapan, dəyişən duruma uyğun davranış nümayiş etdirən mütəxəssisləri tanımaq, səs ahəngindən, söz seçimindən tutmuş, təsirli suallaradək bir çox özəlliyi ilə diqqət çəkmək və ən əsası, səni olaya qatılmağa həvəsləndirmək tamam yeni dad, yeni gerçək

deyilmi? Dadlı, maraqlı və gərəkli olduğu qədər də çətin deyilmi debat? Özəlliklə də siyasi debatlar.

Bu kitabın müəlliflərindən biri “*Paðuo Poccii*”də dinlədiyi bir debatı xatırlayır: “Kosovonun müstəqil dövlət elan edilməsi sülhə doğru addımdır, ya müharibəyə?”..

*Üç adamın qatıldığı verilişdə “Alman Dalğası” radiostansiyasının təmsilçisinin, rus qəzetlərinən birinin (“Becmu” qəzeti) əməkdaşının və beynəlxalq mövzularda ixtisaslaşmış başqa bir jurnalistin səsləri bir-birinə qarışmışdı. Kimin aparıcı olması bilinmirdi. Söhbəti kimin yönəldirdiyi də duyulmurdu. İctimai mövzulu məsələ iştirakçıların şəxsi söz atışmasına çevrilmişdi. Bir-iki zəngdən sonra (güman ki, öncədən təşkil edilmiş) dinləyicilərin mübahisəyə qatılmaq həvəsi də tükəndi. Yəqin o səbəbdən ki, dinləyicilər 2 mövqedən birini seçmək, yeni Kosovo dövlətinin dünya düzəninə nə verdiyini dəqiqləşdirmək əvəzinə, ən yaxşı halda, 3 adamın şəxsi fikirləri ilə tanış olmaq imkanı qazanmışdılar. Nə qədər yaxşı niyyətlə hazırlanısa da, belə radiodebat, olsa-olsa, sözügdən məsələ barədə ictimai rəyi bir az da bulaşdırıb-qarışdıracaqdı...*

Radiodebat azı 2 adamın və üstəgəl aparıcının – moderatorun iştirakını, nəzərdə tutur. Yuxarıda misal gətirilən verilişdə moderator işini beynəlxalq mövzularda ixtisaslaşmış jurnalist gerçəkləşdirməli idi. Söhbəti yönəldirmək, debatçıların mətləbdən yayınmasına və ictimai önəmli mübahisənin 2 adam arasında söz atışmasına çevrilməsinə imkan verməmək vəzifəsi onun boynuna düşdü. Bəs o, işinin öhdəsindən niyə gəlmədi? Az qala bütün dönyanın ölüm-dirim məsələsi nədən debatçıların

şəxsi söz duelinə çevrildi? Bənzər sualları cavablaşdırmaq üçün müzakirə-mübahisə-debat xarakterli programların özəlliklərinə göz ataq.

Azərbaycan özəl radiolarının təcrübəsində canlı efirdə dinləyicilərlə söhbət-müzakirə-mübahisə-debat xarakterli verilişlərə rast gəlmək mümkündür: müzakirəyə konkret problem çıxarılır, qiymətləndirici vurgular qoyulur və daha sonra tədricən debat səciyyəsi qazanan müzakirə-mübahisəyə dinləyicilər də qatılır. Beləcə, məqsədi hədəfləyən özəl danışq mühiti yaradılır. Öz baxışlarını, inandığı çözümləri diqqətə yetirmək, opponentlərilə canlı ünsiyyətə qatılmaq ehtiyacı problemə münasibət bildirənlərin danışq biçiminə, səs çalarına və bütövlükdə mübahisənin istiqamətinə damgasını basır. Azərbaycan radiolarının bənzər verilişlərində mübahisə-müzakirə-debata qoşulanların duyğuları, teztab və höcət davranışları onların məntiqini, baxışlarını arqumentləşdirmə zərurətini üstələyir. Tütəlim, “Bahalı körpü-qovşaqların tikilməsi yol tixaclarını aradan qaldıracaq” və “...qaldırmayacaq” qəbilindən debat həddinə çatdırılan müzakirədə studiya ilə eynizamanlı telefon bağlantısında saxlanan eks mövqeli 2 dinləyici öz cavablarını əsaslandırmaq yerinə, sadəcə, mövqelərini daha qəti və sərt ifadələrlə təkrarlayır və beləcə, ya efir vaxtını tükədir, ya da başqa dinləyiciləri də cəlb etməklə debatın ictimaiətməsini əngəlləyir.

## Müzakirə-mübahisə-debat xarakterli radio programın bu özəllikləri var:

- canlı efirdə qiymətləndirici vurgular qoyulur;
- tədricən debat səciyyəsi qazanan müzakirə-mübahisəyə dinləyicilər də qatılır;
- məqsədi hədəfləyən özəl danışq mühiti yaradılır;
- studiyaya ilk zənglər öncədən planlaşdırıla da bilər;
- öz baxışlarını, inandığı çözümləri diqqətə yetirmək, opponentləri ilə canlı ünsiyyətə qatılmaq ehtiyacı problemə münasibətini bildirənlərin danışq biçimində, səs çalarına və bütövlükdə mübahisənin istiqamətinə damgasını basır

İndi bu özəllikləri konkret misallarla açıqlayacaq (misallar 2007-ci il martın 25-də “Azadlıq radiosu”nın “İz” mədəniyyət programında efirə getmiş “Azərbaycan Boloniya prosesinə qoşulsun, ya qoşulmasın?” adlı radiodebatdan götürülüb).

Moderatorun konkret problemi müzakirəyə çıxarma-sına **misal**:

Sevda İslmayilli: *Bu debat programında ümumavropana təhsil məkanının yaradılmasını hədəfləyən Boloniya Prosesindən söz açırıq:*

- *Azərbaycanın indiki təhsil sistemini necə adlandırmaq olar?*
- *Ölkə məktəbləri Boloniya Prosesinə hazırlırlarmı?*
- *Professor-müəllim heyəti və təhsil məmurları total tələbə nəzarətinə necə baxırlar?*

- *Boloniya Prosesində təhsilin gedişinə tələbələrin nəzarəti onların məsuliyyətiylə necə uzlaşacaq?*  
*Bu və başqa suallara “İz”in bu sayında cavab tapa bilərsiniz.*

**Debatçılara tanıtılmasına misal:**

Moderator (debatın gedışindən səsləndikdən sonra): *Eşitdiyiniz sual və cavablar Rəmzi Anayasa Məhkəməsinin, qisaca RAM adlanan Qeyri-Hökumət Təşkilatının keçirdiyi Debatda – İctimai Dinişmələrdə səsləndidi. Təşkilatın program rəhbəri Niyazi Mehdiyin müzakirəyə çıxardığı sual çox önemliydi: Azərbaycan təhsil sisteminin Boloniya Prosesinə qoşulması bəyənilsin, ya bəyənilməsin?*

*İddiaçı Aysu Qasimova...*

*Cavabdeh Şirin Bünyadova...*

*“Azərbaycan Boloniya Prosesinə qoşulsun!” iddiaya çıxış edən tərəfin müdafiəçisi-təhsil eksperti Etibar Əliyev...*

*“Azərbaycan indiki şərtlər daxilində Boloniya Prosesinə hazır deyil” mövqeyini dəstəkləyən tərəfin müdafiəçisi – fəlsəfə professoru Rəhman Bədəlov...*

*Dinləmə Komissiyasının sədri Sevinc Əsgərova – BDU-nun jurnalistika fakültəsi dekanının müavini...*

*Dinləmə Komissiyasının üzvü Vaqif İbrahimoglu...*

*Və debata telefon bağlantısıyla qatılan dinləyicilər eyni suali çəkişdilər: Azərbaycan təhsil sisteminin Boloniya Prosesinə qoşulması bəyənilsin, ya bəyənilməsin?*

**Moderatorun canlı efirdə qiymətləndirici vurgulamalarına misal:**

Sevda İsmayıllı: *Səsvermə bu debatin hələ uzun müddət sürəcəyindən soraq verdi. Tərəflərin heç biri aşkar*

*səs üstünlüyü qazana bilməsə də, çox güman, professor Rəhman Bədəlovun bu fikrini ictimai dinləmənin qərarı kimi dəyərləndirmək olar (səslə sitat). Eyni özəlliyə bir başqa misal: “*İz*” mədəniyyət programı mövzunun aktuallığını nəzərə alıb bu debatın əsas məzmununu “Azadlıq Radiosu” dinləyicilərinin diqqətinə yetirməyi qərara aldı. Debatı dinləyib, siz də qərarınızı verin: Azərbaycanın təhsil sistemi Boloniya Prosesinə indi qoşulmaqla daha çox itirəcək, yoxsa qazanacaq?*

**Debata studiyadakı dinləyicilərin qatılmasına misal:**

Moderator: Xeyli vaxtdır mübahisəyə qatılmaq istədiyinizi görürəm. Lütfən, özünüüzü tanıdın və sualınızı verin...

Studiyadakı dinləyici: *Vəli Cəfərli-Diplomat etikasından dərs deyirəm. Tələbələrin başqa universitetlərdə, özəlliklə Boloniya Prosesinə qoşulmuş Avropa universitetlərindən birində, heç olmasa, bir semestr oxumasını kim maliyyələşdirəcək?*

**Məqsədi hədəfləyən özəl danışçı mühitinin yaradılmasına misal:**

Moderator: *Küçədə işıqforu hamı görüb, sözsüz. İşıqlar növbə ilə yanır: gah qırmızı, gah sari, gah da yaşıl lampa közərir. Bəs işıqların üçü də birdən yansa, onda necə? Bu zaman sürücülər nə edəcək, necə davranacaqlar? Boloniya Prosesinə qoşulan universiteti vəzifəli təhsil işçiləri ilə yanaşı, tələbələr də yönəldərlərsə, hər üç işığı eyni zamanda yanana işıqfor problemi yaranmaz mı? Təhsil “işıqfor”unun “olar!”, ya “olmaz!” deyənləri və ya “diqqət!” komandası verənləri*

*necə müəyyənləşdiriləcək? Rektor-müəllim-tələbə üçlüyündə qırmızı, sarı və yaşıl rənglər necə paylaşdırılacaq?*

**Telefon bağlantısına misal:**

Moderator (telefon zəngi eşidiləndən sonra):  
*Deyəsən, mübahisəyə kənardan da qoşulmaq istəyənlər var: Alo, canlı efirdə debata qoşulduğunuza xatırladıram. Kim olduğunuzu söyləyin və yubanmadan sualınızı verin...*

Telefondakı dinləyici: *Vasif Mədətoğlu – Ağdaşda coğrafiya müəllimiyəm. Sualım iddiaçıyadır: Azərbaycan şəraitində total tələbə nəzarətinə necə nail olacaqsınız? Sualım bitdi. Debata qatılmaq imkanı yaratdığınız üçün təşəkkür edirəm...*

**Proqramıcı anonsa misal:**

*Bu programda ümumavropa təhsil məkanının yaradılmasını hədəfləyən Boloniya Prosesindən söz açırıq:*

- *Boloniya Prosesi təhsildə korrupsiyanın kökünü kəsə bilərmi?*
- *Bütövlükdə cəmiyyəti demokratikləşdirmədən Boloniya Prosesi səmərə verəcəkmi?*
- *Azərbaycanın tələbə və müəllimləri Boloniya Prosesinə necə yanaşırlar?*
- *Bu və başqa suallara “Iz”in bu sayında cavab tapa bilərsiniz.*

Eyniamaclı bir başqa anons: *Rəmzi Anayasa Məhkəməsi, qısa, RAM adlanan qeyri-hökumət təşkilatının keçirdiyi ictimai dinişməni eşidirsiniz. Dinişməyə qatılanlar “Azərbaycan Təhsil Sisteminin Boloniya Prosesinə qoşulması bəyənilsin, ya bəyənilməsin?” sualını müzakirəyə çıxarıblar.*

**Debatın qıflanmasına misal:**

Moderator: *Bu debatda çəkişdilər və lap az say üstünlüyü ilə Boloniya Prosesinə qatılmağa qərar verdilər. Bəlkə siz də qərarınızı verəsiniz: Azərbaycanın təhsil sistemi Boloniya Prosesinə indi qoşulmaqla daha çox qazanacaq, yoxsa itirəcək?*

*Fikir və təkliflərinizi "Azadlıq radiosu"na yaza və ya deyə bilərsiniz. Elektron poçt ünvanımızı və telefonları xatırladıram... (söyləyir).*

### ***Moderatorun sözlüyü***

Yazı və danışq dillərinin bəlli özəlliklərini unutma-  
sanız, indi diqqətinizə yetirilən qeydlər təkcə radio jurna-  
listlərinə deyil, TV və qəzetlərdə çalışanlara da faydalı ola-  
bilər. Debatlar efirdə səslənirsə, deməli, yayım dilinə veri-  
lən müxtəlif tələbləri ödəməlidir. Özəlliklə bunları yadda  
saxlamalısınız:

1. Yayım dilində doğru və gözəl danışmalısınız.

Yəni:

- söz ehtiyatınızı çoxaldın;
- yerli-yersiz, yabançı sözləri işlətməkdən çəkinin;
- terminlərdən ustalıqla yararlanın;
- çoxmənalı sözlərdən yerində istifadə edin.

2. Fikri birdəfəyə anlatmalısınız. Yəni:

- qısa cümlələrdən yararlanın;
- boş, gərəksiz sözlərdən qaçın;
- dəqiq, aydın və ifadəli danışın;

3. Söhbət ruhu yaradın. Yəni:

- asanlıqla ünisyyətə girin;
- ünsiyyət ab-havasını saxlayın.

Artıq bilirsiniz ki, moderator efirdə program aparıcılığının bir növüdür və istər radioda, istərsə də TV-də diqqət mərkəzində dayanan, sayılıb-seçilən yaradıcı əməkdaşlardan biridir. O, təkcə apardığı programın deyil, çalışdığı efir qurumunun siması sayılır. Bu üzdən moderatorun, elə digər ünlü aparıcıların adları çox vaxt program səhifələrinə də əksini tapır.

Hər bir verilişin uğuru önemli dərəcədə onun aparıcısından asılıdır. Əlbəttə, burada hər şey əsasdır: səs tonu, danışq biçim, efirdə davranış mədəniyyəti və s., ancaq auditoriya ilə ünsiyyət qurmaq bacarığı bütün qabiliyyət və vərdişlərin önündə gedir. Aparıcı (moderator) verilişin nəbzini tutur, mövzuya və vaxta nəzarəti əlində saxlayırsa, seyrçi və dinləyicilərlə göz və qulaq, ən başlıcası isə ürək bağlantısını itirmirsə, demək, peşəkar və arzuolunandır.

Verilişin darıxdırıcı və ya cəlbedici olması, reyting qazanması, ictimai rəy formallaşmasına təsir gücü xeyli dərəcədə aparıcıdan asılıdır. Bütün peşəkar aparıcıların oxçar özəllikləri var.

**Sual:** Peşəkar aparıcıların, o sıradan moderatorların hansı özəllikləri üst-üstə düşür?

**Cavab:** Bu özəllikləri sadalamaq olar:

1. Həqiqəti üzə çıxarmağa və yalnız doğru olanı danışmağa can atırlar;

2. Söylədiklərinin nəticələri barədə düşünürler;
3. Həqiqəti üzə çıxararkən mütəxəssis rəylərindən, elmi araşdırımlardan və fakt materialından yararlanırlar;
4. Medianın bilgiləndirmə və bilgiləri aydınlatma vasitəsi olduğunu yaddan çıxarmırlar;
5. Auditoriyanın əsirinə çevriləmir, keçici ictimai rəyə qalıcı ictimai rəy arasındakı fərqi anlayırlar;
6. Bəlli mənəvi mövqeyə söykənirlər;
7. Cəsarətli olmağı bacarırlar;
8. Yalan və uydurmanı sevmir, mövzudan yayınmırlar;
9. Müsahiblərinə saygılı yanaşır, onların sözlərini diqqətlə dinləyir, ayrıseçkiliyə yol vermirlər;
10. Söz, səs və görüntülərin təsir qüvvəsini unutmurlar!

Bir gerçəyi də vurgulamağa dəyər: radioda aparıcının nitqinə verilən tələblər, teleaparicinin nitqinə verilən tələblərdən daha çoxdur. Niyəsi odur ki (təkrar da olsa), radioda görüntü olmadığından bütün məlumat yükü səs və nitq cütlüyündə cəmləşir.

Tələbləri yerinə yetirməyə çalışarkən pərdə arxasındaki simanın imici formalaşmağa başlayır. İmicin *necə* formalaşması məsələsi jurnalisticin öz əlindədir (*hansi* imicin formalaşması isə daha çox prodüserdən asılı məsələdir. Hərçənd, debat moderatorlarının çoxu həm də öz programlarının prodüseri olur). Yəni, onun qoyulan tələbləri nə dərəcədə doğru-düzgün yerinə yetirib-yetirmə-məsindən çox şey asılıdır.

Bu proses radioda ən çətin və çətin olduğu qədər də maraqlı və məsuliyyətli bir işdir. Bu işin öhdəsindən uğur-

la gəlmək üçün insan bir çox tələblərə cavab verməlidir. Həmin tələbləri belə qruplaşdırmaq olar:

- Çətin, dolanbac, qaranlıq ifadələrdən, bu cür ifadələrin yer aldığı cümlələrdən qaçmaq lazımdır;
- Anladılanların məntiqi ardıcılığını qorumaq gərəkdir;
- Müxtəlif baxış və açıqlamalara imkan vermək vacib şərtlərdən biridir;
  - Dinləyiciyə çatdırılacaq informasiya açıq, hamının başa düşəcəyi tərzdə söylənməli, üstüörtülü şəkildə deyilməməli, dinləyici üçün qaranlıq heç nə qalmamalıdır;
  - Aparıcının səsi çox soyuq, ya da çox adı olmamalı, xoşa gəlməlidir. O, nə hamı tərəfindən sevilməli, nə də ki, hamı tərəfindən söyülməlidir. Aparıcının səsi, sadəcə, bəyənilirsə, yetərlidir;
  - Tələffüz düzgün olmalı, ifadəlilik qorunmalı, söz və ifadələrdəki vurgular yerində səslənməlidir, çünkü ən adı xəta həmin anda diqqət çəkir;
  - Aparıcı dayanmadan çalışmalı, dilinin çevikliyini artırmalı, dil məşğələlərini yaddan çıxarmamalı, özəlliklə tələffüzündə zorluq çəkdiyi kəlmələr üzərində işləməlidir;
  - Çətin söz və ifadələrə xüsusi diqqət ayırmalı, onları necə oxunduğunu qaynaqdan (mənbədən) öyrənməlidir.

### **Səs tonu**

Səs tonu bədən dilinin gizli “qıflı”dır və onun açarı dildir. Səs tonu nə narahatlıq verəcək dərəcədə yüksək, nə də həddən artıq alçaq olmalıdır. Səs “öz hava”sında və “öz yerində” olmalı, istənilən vurğulamanı gerçəkləşdirmək üçün yerinə görə alçalıb-yüksəlməlidir.

Demək belə, verilişin zamanı çatinca danışmağa başlayırsınız. Heç tələsməyin (amma hıqqanıb adamın ürəyini də çəkməyin), təmkinli olun. Danışığa nisbətən alçaq səslə başlayın. Getdikcə səsin tonu dəyişə bilər (daha doğrusu, dəyişməlidir, əks halda dinləyiciniz bir yana, özünüüzü də yuxu basar). Diri danışmaq, səsdən yararlanmaq, təsirli bir program aparmaq, səsi daim nəzarətdə saxlamaq lazımdır.

Moderator özünü yalnız sual verən, müsahiblərini tanıdan, verilmiş mətni sadəcə üzündən oxuyan və ya söyləyən bir adam kimi görməməli, cürbəcür istedad və bacarıqlarından yararlanan, dinləyicilərinə ruh və həvəs verən, hər söz və davranışını ölçüb-biçən şəxsiyyət təsiri bağışlamalıdır.

Artıq xatırlatdıq ki, bəyənilən səs dinləyicinin nə sevdiyi, nə də söyüyü səsdir. Əlbəttə, səs Allahın insana verdiyi nemətdir. Yalnız məşq və ya dua hesabına Bülbüllün, ya da Pavarottinin səsinə yiylənmək mümkün deyil. Səsi gözəlləşdirmək (tutalım, çalışma-çalışa neçə oktava səsə malik olmaq) insandan asılı deyil, ancaq müxtəlif çalışmalarla düzgün nəfəs almağı öyrənmək, səs tonunu yaxşılaşdırmaq, gözəl tələffüzə sahib olmaq mümkündür.

### ***Səs və səs effektləri***

Efirde aparıcının səsi ilə yanaşı, digər səs və səs effektlerini də eşidirik. Bunlar programın təbiiliyini təmin etmək üçündür. Əlbət ki, buradan da insanın daxili özəllikləri üzə çıxır. Onun hansı təbii səslərdən, səs effektlərin dən yararlanması, özəlliklə də bunlardan necə yararlanması onun daxili dünyasından, eləcə də dünyagörüşündən xəbər verir. Bu da hər kəsin fərqliliyini, özünəməxsusluğunu

göstərən amillərdən biridir. Yəni burada da personifikasiya (özümsəmə) dərəcəsi önməli rol oynayır.

Səs (interküy) və səs effektlərindən (yapma səslərdən, o sıradan musiqidən) istifadə zamanı montaj texnikasının rolu danılmazdır (veriliş canlı deyilsə). Bənzər texnikadan istər televiziyyada, istərsə də rə'ioda geniş istifadə olunur.

Montaj texnikası təbii səslə lentə alınmış, həmçinin səssiz (misal üçün, avadanlığın çatışmaması kimi texniki səbəblərə görə) lent yazılarından ibarət elementlərin hər hansı sujetə artırılmasını tələb edə bilər. Belə hallarda artıq calaq edilmiş hissələrdə təbii səsin arakəsilməzliyini təmin etmək üçün interküy əlavə etmək lazımlı gəlir.

Bir iş var ki, səs fonunun saxlanması üçün hər bir bənzər artırma minimuma endirilməlidir. Söhbət ələ əlavədən gedir ki, artırılan interküy yalnız sujetlə bağlı zaman və məkanda lentə alınmış olsun.

**Debat atmosferini saxlamaq üçün interküy  
artırmaq lazım gələrsə,  
bunları unutmayın:**

- radio və ya TV debatının təbii səslə çekildiyi barədə təsəvvür yaratmaqdən ötrü səs effektlərindən səsi lentə alınmayan verilişlərdə istifadə etməyin. Bu, həm peşə, həm də etik pozuntu sayıla bilər;
- səs fragmentləri verilişlə uzlaşarsa, lentə alınmış gerçək səs həmin olayın səssiz lent yazısıyla birgə istifadə oluna bilər;

- audio və ya videoproqramdan ötrü lentə yazılın səs bilərkdən montaj effekti yaratmaq üçün gerçek səs şiddətinə nisbətdə artırılıb-azaldıla bilməz (məsələn, olduğundan daha böyük coşqunluq aldanışı yaratmaq məqsədilə alqışların gurultusunu artırmaq olmaz). Ancaq səsin ucalığı elə tənzimlənə bilər ki, verilişin texniki tələb və səs çatımı ödənsin (məsələn, debat salonunda sual verən adamın səsi mikrofondan uzaqlığına görə pis eşidilirsə, sualın aydın eşidilməsindən ötrü efir zamanı həmin adamın səsini qaldırmaq mümkündür).

### ***Moderator necə danışmalıdır?***

Azərbaycan teleradio efirinin dili qanun müstəvisində dəqiqləşdirilməyib (söhbət dilin adından deyil, sözlükdən gedir). Bu, hər zaman mübahisələrə açıq bir durum doğurur. Eyni zamanda qətiyyən mübahisə olunmayacaq həqiqətlər də var:

1. Azərbaycan türkçəsində qarşılığı olan yabançı sözləri işlətməkdən qaçmaq lazımdır;
2. Efirdə dövlət dilindən doğru-düzgün istifadə çox önemli məsələdir (uşaqlı-böyüklü müxtəlif adamlar TV və radionu özlərinə örnek seçə bilərlər).

Necə danışmaqla bağlı dəqiq göstərişlər də yoxdur. Dil mövzusunda yazılmış bir çox ədəbiyyati incələdikdən sonra yayım dilinə verilən tələbləri bu cür açıklaya bilərik:

- Efir dili doğru və gözəl ana dilinə əsaslanmalıdır (deməli, moderator da öz ana dilində “bülbül kimi cəh-cəh vurmalıdır”);
- Jurnalistlər hədəf auditoriyasının (yaş, təbəqə, zona mənsubiyyəti və s. nəzərə alınmaqla) anlayacağı dildə danışmalıdır;
- Sözlük janr və formata uyğun olmalıdır;
- Ləhcədən istifadə ləhcə ilə danışığa çevrilənməlidir;
- Jurnalistin diqqətə yetirmək istədiyi məlumat diniyicini (seyrçini) çəsdirməməlidir;
- Jurnalistin diqqətə yetirdiyi məlumat personifikasiya edilməlidir (Fransız dilində “personne” adam, şəxs, sima, “en personne” şəxsən, özü, “personnel” şəxsi, xüsusi kimi tərcümə olunur. Personifikasiya sözünün Azərbaycan dilində anlamını daha dəqiq ifadə etməyə çalışsaq, “özümsəmə”, “özləşdirmə”, “özününküləşdirmə” və ya “özlənmə” deyə bilərik. Jurnalistikada bu terminin haçalı açıqlamaları var, ancaq bütün hallarda söhbət jurnalistin “özü ola bilməsi”ndən, özünəməxsusluğundan, bənzərsizliyindən, onun bəlli imicinin yaradılmasından, özəl yazı-səs-söz üslubundan gedir).

Auditorianın zövqünü oxşamaq, oxucu-seyrçi-dinləyicilərin nəyi, necə və nə zaman istədiyini bilmək və ən əsası, bütün bunları yerli-erində gerçəkləşdirmək hər bir peşəkar jurnalistə verilən tələblərdən sayılır. İnsanlar süniliyi sevmirlər. “Personnel”, yəni “özümsənmiş” olmaq da bu səbəbdən qaçılmaz tələbdir.

“Özümsənmə”nin-özlənmənin sırrı açıla da bilər, açılmaya da. Məsələn, təsəvvür edək ki, bir neçə adamı mətbəxə ötürür və onlara xörək bişirməyi tapşırırıq. Eyni ədva və ərzaqdan istifadə edən bu adamlar, tutaq ki, düşbərə bişirirlər. Yayma xəmir, qıyma quzu əti, daha nə bilim, nələr ortalıqdadır. Əti yaxşıca döyür, ədvəsini, göyərtisini, yağını qatırlar. Düşbərəni büküb qaynadırlar (aşbazlar yanlışları bağışlaşınlar) və sonra süfrəyə gətirirlər (sirkəsi də öz yerində). Dadına baxanda görəcəyik ki, tərkibi və hazırlanma ardıcılılığı eyni olsa da, birinin hazırladığı yemək ləzzətli (zarafat kimi qavranılsa da, “ləzzətli” və “faydalı” yeməkləri qarşı-qarşıya qoymaqla daha bir debat mövzusu əldə edə bilərik) olur, o birininki yox. Düşbərəyə verilən tələblər də az deyil, axı: hansı kasada verilir, hansı qaşıqla yeyilir, bir qaşığa neçə düşbərə yerləşir və s. və i.a.

Hamı bu qaydaları yerinə yetirsə də, dad mütləq fərqli olacaq. Jurnalistikada da belədir. Eyni program biçimlərində eyni tələbləri yerinə yetirən ayrı-ayrı jurnalistlərin verilişləri mütləq bir-birindən fərqli alınacaq. Bunun səbəbini həm də personifikasiyada axtarmaq lazımdır.

### ***Moderatorun sualları***

Jurnalistlər unutmasınlar ki:

- onlar müstəntiq deyillər və müsahibin onların sualına cavab verməmək hüququ var;
- kobud, kinayəli və sərt suallardan qaçmaq lazımdır;

- abstrakt, “həyata bir də gəlsəydiniz, yenə Azərbaycanda yaşayardınız?” sayaq mənasız və köhnəlmış suallar da peşəkarlıqdan uzaq təsir bağışlayır;
- bir neçə sualı özündə birləşdirən və mürəkkəb cümlə şəklinə salınan suallar həm müsahibi çəsdirir, həm də anlaşıqlı olmur;
- cavabı özündə ehtiva edən suallar yersiz sayılır;
- əvvəlki suala cavab almadan növbəti sualı vermək olmaz;
- suallarda xaotikliyə, yəni qarma-qarışılığa yer verilməməli, hər bir sual özündən öncəkinin ya davamı, ya da növbəti mövzu ilə bağlı olmalıdır;
- sual nə dərəcədə konkretdirə, cavab da bir o qədər mətləbəyaxın və dolğun olur;
- qeyri-konkret sualın cavabında respondentin fantaziyaları və eksprəmt fikirləri baş alıb gedir;
- respondentinizlə bağlı cəmiyyətdə olan mövqeyi bölüşmədiyinizi göstərmək üçün sualı -“Rəqiblərinizin (tənqidçilərinizin) fikrincə”- ifadəsi ilə başlamaq lazımdır;
- müsahibə boyunca müsahibinizlə göz bağlantısı qurmaq çox önemlidir, çünki sual verdiyiniz şəxs ona qulaq asdığınızı hiss etməlidir;

### *Dil və düşüncə sadəliyi*

Jurnalist, hansı işi görədə, daha sürətli və daha çevik, daha yaradıcı və daha dərin düşünməyə borcludur və bunu arzulayır. Rudolf Fleşin “Aydın düşüncə sənəti” kitabında məhz bu baxımdan çox faydalı məsləhətlər yer alıb. Həmin kitabın nəşrindən 60 il ötsə də, orada əksini tapan “Fleş testi” indiyədək önemini itirməyib. Hər halda Mass Medianın tanınmış jurnalist və araşdırıcıları belə dü-

şünürler. Sözügedən testdə sadə bir düsturdan yararlanaraq auditoriyanın sözləri nə dərəcədə anladığını yoxlamaq olar. Formal məntiqi bir kənara buraxan Fleşə görə, düşüncə məntiqində hər hansı pozuntunu 2 yolla – “nə olsun?” və “konkretləşdir” tələblərini irəli sürməklə üzə çıxarmaq mümkündür.

Con Ullmen müəllifi olduğu “Jurnalist araşdırmaları: çağdaş üsullar və texnika” kitabında həmin testin tətbiqinə aid belə bir misal verib: “*Gətirdiyim misal “Ədalətli Əmək Normaları Haqqında” Qanunun tətbiqi ilə bağlı bəzzi halları mübahisəli sayan bir məqalədən götürülib. Söhbət özəlliklə ağır maşınların yaxınlığında yaşı 16-nı aşmayan uşaqların çalışmasını yasaqlayan normadan gedir. Gözlə görülməsi üçün gərəkli yerlərdə Fleş formulundan istifadə ediləcək:*

#### **“Fleş formulu”nun tətbiqindən öncə:**

“Yaxınların sözüdür, qartal burunlu (*nə olsun?*) və şiş portfelli (*nə olsun?*) bir adam yanına gəldi. Əmək Nazirliyindən yoxlama aparmağa gəlmişdi...

İdarənin qapısı taybatay açıldı və 7 yaşından 19 yaşinadək bir dəstə uşaq və yeniyetmə hay-küylə içəri soxuldu... “Bunlar kimdir?” – deyə o soruşdu.

Ona söylədim ki, adətən, dərsdən sonra bir qrup məktəbli qaçıb buraya gəlir. Onlardan 5-6 nəfərini (*gələnlərin sayını, yaşıını və neçə dəfə gəlib-getdiklərini konkretləşdir*) büküb-qatlama sahəsinə dəvət edirik (*onların əməkhaqqını konkretləşdir*). Məktəblilər orada həftədə iki kərə iki-üç saat (*konkretləşdir*) alma şirəsi içib, qoğal yeyir, radio dinləyib, söhbətləşirlər (*nə olsun?*).

*“Bu, bir növ, özəl gənclik programıdır”, - xanımım söhbətə qoşuldu (o programın mahiyyətini açıqlayıb konkretləşdir). Yanımızda qalmasayırlar, indi küçələrdə veyillənir, başlarına bəla açırdılar (nə olsun?). Burada onlar pul qazanır, vaxtlarını xoş keçirirlər (nə olsun?)”.*

*“Nə olsun?” və “Konkretləşdir”i heç də həmişə gərəkli faktlarla əvəzləmək olmur. Ancaq bu halda faktları bildiyimdən məsələnin mahiyyətinə dəxli olmayan hər şeyi yüksəldirməq və çatışmayan faktları artırmaqla məqaləni yenidən yazmaq mümkündür. Düzəlişlərdən sonra həmin məqalə belə olacaq:*

#### ***“Fleş formulu”nun tətbiqindən sonra:***

*“Bu yaxınlarda Əmək Nazirliyindən bir adam yoxlama aparmağa gəlmışdi...*

*İdarənin qapısı taybatay açıldı və 7 yaşından 19 yaşınadək 26 uşaq və yeniyetmə hay-küylə içəri soxuldu... “Bunlar kimdir?” – deyə o soruşdu.*

*Ona söylədim ki, adətən, dərsdən sonra bir qrup məktəbli qaçıb buraya gəlir və biz qəzetləri büküb-qatlamaq üçün onların arasından yaşı 16-nı keçməyən 10 məktəblini günəmzdə işə götürürük. Həmin məktəblilərdən birinin 11, ikisinin 12, üçünün 13 və dördünün 14 yaşı vardi. Onlar saatda azı 16, çoxu 35 sent qazanırdılar. On dörd yaşıların biri 2-ci növbədə gecə 12-nin yarısındanadək, 13 yaşlı bir məktəbli isə gecə saat 11-dək çalışırdı”.*

*Bəlkə də məqaləni yenidən işlərkən, Fleşin mübarizə apardığı sıfətlərin hamısını saxlamaq istəyəcəksiniz. Ancaq ayrılıqda hər bir sıfəti işlədib-işlətməyəcəyinizi özünüzdən soruşmaq son dərəcə faydalıdır. Axı baş verən hadisənin önəmli özəlliyi də var, ikinci dərəcəlisi də”.*



## **TELEVİZİYADA DEBAT**

### *İctimai güzgü*

Studiyada üzbəüz əyləşərək qızğın mübahisə edən, bir-birinə danışmağa aman verməyən, tərəf-müqabilini dinləməyə səbri çatmayan, hətta qəzəblənərək opponentinin üstünə su atan hirsli-hikkəli adamları azmı görmüsünüz? Bəzən deyirmi stol arxasında əyləşərək tərəf-müqabillərinin ünvanına iftiralar yağıdırıan iştirakçıların növbəli çıxışı da, bəzən susqun, bəzən də dil boğaza qoymadan müsahiblərinə yersiz suallar yağıdırıan, tez-tez hakimlik iddiasına düşərək tərəfləri bir araya gətirməyə çalışan aparıcının idarə etdiyi hansısa televiziya «məclisi» də debat kimi qəbul edilir. Yox, bunların heç birinin əsl debata aidiyiyatı yoxdur, heç normal diskussiya da belə keçmir.

İctimai debatın tərkib hissəsi olan teledebat, hər şeydən əvvəl, bir davranış, fikir və düşüncə tərzi, özünüifadə, başqları ilə ünsiyyət qurmaq, onları dinləmək mədəniyyətidir. Teledebat sayı milyonlarla ölçülən geniş auditoriya ilə ünsiyyət prosesidir. Qədim Roma natiqləri bu nəhənglikdə auditoriyani heç yuxularında da görə bilməzdilər. Amma televiziya debat iştirakçılara, o cümlədən seçki ərafəsində telediskussiyaya çıxan siyasi xadimlərə bu şansı verir.

## Diqqət!

Teledebat bir ictimai güzgündür və danışan adamı hər xırda cizgilərinə qədər dəqiqliyi ilə göstərir, iştirakçını tamaşaçıya tanıdır, onu sevdirir. Təbii ki, bəzən əksinə də olur. Qəzet səhifələrində, radioda böyük uğur qazanaraq, oxucu və dinləyicinin rəğbətinə layiq olan hansısa mədəniyyət və ya siyasət xadimi mavi ekranda debata çıxarkən uduzur.

Əlbəttə, bu, bir tərəfdən televiziyanın sehrli gücü ilə bağlıdırsa, digər tərəfdən insanın özünün fərdi-psixoloji keyfiyyətləri ilə bağlıdır. Məsələn, tarixçilər haqlı olaraq belə hesab edirlər ki, 1960-ci ildə ABŞ-da keçirilən prezident seçkisində C.Kennedi ona görə qalib gəldi ki, o, televiziya debatında çox inamlı, qətiyyətli və səmimi davranışları ilə auditoriyani fəth edə bildi. Yaxud əksinə, onun rəqibi R.Nikson radiodebatlarda güclü arqumentlərə əsaslanan çıxışları ilə böyük üstünlük qazandığı və güclü təəssürat yaratdığı halda, televiziya ekranında laqeyd və süst olduğuna görə uduzdu. Televiziya debatı radionun yaratdığı güclü, ağilli Nikson obrazını alt-üst etdi.

Bu debatda televiziyanın, ənənəvi olaraq, təkcə danışığa, arqumentlərə yox, həm də bəzən əhəmiyyətsiz görünən detallara (məs., oturuş, əllərin vəziyyəti, müxtəlif hərəkətlər, jestlər, müsahibi dinləyərkən yaranan reaksiya və s.) əhəmiyyət verməsi fərqli təəssürat yaratmışdır. Bu debatdan sonra aydın oldu ki, televiziya son nəticəyə yox, prosesə üstünlük verir. Niksondan sonra Avropanın bir çox demokratik ölkələrində də televiziyanın təsir gücünü, onun prosesi

və detalları qabartmaq imkanlarını nəzərə almadan debata çıxıb uduzan görkəmli siyasi xadimlər tapıldı.

### ***Barmaqlı saylıası örnəklər***

Azərbaycanın televiziya təcrübəsində debat programları, həqiqətən bir əlin barmaqları ilə sayılısı qədər azdır. Ötən əsrin 90-ci illərinin əvvəllərində ölkədə ictimai-siyasi həyatın dirçəlməsi parlamentdə debatların genişlənməsinə, aktual problemlərin ictimai müzakirəsinə yol açsa da, 1990-1993-cü illər arasında keçirilən prezident və parlament seçkiləri teleekranlara müəyyən canlanma gətirsə də, tamaşaçılar gerçek debat programları görə bilmədilər. 1992 və 1993-cü illərdə keçirilən prezident, 1995-ci ildə gerçəkləşdirilən parlament seçkiləri efirdə yalnız monoloqların sayını artırdı. Həmin dövrdə Rusiya telekanallarının Azərbaycan məkanına təsirinin güclü olmasına baxmayaraq, telekanallarımız oradakı yaxşı debat programlarının təcrübəsindən bəhrələnə bilmədilər. Ona görə də bu və digər səbəblərdən Azərbaycan teleməkanında debat programlarının bir format kimi sabitləşmədiyini iddia etmək olar. Amma azsaylı nümunələr vardır.

#### **Diqqət!**

90-ci illərin sonunda ANS televiziyasında efirə çıxan «Nəzər nöqtəsi» programı ilk debat verilişi oldu. Hər hansı ictimai problemə fərqli baxışları əks etdirən bu program Azərbaycan cəmiyyətində fikir plüralizminin və ekranda polemika mədəniyyətinin inkişafına ciddi töhfələr verdi.

ANS telekanalında daha bir uğurlu layihə kimi efirə çıxmış və hər buraxılışı tamaşaçı auditoriyasının ciddi marağına səbəb olmuş «Cəm» verilişini də nümunəvi debat programı kimi qəbul etmək olar. Seçilmiş forma, studiya quruluşu, program struktur, reqlament, canlandırıcı qrafik elementlər, ən başlıcası isə cəmiyyəti narahat edən aktual, ictimai maraq doğuran mövzular müasir debat programlarının tələblərinə cavab verirdi. Aparicimin (Rasim İmanov) intellektual imkanları, moderatorluq məharəti (bəzən müəyyən edilmiş hədləri pozsa da), dəqiqlik reqlament, yaxşı düşünülmüş rejissor və prodüser işi programın populyarlığını təmin etmişdi.

2001-ci ildə Azərbaycan televiziyasında təxminən bir il müddətində efirə çıxmış «Xalqın sözü» (sonra bir neçə buraxılışı «Gerçəklilik» adı ilə verilib) programını da debat verilişi saymaq olar. Bu kitabın müəlliflərindən birinin apardığı həmin programda aktual mövzular müzakirəyə çıxarıldı. Hər hansı problemə fərqli baxışları əks etdirən programda həm hakimiyət, həm müxalifət nümayəndələri, həm də müstəqil ekspertlər iştirak edir, diskussiya aparırdılar. Programın siyasi partiyalar, Azərbaycan Xalq Cümhuriyyəti, neft gəlirlərinin şəffaflığı, ölkənin təhlükəsizlik konsepsiyası və s. mövzuda verilişləri məhz debat principləri əsasında hazırlanğına görə auditoriyanın rəğbətini qazana bilmüşdi.

Müxtəlif vaxtlarda və elə indinin özündə bir sıra telekanallar, o cümlədən ictimai televiziya («Ortaq məxrəc», «İşgüzər saat»), ATV («El içində»), Spase («Gənclər parlamenti»), AzTV («Tərəf müqabil» və s.) müxtəlif formatlı diskussiya programları yayımlayırlar.

Lakin onların heç biri formatın tələb və prinsipləri baxımından debat programları sayla bilməz. Debat verilişləri hazırlamaqla geniş auditoriyani məlumatlaşdırmaq, cəmiyyəti aktual problemlərdən agah etmək televiziyanın missiyasıdır. Xüsusən, ictimai televiziyada tamaşaçılar üçün maraqlı ola biləcək peşəkar tələblərə cavab verən debat programlarının hazırlanmasına ehtiyac vardır.

### ***Debat programlarının mahiyyəti***

Debat da daxil olmaqla, bütövlükdə diskussiya programları aparıcı telekanalların yayım şəbəkəsində kifayət qədər geniş yer tutur. Siyasi-prosəslər, beynəlxalq həyatın aktual problemləri, xüsusən sosial-iqtisadi, hüquq, ailə-cəmiyyət münasibətləri, tibbi mövzularda müzakirələrə tamaşaçılar da fəal qoşulur, suallar verir, mövqelərini söyləyir, rəy bildirirlər.

Əlbəttə, geniş kütləvi müzakirələr təşkil etmək, ekranda diskussiyalar aparmaq, hansısa vacib mövzunu araşdırıb təhlil etmək televiziyanın təbiəti, cəmiyyətə yaxınlığı və təsiri ilə birbaşa bağlıdır. Diskussiya programlarının özəlliyi ondadır ki, bu növ verilişlər aktual problemə həsr edilir və açıq, geniş müzakirə üzərində qurulur. Ona görə də bu növ programlar üçün başlıca xüsusiyyət cəmiyyəti düşündürən ictimai əhəmiyyətli aktual problemlərin müxtəlif formalarда müzakirəsidir. Məqsədinə, strukturuna və formasına görə diskussiya programları bu və ya başqa problemə münasibətdə ictimai mövqeyi, fikir palitrasını eks etdirir. Məsələn, tok-şoularda, yaxud digər diskussiya programlarında əsas məsələ müzakirəyə çıxarılan möv-

zunun hərtərəfli, ciddi arqumentlər əsasında araşdırılması, ona ictimai münasibətin əks etdirilməsidir.

### Diqqət!

Yaxşı diskussiya proqramları üçün aşağıdakı şərtlərin olması çox vacibdir:

- seçilən mövzunun xüsusi aktuallığı və ictimai məhiyyət daşımı;
- diskussiyada iştirak edən mütəxəssislərin cəmiyyətdə müəyyən nüfuz sahibi olmaları;
- müstəqil (tərəfsiz) ekspertin iştirakının zəruriliyi;
- müzakirə olunan mövzunun araşdırılmasında fikir müxtəlifliyinin, plüralizmin gözlənilməsi;
- mövzuların müzakirəsində interaktivliyin – tamaşaçı ilə əlaqənin təmin edilməsi;
- mövzunu yaxşı bilən və bu mövzunun bütün parametrlərinin tamaşaçı üçün açıqlanmasına yardım göstərən daimi aparıcıının olması.

Müzakirə üçün seçilmiş mövzunun xarakterindən asılı olmayaraq diskussiya proqramı auditoriya üçün aydın, populyar bir dildə aparılmalıdır. Tamaşaçı üçün bir növ bələdçi rolunu oynayan aparıcı çalışmalıdır ki, müzakirə iştirakçıları mövzunun dərinliklərinə nüfuz etməklə yanaşı, həm də fikirlərini anlaşılılı, danışq dilinə xas olan bir tərzdə ifadə etsinlər.

Əvvəldə ictimai debatlardan danışarkən biz dedik ki, bu növ debatlar yalnız iştirakçılara konkret keyfiyyətlərin aşılanması məqsədilə keçirilmir, onlar daha çox cəmiyyət həyatı üçün önəmlı problemlərə dair

real qərarların qəbulu prosesinə təsir göstərmək vəzifəsi daşıyır. Belə debatlar, bir qayda olaraq, medianın və özəlliklə televiziyaların iştirakı ilə təşkil olunur və cəmiyyətin müxtəlif seqmentlərini əhatə edir. Dünya təcrübəsi göstərir ki, televiziya özü debatların təşkili təşəbbüsü ilə çıxış edir və bu səbəbdən indi Qərb ölkələrinin nüfuzlu televiziyalarının əksəriyyətində davamlı debat programları və debat klubları fəaliyyət göstərir. Bu prizmadan yanaşaraq qeyd edək ki, prinsip etibarilə televiziya debatı:

- tamaşaçını bilgiləndirmə forması;
- televiziya publisistikası və program növü;
- ictimai rəyə təsir və onu yönəltmə vasitəsi;
- siyasi kampaniyaların, o cümlədən seçki kampaniyasının tərkib hissəsidir.

**Bilgiləndirmə (məlumatlandırma)** vasitəsi kimi debat tamaşaçlarının maraq göstərdiyi veriliş formalarından biridir. Televiziylar bu formanı seçməklə ictimai əhəmiyyət kəsb edən hər hansı mövzuda auditoriyaya zəruri bilgilər çatdırır. Məsələn, ölkə həyatı üçün vacib olan bir qanunun parlamentdə qəbulu, milli sərvətlərin bölüşdürülməsi, yaxud hansısa tarixi abidənin vəziyyəti və s. barədə debatların təşkili tamaşaçıları daha çox məlumatlaşdırmaq məqsədi daşıyır. Burada hər hansı problemin debat yolu ilə müzakirəsi gerçekliyi, həqiqəti bilməyə kömək edir. Debat ustası Karl Popperin «Ola bilər ki, sən səhv edirsən, ola bilər ki, mən səhv edirəm. Ancaq biz yalnız bir yerdə həqiqətə yaxınlaşma bilərik» kəlami bu məqam üçün deyilib.

**Televiziya publisistikası və program növü** kimi debat, əslində birinci məqamdan az fərqlənir. Son

dövrlərdə bəzi tədqiqatçıların teledebatı ekran publisistikasının ayrıca bir janrı kimi təqdim etməsinə, ona fəvqəladə rol ayırmasına baxmayaraq, təbii ki, bu iddia çox mübahisəlidir. Bütün hallarda teledebat ekranda nümayiş etdirilən digər müzakirə formalarından kompozisiyası, strukturu, rəqlamenti və digər daimi elementləri ilə fərqlənir. Televiziyalar yayım cədvəlində debat üçün ayrıca dövriliyi olan vaxt ayırır, özləri debatın təşəbbüsçüsü kimi çıxış edir, ölkənin tanınmış siyasi xadimlərinin və ziyahlarının həmin debatda iştirakına çalışırlar. Burada da məqsəd ölkənin və cəmiyyətin həyatına dair aktual problemlərdən səhbət açmaq, həmin problemə ictimai önəm vermək və cəmiyyəti bu problemlərin həllinə geniş cəlb etməkdir.

*İctimai rəyi yönəltmək* forması kimi debata önem verilməsi kütləvi çevik informasiya vasitəsi olan televiziyanın güclü təsir imkanları ilə bağlıdır. İstənilən mövzuda təşkil olunan televiziya debatı cəmiyyətdə müəyyən rezonans doğurur, geniş ictimai rəy yaradır, bu və ya başqa problemin həllində cəmiyyətin və hakimiyətin səylərini birləşdirir. Məsələn, Vyana şəhəri yaxınlığındakı karton-kağız fabrikinin taleyi (bu müssisə ekologiyaya zərər vurduguna görə bağlanıb), yaxud Nyu-Yorkda seks-şopların qapadılması məhz televiziya debatlarının təsiri ilə həll olunub. Bəzi ölkələrdə milli problemlərin həlli ilə bağlı teledebatlara önem verilməsi təcrübəsi çox faydalıdır. Lakin ictimai rəy adı altında televiziya debatlarından manipulyasiya vasitəsi kimi istifadə etmək yolverilməzdır.

*Seçki kampaniyasının tərkib hissəsi kimi* təşkil edilən debat daha çox siyasi təbliğat və təşviqat xarakteri daşıyır. 50 il əvvəl Amerikada əsası qoyulmuş

debatın bu növü hazırda Avropa, Asiya, Afrika ölkələrində geniş yayılıb. Artıq bu gün Əfqanistan kimi bir ölkədə seçkiqabağı teledebat keçirilməsi əhalini məlumatlandırmaq və demokratiyaya xidmət faktı kimi qəbul edilir. Xüsusən Avropa ölkələrində seçki kampaniyasının tərkib hissəsi kimi teledebatların önəmi getdikcə artır.

Tamaşaçıların belə debatlara ciddi maraq göstərməsi, geniş auditoriyanın toplanması həm telekanallar, həm də siyasetçilər üçün əlavə stimul verir. Polşa, Finlandiya, Norveç, İsveç, Hollandiya, Belçika kimi ölkələrdə televiziya debatı seçkilərin tərkib hissəsi və əsas attributlarından biri kimi çox populyarlaşışb. Almaniyada parlament seçkilərinə hazırlıq prosesində televiziya debatı həmişə gündəmdə olur. Sonuncu dəfə kameralar qarşısında indiki kansler, xristian-demokratlar blokunun rəhbəri A.Merkel və sosial-demokratlar blokunun rəhbəri, ölkənin xarici işlər naziri F.Şayfnaymer dayanıblar. Onlar saat yarım ərzində jurnalistlər qarşısında ölkənin daxili və xarici siyaseti ilə bağlı suallara cavab veriblər. 20 milyondan çox tamaşaçının izlədiyi bu teledebatda daha inamlı və güclü arqumentlərə malik olan F.Şayfnaymer qalib gəlib. Teledebat onun rəhbərlik etdiyi blokun seçkidə qələbə çalmaq imkanlarını xeyli artırıb.

Böyük Britaniya parlamentində güclü debat ənənəsi olsa, yerli səviyyədə keçirilən seçkilər zamanı teledebatlar təşkil edilsə də, burada yüksək səviyyədə televiziya debatı təcrübəsi formalaşmayıb. Ona görə də 2010-cu ildə ölkədə keçiriləcək parlament seçkiləri zamanı ilk dəfə olaraq aparıcı siyasi partiyaların iştirakı ilə televiziya debatının keçirilməsi zəruri hesab

edilib. Xüsusilə ölkə mediası bunu vacib sayır. Düzdür, əvvəlki seçkilərdə də ABŞ, Fransa, Almaniya modelində televiziya debatlarının təşkil olunması məsələsi ortaya çıxmışdı. Lakin 2005-ci ildə o vaxtkı leyborist baş nazir Toni Bler bundan imtina etmiş və imtinasını onunla əsaslandırmışdı ki, onsuz da parlamentdə – icmalar palatasında hər həftə cari məsələlər üzrə debatlar təşkil olunur.

Teledebatların keçirilməsi zərurəti ilə bağlı Britaniya televiziyaları da öz mövqelərini bildiriblər. Ölkənin aparıcı telekanallarının nümayəndələrinin fikrincə, belə debatlar ona görə vacibdir ki, gənclər ölkədə nəyin və necə baş verdiyindən xəbərdar olsunlar.

### *Teledebatın özəlliyi*

Televiziyyada təşkil olunan debatin özəlliyi, daha çox görüntü rakursları və ekranın tələb etdiyi dramatizmlə bağlıdır. Təbii ki, klub, qəzet, radio və Internet debatları da özünəməxsus xüsusiyyətlərə malikdir, lakin həssas tamaşaçının gözü qarşısında keçirilən teledebatın fərqli cəhətləri hər halda daha qabarlıqdır. Mövcud təcrübəyə əsaslanaraq televiziya debatının aşağıdakı özəlliklərini qeyd etmək olar:

- improvisə olunmuş «televiziya parlamenti» formasında qurulması;
- geniş ictimai önəm daşıyan mövzulara həsr edilməsi;
- vizual və struktur baxımından daimi elementlərə malik olması;
- rejissor və operator işi baxımından vahid üslubda təqdim edilməsi;

- diskussiya prosesinin elementlərinin (danışan şəxsin müxtəlif planlarda verilməsi, dinləyənin reaksiyasının, iştirakçıların münasibətinin göstərilməsi və s.) qabardılması;
- iri planların (üz cizgili, reaksiya və s.) təqdimatında tərəflərə eyni (balanslı) münasibətin nümayiş etdirilməsi;
- dinamik keçidlər və anonslar vasitəsilə tamaşaçı diqqətini fəallaşdırmağa yönəlməsi;
- montajın (əgər debat canlı deyilsə) yalnız dinamika yaratmağa xidmət etməsi.

Əlbəttə, aparıcı işi, rəqlament və strukturla da bağlı teledebatın müəyyən özəllikləri üzə çıxır. Debat hazırlanarkən bu özəlliklərin nəzərə alınması ona görə vacibdir ki, tamaşaçı seyr etdiyi intellektual yarışdan bılık və estetik zövq ala bilsin.

### *Teledebatın üç prinsipi*

Televiziya debatının öz prinsipləri var. Bunlar mahiyyətinə görə ümumi debat prinsiplərindən çox da fərqlənmir. Amma ekranda bu prinsiplərə əməl olunması ona görə daha vacibdir ki, onların pozulması daha qabarlıq gözə çarpır və debat atmosferini pozur. Həmin vacib prinsiplər aşağıdakılardan ibarətdir:

- öyrənməyin qələbədən vacibliyini dərk etmək;
- vicdanlı olmaq və düzgünlik nümayiş etdirmək;
- opponentə hörmətlə yanaşmaq.

**1. Öyrənmək qalib olmaqdan vacibdir.** İnsan hər bir söhbəti, müzakirəni, fikir mübadiləsini yalnız məlumatlı olduğu mövzu ətrafında aparmalıdır. Hansı sahədə biliyin, təsəvvürün yoxdursa, orda mübahisə,

müzakirə aparmaq, ən azı, «boşboğazlıqdır». Əgər mən nəyisə bilmirəmsə – bundan çəkinmək, sixilmaq lazım deyil. Bir adamın hər şeyi bilməsi absurddur. Əslində heç ensiklopediyalar da hər şeydən məlumat vermək gücündə deyillər. Lakin, əgər mən hansısa bir mövzudan danışmaq, problemi həll etmək istəyirəmsə, onda əvvəlcə oxumalı, öyrənməli, bilik, məlumat almaliyam, ondan sonra müzakirəyə girişməliyəm.

Debat elə təşkil olunmalıdır ki, müasir demokratik cəmiyyətin vətəndaşı kimi sizin müvəffəqiyyətinizi təmin etsin, tamaşaçınınsa müəyyən bilik və bacarıqlara yiyələnməsinə yardımçı olsun. Əslində teledebat tamaşaçının dünyagörüşünü zənginləşdirməklə yanaşı, ona zövq verə biləcək bir forma kimi düşünülüb. Bu prinsipə uyğun olaraq debatın əsas hədəfi – öyrənmək, bilik almaq və maariflənməkdir. Başqa sözlə, burada öyrənmək qələbə qazanmaqdan daha böyük əhəmiyyət kəsb edir. Əgər siz debatda yalnız qələbə çalmaq üçün iştirak edirsizsə, deməli, qarşınıza düzgün məqsəd qoymamısınız.

Nə üçün öyrənmək qələbədən vacibdir?

Əvvəla, ona görə ki, öyrənmək və kamilleşmək istəyi sizi debat vaxtı yolverilməz üsullara əl atmaqdan saxlayacaq. Təbii ki, siz belə üsullara əl atmağa cəhd etməyəcəksinizsə, bununla öz layiqli xarakterinizi göstərib tamaşaçıların rəğbətini qazanacaqsınız.

İkincisi, bəzən debata çıxanlar qarşılara yalnız qalib gəlmək məqsədi qoyduqlarından bu intellektual yarışın çərçivələrini aşırlar. Belə halda aparıcı «qayda yaradınca», xeyli zəhmət çəkməli olur. Debatda yeganə

məqsədiniz qalib gəlmək olarsa, bu, sizdən xeyli artıq vaxt və enerji ala bilər.

**2. Düzgünlük və vicdanlılıq.** Əgər birinci prinsiplə razılışınızısa, ikinci prinsipi qəbul etmək sizin üçün çətin olmayacaq. Təbii ki, siz öyrənməyi, bilik və vərdişlərinizi cilalamağı qələbə çalmaqdan üstün tutursunuzsa, deməli, heç vaxt arqumentləri saxtalaşdırmağa və yalançı əsaslar uydurmağa cəhd etməyəcəksiniz.

Vicdanlılıq, düzgünlük, dəqiqlik debatın əsası, onurğa sütunudur. Biz həmişə həqiqəti bilmək istəyirik və bu həqiqəti sübut edən informasiya və faktları arqumentlər toplusu kimi qəbul edirik. Siz bir məsələ haqqında hər şeyi bilmədiyinizi etiraf edirsizsə bu, artıq sizin öz üzərinizdə qələbənizdir. Debat zamanı yalnız gerçək, dəqiqlik faktlardan istifadə etmək hər bir iştirakçının borcudur.

İnandırmaq və üstün gəlmək xatirinə yanlış, özündən quraşdırılmış məlumatlara, fikirlərə, saxta və uydurma arqumentlərə əsaslanmaq yolverilməzdir. Rəqib tərəfinin götirdiyi sübutlar inandırıcıdırsa və sizin onu təkzib etməyə kifayət qədər bilgi və arqumentiniz yoxdursa, saxta məlumatlara əl atmaq fikrindən yan keçin.

Vicdanlılıq və dəqiqlik həm də fikrin, mövqenin aydınlığını tələb edir. Siz fikirlərinizi tezis, arqument və sübutlarınızı anlaşılı bir dildə söyləməlisiniz. Ekran qarşısında əyləşmiş tamaşaçı sizin dediklərinizi anlamalıdır. Akademik üsluba əl atmaq, yalnız konkret sahə adamlarının bildiyi dildə danışmaq təledebat üçün arzuolunan hal deyil.

**3. Opponenta hörmət.** Debat zamanı irəli sürülən ideya, fikir və iradlar heç bir halda iştirakçının şəxsiyyətinə aid olmamalıdır. Sizinlə hər hansı məsələdə həmfikir olmayan, razılaşmayan (bu, çox təbiidir) adamı hər hansı formada təhqir etmək, ona hörmətsizlik göstərmək və ya istehza etmək yolverilməzdir. Əslində təhqirə əl atmaqla siz özünüz tamaşaçının gözündən düşürsünüz. Debat yalnız fikir və ideyaların toqquşmasıdır. Bu toqquşmada yeganə silah bilik və əsaslandırılmış, güclü arqumentlardır. Başqa sözlə, siz opponentin şəxsiyyətinə yox, onun arqumentlərinə və fikirlərinə «hücum» etməlisiniz və təbii ki, bunun özü də müəyyən etik çərçivədə aparılmalıdır.

### ***Teledebat iştirakçısı nələri bilməlidir?***

Təcrübəsiz admanın teledebata çıxmaması məsləhətdir. Studiyaya dəvət olunmuş şəxslər hər halda müəyyən həyat təcrübəsinə malik, mübahisələrdə bərkə-boşa düşmüş adamlardır. Amma bu adamlar, əvvəla, kamera qarşısında fikirlərini yiğcam ifadə etməyi bacarmalıdırular: uzunçuluq tamaşaçını yorur. Çoxları televiziyyada vaxtin necə sürətlə keçdiyini duymur və bu səbəbdən özləri vaxt qılılığı yaradır, seytnota düşür, fikirlərini axıradək ifadə edə bilmirlər.

İkincisi: debatın bu kitabda qeyd olunan qayda və prinsiplərinə əməl etmək vacibdir. Həmin qaydalar debatın mahiyyətini ifadə edir. Əgər siz debat texnologiyasına yaxşı yiyələnmisinizsə, probleminiz olmayıacaq. Bu texnologiya sizdən aşağıdakı məqamları daim nəzərə almayı tələb edir:

- mövzunu yaxşı mənimsəmək;
- mövqeyinizi qoruyub müdafiə etməyiniz üçün güclü arqumentlərə malik olmaq;
- bu arqumentləri araşdırmaq və qruplaşdırmağı bacarmaq;
- opponentinizin arqumentlərini sübutlarla təkzib və ya inkar edə bilmək üçün aydın taktikaya yiylənmək;
- çarraz suallar raundu üçün çevik, tutarlı, məntiqli suallar hazırlamaq;
- subatlardan elə istifadə etmək ki, yekun çıxışda (nəticə) əlinizdə opponentin mövqeyini zəiflədə biləcək əsaslarınız qalsın;
- yadınızdan çıxarmayın: sizin hər hərəkətiniz, hər bir mimika və jestiniz kameranın nəzarətindədir.

Debat zamanı vacib arqumentlər toplamaq, tutarlı keysə (təsdiqləyici və inkaredici sübutlar toplusu) yiylənmək çox önemlidir. Bunsuz sizin tezisləriniz və iddialarınız havadan asılı qalacaq. Aşağıdakı nümunəyə diqqət yetirək:

«Vətəndaş cəmiyyəti uğrunda qadınlar alyansı»nın keçirdiyi debatda «Qadınlarla bağlı ayrı-seçkilik varmı?» mövzusu müzakirə olunur. Tərəflər ayrı-seçkiliyin olması fikri ilə razılaşırlar, bununla belə, debatda iki fərqli baxış özünü göstərir. İddiaçı tərəf bu ayrı-seçkiliyi tamamilə ədalətsiz, cavabdeh tərəf isə zəruri və milli psixologiyadan doğan fakt hesab edir. Burada diqqəti cəlb edən odur ki, hər iki tərəf öz tezis, mülahizə və bəyanatlarını əsaslı arqumentlərlə təsdiq etməyə çalışır. Həmin arqumentlərə nəzər salaq:

<i>Iddiaçı</i>	<i>Cavabdeh</i>
<p>Mən bəyan edirəm ki, seksizm (cinsi ayrı-seçkiliyi bildirmək üçün işlədilən termin – <i>müəllif</i>) bizim toplumda ən zərərlı yanlışlıqlardandır. Bu ideologiyanın sonucları addımbaşı rastımıza çıxır, bizi ədalətsiz və insafsız edir, mənəviyyatımıza zərbə vurur.</p> <p>Bu gün Azərbaycanda kişi və qadınlar arasında ayrı-seçkiliyin olduğunu nümayiş etdirən bir sıra hallar var ki, onları açsaq, toplumda yer alan böyük ədalətsizlikləri görə bilərik. Həmin hallara baxaq:</p> <p>Bir çox yeni qurulmuş ailələrdə ər öz qadınını kişilərin tam üstünlük təşkil etdiyi konfranslara, partiyalara, görüşlərə qoşulmağa qoymur. Belə ərlər üçün kişilər çox olan toplumda qadının bulunması bir ər kimi ona ləkə getirir. Ədalətsizlik odur</p>	<p>Mən hesab edirəm ki, toplumda elə yazılmamış qaydalar var ki, onları heç vəchlə pozmaq olmaz. Yoxsa biz sosial qəzalara düçər olarıq. Belə qaydaların bir kəsimi isə müəyyən həddəcən seksist duruma təsis edir. Feministlər və bizim İddiaçı bu cür seksizmi ədalətsiz sayır. Halbuki əqlaqın özündə – iddiaçı özü də bunu söylədi – ədalət mexaniki, riyazi bərabərlik deyil. Sən az və pis işləyirsənse, mən yaxşı və çox işləyirəmse, səndən çox maaş almağım ədalətsizlik deyil, hərcənd burada maaşların bərabərliyi yoxdur, ancaq elə olmaması da ədalətlidir. Ona görə də ədalət hər kəsin haqqının ödənilməsidir. Deməli, kişiye fiziki planda ağır çöl işləri, qadına ev işləri layiq görünləndə, bu, seksist bərabərsizlik olsa da ədalətli sayılır? İddiaçı... toplumda qadın-kişi fərqini və bundan törəyən sonucları öz çıxışında tez-tez ədalətsizlik kimi</p>

ki, qadınlardan yiğilmuş məclisdə həmin kişinin bulunması ən pis halda zarafat kimi qəbul olunur.

Misal göstərdiyimiz seksizm və ya ədalətsizlik bizim toplumun gelişməsinə böyük əngəllər yaradır. Məhz onun üzündən çağdaş Azərbaycanda qadın kəsiminin böyük imkanlarından bir resurs kimi istifadə olunmur və qadınların intellektual mədəniyyəti ya gelişmir, ya da ki, onların gelişmiş intellektual mədəniyyəti Azərbaycan toplumuna öz faydasını vermir.

Maraqlıdır ki, bugünkü cəmiyyətimiz qadın intellektinin inkişafına çox zaman hədd qoysa da, onların savadlanmasına qarşı çıxmır. Bu da bir uyğunsuzluq, eklektizmdir. Belə çıxır ki, oxuyub biliklənmək, savadlı olmaq lazımdır, ancaq bu savadı yüksək intellektuallıq səviyyəsinə ucaltmaq olmaz – bizdə

dəyərləndirir.

İndi isə feministlərin toplumda ədalətsiz saydığı bir sıra konkret məqamlara baxaqq. Məsələn, istər Qərb, istərsə də Şərq ölkələrində qadınların rəhbər vəzifədə çalışması, kişilərlə müqayisədə yaxşı qarşılanır. Hətta görkəmli filosof Hegel hesab edirdi ki, qadın dövlət başçısı olarsa, həmin ölkə təhlükəyə uğrayar, çünkü qadın başçının davranışları ümumi tələblərə deyil, təsadüfi meyl və düşüncələrə söykənir. Feministlər bunu seksizm, ədalətsizlik kimi dəyərləndirirlər, ancaq, gəlin, məsələyə dərindən baxaqq. Məncə, qadının siyasetçi olmasına və ya hər hansı yüksək vəzifə tutmasına qarşı çıxınlar düzürlər. Bu yanaşma, təbii ki, qadının bioloji və psixoloji özəlliklərindən irəli gəlir. Bildiyimiz kimi, qadınlar, kişilərə baxanda, daha çox depressiyaya, emosional çılğınlığa, psixi sarsıntılara uğrayırlar. Bu da onların orqanizmində tez-tez baş verən fiziki proseslərdən doğur. Si

qadınlarla bağlı yazılmış qayda budur! Mən təkrar edirəm ki, bu yanaşma cəmiyyətin qadınlara olan çox böyük ədalətsizliyidir...

Mənim iddiam Azərbaycan toplumunda qadınlarla bağlı seksizm-dən doğan ədalətsizliyə qarşıdır. Bu ədalətsiz ayrışkılık hələ uşaq ikən bizim şüurumuza yeridilir. Biz artıq sosial bəla olan bu problem haqqında ciddi düşünməliyik.

yasət və ya hər hansı yüksək vəzifə belə emosional dəyişikliklərlə bir araya sığdır. Ona görə də, təbii ki, qadınlara dövlət işində bel bağlamaq düz deyil. Ancaq bu yanaşma heç də qızın oxumasına, biliklənməsinə pis baxmaqla nəticələnməməlidir. Buradan çıxardığımız sonuc: qadınları geniş biçimdə dövlət işlərinə qoşmağa qarşı çıxmamaq ədalətsizlik deyil, konstruktiv bölgündür.

Gətirələn hər bir arqumentin təsdiqi üçün düşünülmüş və yaxşı əsaslandırılmış sübutlar tələb olunur. Sübutlar tamaşaçı auditoriyasını və iştirakçıları sizin mövqeyinizin düzgünüyüňə inandıran faktlara, misallara və sitatlara əsaslanmalıdır. Bu sübutlara yiylənmək üçün mütləq *informasiya toplamalı*, «məlumat bankı» yaratmalısınız. İformasiyanın toplanması üçün geniş şəbəkə var. Kitabxanalardan, Internet şəbəkəsindən, mütəxəssislərin fikirlərindən, sorğuların nəticələrindən və s. yaxşı bəhrəlmək olar. Həmişə informasiya mənbələrini öyrənin, debatın mövzusu ilə bağlı müxtəlif mənbələrdə məlumatlar axtarın, bütün dəlilləri toplayın, təhlil edin, sonra isə dəqiq məntiqi formaya salın. Bu proses sizdə mövzu haqqında təsəvvür yaradır. Mütləq ilə daimi məşğul olmaq vacibdir. Oxuyub seçdiyiniz materialları davamlı

nəzərdən keçirin, seçilmiş məlumatları və onlardan debatda necə istifadə edəcəyinizi yazın və bunu yaxın dostlarınızla müzakirə etməkdən çəkinməyin.

**Mənbələr haqqında məlumatlar.** Siz debat zamanı tez-tez sitatlara, mövqə bildirən fikirlərə istinad edəcəksiniz. Bu səbəbdən sitat gətirmək istədiyiniz mənbənin seçimində səliqəli olmalısınız. Yalnız inandığınız, dəqiq və mötəbər mənbələrdən istifadə edin. Bu, sizin inamlı çıxışınız üçün ciddi stimuludur.

Mənbə o zaman mötəbər sayılır ki, o, subyektivlikdən uzaqdır, səriştəlidir, müəllif bu sahədə yüksək nüfuza malikdir və ictimaiyyət tərəfindən tanınır (məsələn, müəyyən mükafatlar almış mütəxəssislər, alımlar və jurnalistlər). Onu da nəzərə almaq lazımdır ki, bir sahədə ixtisaslaşan adam o biri sahədə mütəxəssis saıyla bilməz. Adətən, bir neçə fərqli sahədə «külüng çalanlar» çox dərinlərə gedə bilmirlər.

Mənbənin dəqiq, mötəbər olduğunu sübut etmək, adətən çətin olur. Çox vaxt mənbəyə qısaca, «ötəri» istinad olunur. Ona görə də çarpaz suallar zamanı çalışın elə taktikadan istifadə edəsiniz ki, opponentinizin (ya-xud sizə qarşı oynayan komandanın) istifadə etdiyi mənbənin nə dərəcədə mötəbər olduğunu üzə çıxarasınız.

Lakin unutmayın ki, belə demək mümkünsə, «qərəzsiz şahidlər» də olur: onlar qərəzli mövqeni və ya qabaqcadan düşünülmüş səhv rəyi gördükdə həqiqəti söyləyirlər və ya müəyyən ehtimala yol verirlər. Buna görə də arqumentlərinizi sübut etmək üçün sizə mütləq aşağıdakı dəstək materialları lazımdır:

- mövzuya uyğun misallar;
- müxtəlif faktlar;
- uyğun statistika;
- nüfuzlu mənbələrdən götürülmüş sitatlar və s.

Debat metodikasına dair ədəbiyyatlarda toplanmış *dəlillərin qeydiyyatı üçün xüsusi vərəqlərdən* istifadə etmək tövsiyyə olunur. Göstərilir ki, müxtəlif mənbələrdən toplanmış məlumatların sistemləşdirilməsi üçün xüsusi vərəqlərdən istifadə etmək məqsədə uyğundur. Həmin vərəqdə aşağıdakılardan qeyd olunmalıdır:

- biblioqrafik göstəricilər: müəllif, işin adı, nəşriyat, buraxılış tarixi, səhifənin sayı və nömrəsi;
- informasiyanın adı və məzmunu;
- sitatın (yaxud statistik rəqəm və ya faktın) tam və dəqiqlik variantı.

Əlbəttə sitatın mahiyyətini tərif etməmək və fikrin vacib elementini nəzərdən qaçırılmamaq şərtilə onu ixtisarla da yazmaq olar. Əgər müəllif mətni bir neçə abzas tutursa, bəzi materialların qısa şərhini vermək lazımlı gələcək. Yaxşı olar ki, orijinal həmişə yanınızda olsun ki, mənbənin həqiqiliyinə heç kimin şübhəsi qalmasın. Opponentiniz gətirdiyiniz sitatın həqiqiliyini yoxlaya bilər. Siz özünüz də rəqiblərinizin sitatlarının mötəbər olduğunu yoxlamaq hüququna maliksiniz.

Məlumatları qeyd etdikdən sonra xüsusi vərəqə üzərində özünüz bildiyiniz müəyyən işaretlər qoyun, bunu elə edin ki, çıxış zamanı lazımlı olan yeri axtarış tapmaq sizə asan olsun. Debat ərefəsində topladığınız materiallarla bağlı aşağıdakılara əməl edin:

- Topladığınız dəstək materiallarının mənbəyini və məzmununun mötəbərliyini bir daha yoxlayın.
- Bütün faktlar, misallar, sitatlar və s. dəqiqləşdiriyiniz mənbəyə istinadla deyilməlidir. Yalnız belə olduqda, siz onlardan cəsarətlə istifadə edə bilərsiniz.
- Əgər rəqibləriniz sizin mənbələr barədə etikadan kənar fikirlər söyləsələr, sübutsuz ittihamlara yol verməyin, amma siz bunu yalnız mənbəyin orijinalının köməyi ilə edə bilərsiniz.
- Əgər opponentinizin dəstək materiallarının saxta olduğuna və ya mötəbər olmadığına əminsinizsə, buna sübutunuz varsa, susmayın.
- Dəstək materiallarınızın səmərələnə fikir verin, burada kəmiyyətdən çox, keyfiyyət önemlidir.
- Əgər danışığınız zaman səhvən interpretasiya-yaya yol vermisinizsə, bundan faciə yaratmayın. Digər məqamların izahı zamanı əvvəlki fikirlərə incə bir düzəliş verə bilərsiniz.
- Sübutlar əsasında çıxardığınız nəticələri ümumi mövqeyinizə uyğunlaşdırın.

Yadda saxlayın ki, söhbət cari, müasir problemlər ətrafında gedirə, gətirilən sübut və dəstəklər ən çoxu 3-5 il əvvələ aid mötəbər mənbədən götürülməlidirlər. Onun mövzu ilə bağlılığı olmalıdır, digər sübutlarla uzlaşmalıdır. Sizin topladığınız sübutlar toplusu strateji cəhətdən aydın və dəqiq düşünülmüş struktura malik olmalıdır. Yəni debatın strukturu sübut və dəlillər üzərində qurulmalı və bunları əhatə etməlidir: a) mövzunun interpretasiyası və dəstəyi; b) izahlar; c) əsaslandırma; ç) sübutlar;

Bütövlükdə isə debata hazırlıq prosesində keys (təsdiq və təkziblər silsiləsi) adlandırdığımız anlayış məyarların və əsas arqumentlərin, mövqenin möhkəmləndirilməsinə xidmət edən sübut və dəstəklərin məcmusu kimi başa düşülməlidir və onun strukturuna aşağıdakılardaxildir:

- Mövzu;
- Mövzunun aktuallığının əsaslandırılması;
- Əsas anlayışların izahı;
- Meyar;
- Arqument;
- İzahlar;
- Sübut və dəstəklər;
- Nəticə.

Burada hər bir elementin ciddi əhəmiyyəti var. Xüsusən izahlara və əsaslandırmaya önəm verilməlidir.

#### *İzahlar:*

- dəqiq və birmənalı olmalıdır;
- əsaslandırılmalı və nəzakətli təqdim edilməli, istilahların izahı aydın və sadə olmalıdır;
- strateji olmalıdır.

İzahları mövzudan dərhal sonra vermək daha yaxşıdır. Izaha keçmək üçün, məsələn, belə bir cümlə işlətmək olar: «Hörmətli opponentin mövqeyi daha anlaşılı olsun deyə mövzudakı bəzi istilahların izahını vermək istərdik». Təsdiqedici tərəf anlayışların izahını verdikdən sonra inkaredici tərəf bu izahlara münasibətini bildirməlidir. Verilən izahlar inandırıcıdırsa, onların qəbul edildiyi elan olunur. Izahlar səhv olduqda, bu, faktlarla sübuta yetirilməlidir.

**Əsaslandırma** mərhəlesi də debat üçün çox önemlidir. Verilişə hazırlıq mərhələsində hər iki tərəf mövzu

ilə bağlı öz mövqeyini aydın şəkildə əsaslandırmaq üçün aşağıdakı suallara cavab verməlidir:

- Biz nəyə görə bu mövzunu debata çıxarırıq?
- Mövzunun dəstəyi üçün biz hansı dəlillər gətirməliyik?
- Mövzu hansı sualların izahını tələb edir?
- Mövzu cəmiyyət üçün hansı əsas problemləri əhatə edir və buna hansı misalları gətirmək olar?
- İnkaredici (yaxud təsdiqləyici) tərəfin arqumentləri hansılar ola bilər?

Bu suallara cavab verərkən, dəqiq və strateji cəhdən əsaslandırılmış arqumentlər toplusunun yaradılmasının başlanğıcı qoyulur.

### ***Teledebatın tərkib hissələri***

Debat maraqlı dramaturji material kimi də tamaşaçının diqqətini cəlb edir. Adətən, televiziya debatı bir veriliş forması kimi müxtəlif tərkib hissələrdən ibarət olur. Debatın tərkib hissələri bunlardır:

#### **Diqqət!**

- giriş, mövzunun və iştirakçıların təqdimatı;
- əsas iştirakçıların mövzuya münasibəti və mövqelərin aşkarlanması;
- tərəflərin bir-birlərinin mövqe, arqument və sübutlarına münasibəti;
- mülahizələrin, sübut və arqumentlərin qarşılaşdırılması, təsdiqi və təkzibi;

- «çarpaz suallar» raundi;
- studiyada iştirak edənlərin suallarının cavablanması;
- sonluq, nəticənin nümayishi.

Bütün bu mərhələlərdə bir program formatı kimi debatın dinamikliyini təmin etmək prodüser və rejissorun işidir. Amma burada iştirakçılarından da çox şey asılıdır. Onlar həm başlangıçda, həm gedışatda, həm də yekunda çox canlı olmalıdır. Aparicının təqdimatından sonra iştirakçılar tezliklə auditoriyanın diqqətini özlərinə cəlb etməlidirlər. Giriş sözü elə olmalıdır ki, tamaşaçıların diqqətini çəksin və mövzunu tamamilə açsin. Diqqəti yadda qalan bir sitatla, göslənilməz statistika ilə, eləcə də misallar və müqayisərlə cəlb etmək olar.

*Məsələn, «Təbii ehtiyatların mühafizəsi iqtisadi inkişafdan vacibdir» mövzusunu şərh edərkən auditoriyanın diqqətini güclü faktlarla cəlb etmək olar: «Harvardlı bioloq Edvard Vilson belə hesab edir ki, tropik meşələrin məhvi ildə ən azı 50000, gündə 140 onurğalı canının yox olmasına gətirib çıxarıır. Bu o deməkdir ki, bizim raund qurtarana qədər 12 onurğalı canlı həmişəlik yox olacaq. Biz üstünlüklerimizi (prioritetlərimizi) müəyyən etməli və ətraf mühitin mühafizəsinə qalxmaliyiq. İqtisadi inkişafın zəifləməsi hesabına olsa da, bunu etməliyik».*

*Başqa bir misal. «Dünya maliyyə böhranı Azərbaycana təsir edibmi?» mövzusunda teledebatda çıxış edən ekspertlər – millət vəkili Vahid Əhmədov, neft*

araşdırmları üzrə mütəxəssis İlham Şaban; iqtisadçılar – Azər Mehdiyev və Elşad Səmədzadə əsas suala cavab verərkən məhz arqumentlərə istinad edirlər. Amma burada arqumentləşdirmənin səviyyəsi fərqli görünür.

*(Aparicinin təqdimatı və mövzunun elanından sonra debat iştirakçıları problemə münasib tərəfini açıqlayır və möqvelərini əsaslandırmağa çalışırlar).*

V.Əhmədov: Dünyani bürüyən bugünkü böhran globaldır və dünyanın elə bölgəsi yoxdur ki, ora təsir etməsin. Böhran ölkədə nə qədər çitişmazlıq varsa, hamısını üzə çıxarır və göstərir ki, dövlətin apardığı iqtisadi siyaset nə dərəcədə düzgün olub və ya düzgün olmayıb. Böhran Azərbaycanda da hiss olunmaqdadır. Ancaq buna kəmiyyət baxımından yanaşmaq lazımdır. Yəni böhran Azərbaycan iqtisadiyyatına minimal həddə təsir edib. Buna səbəb isə Azərbaycanın müəyyən ehtiyatlarının olması və Mərkəzi bankın gördüyü qabaqlayıcı tədbirlərdir. Əlbəttə, buna baxmayaraq, böhran ölkənin bütün sektorlarına və ayrılıqda hər bir insana təsir etməkdədir. Hal-hazırda əmanətləri böhrandan sığortalamamaq üçün müəyyən tədbirlər görülür. Rəsmi-statistik məlumatlara görə, hazırda respublikada 19% işsizlik var. Amma bu rəqəm stabil deyil və hər an dəyişə bilər. Mənim fikrimcə, bu iqtisadi böhranda hələ ki, stabillaşmə yoxdur, hətta onun ikinci kritik mərhələsi başlaya bilər.

I.Şaban: Böhran deyən kimi, biz neft qiymətləri haqqında düşünürük. Yadınızdadırsa, neftin qiyməti keçən ilin ortalarında, yəni iyul ayının 3-də özünün maksimum həddinə çatdı, 1 barrel üçün 147 dolları keçdi və sonradan ən aşağı həddə – 38 dollara qədər endi.

Neftin qiymətində müşahidə olunan disbalans yanacağın qiymətinə də təsirsiz ötüşmədi. Bir çox dünya ölkələrində yanacağın qiymətində bahalaşma müşahidə olundu. Ancaq Azərbaycanda son 2 il ərzində yanacaqda bu cür bahalaşma hiss olunmadı və qiymətlər stabil qaldı.

Bir amili də nəzərə çatdırmaq yerinə düşərdi ki, hazırda dünyanın bir çox ölkələrində həmin ölkə daxilində yanacağın qiyməti müxtəlidir. Ancaq Azərbaycana nəzər şalıqda müşahidə etmək mümkündür ki, istər paytaxtda, istərsə də ucqar rayonlarda yanacağın standart qiyməti mövcuddur.

E.Səmədzadə: Mən bir iqtisadçı olaraq belə düşünnürəm ki, ümumiyyətlə, haqqında danışılan böhrandan qorxmaq lazım deyil. Çünkü bu böhran dövri olub xəstəliyin ortaya çıxmazı situasiyasıdır və ya belə deyək ki, bu hal əsrin xəstəliyinin ortaya çıxmاسından asılı olaraq özünü göstərir.

Bəzən «Neftin qiyməti aşağı düşərsə, bu, dövlət büdcəsinə nə dərəcədə təsir edə bilər?» – sualını verirlər. Əlbəttə, bizim əsas ixrac məhsulumuz neftdir. İqtisadiyyatımız demək olar ki, əsasən neftin üzərində qurulub. Təbii olaraq, neftin qiymətində baş verən azalma ölkə iqtisadiyyatına da ciddi təsir göstərir. Və bu da bir daha iqtisadiyyatda olan problemləri ortaya çıxarıır. Eyni zamanda göstərir ki, biz iqtisadiyyatımızı sıgorta etməliyik. Və mənim fikrimcə, biz neftdən gələn gəliri başqa sahələrə yönəltməklə milli iqtisadiyyatımızı daha güclü və çevik qurmaliyiq.

A.Mehdiyev: Ölkə mətbuatında belə fikirlər səsləndirilir ki, guya iqtisadi böhran bizə heç təsir etməyib, əksinə biz inkişaf etməkdəyik. Bəs onda indi bazar-dükanlarda qiymətlər niyə artır? Özü də çoxu süni şəkildə bunu qaldırır. Bu qiymətlər təcili aşağı salınmalıdır. Ona görə aşağı salınmalıdır ki, hələ 2007-ci ilin yanvar ayında qiymətlər qaldırılanda biz demişdik ki, qiymət siyasəti düzgün aparılmayıb. Axı heç bir əsaslandırma yox idi ki, o vaxt qiymətlər bu həddə qaldırılsın. Əgər əsas gətirilmişdisə ki, Azərbaycanda enerji daşıyıcılarının qiyməti dünya bazarına uyğunlaşdırılır, onda dünya bazarına uyğun olaraq, bu gün neftin qiyməti aşağı salınmalıdır. Bu, ən azı məntiqdən doğur.

Hazırda enerji sektorunda qiymətlər artım səviyyəsindədir. Dünya ölkələri ilə müqayisədə ölkəmizdə enerjinin qiyməti yüksək həddədir. Belə demək mümkündür ki, Azərbaycan nefti xaricə daha ucuz, özümüzə isə əksinə, daha baha satılır. Hazırda enerji sektorunda şəffaflıq yoxdur. Baş verən artım və azalmanın nədən qaynaqlandığı məlum deyil. Və ən azı bu barədə ictimaiyyətə informasiya verilmir.

(*Aparıcı debatın giriş hissəsinin bitdiyini, sualın təsdiqləyici («hə») və inkar («yox») hissəsinə aid izah və sübutların açıqlanması raunduna keçidi elan edir*).

Göründüyü kimi, debatın başlanğıc hissəsində müzakirə predmetinə, yəni debatın əsas sualına fərqli cavablar verilir. Ekspertlər çıxışlarında problemin müxtəlif aspektləri ilə bağlı tezislər irəli sürür və həmin tezisi (bəyanatı) izah etməyə və sübutlarla əsaslandırmağa çalışırlar. Mətndən göründüyü kimi, əsaslandırmanın,

yəni arqumentləşdirmənin dərəcəsi kimdə yüksəkdirsə (məsələn, bu epizodda A.Mehdiyevin arqumentləri daha tutarlıdır), onun çıxışı daha inandırıcı və təsirli olur.

Debat boyunca çoxlu sayda əsaslı və əsassız **mülahizələr** səslənir. Tamaşaçı yalnız özüндə arqument və sübut dayanan mülahizəni yadında saxlayır. Mülahizə ağıla gələn hər hansı fikri səsləndirmək deyil, konkret fakta, tendensiyaya və müşahidəyə əsaslanan məntiqi hökmdür. Burada mülahizə dedikdə, konkret situasiya ilə bağlı anlayış nəzərdə tutulur.

### Diqqət!

Debat kontekstində mülahizənin aşağıdakı növləri qabardılır:

- faktların ümumiləşdirilməsi ilə bağlı;
- analogiyaya əsaslanan;
- analogiya və müqayisələri ifadə edən;
- müşahidəyə əsaslanan;
- səbəb-nəticə əlaqəsinə əsaslanan;
- nüfuzlu fikrə istinad edən mülahizələr.

İstənilən tezis, fikir və iddia dəlillərə söykənən mülahizələrin köməyi ilə əsaslandırılır. Mülahizə iddia üçün lazım olan əsası verir, eyni zamanda konkret **sübut** və arqumentlər məşayiət olunur. Bu prosesdə sübut dedikdə, arqamenti məşayiət edən və onu düzgün, dəqiq qavramağa imkan verən məlumat başa düşülür. Əgər başqa adam sizin arqumentinizi qəbul etmirse, deməli, siz nəyisə ona sübut edə bilməmişiniz.

Yəqin ki, siz sübutlar gətirmisiniz, lakin bunlar başqasını inandırmaq üçün yetərli olmayıb. Belə vəziyyətə düşməmək üçün iştirakçılar mülahizə və sübutlarla bağlı geniş yayılmış iki qaydaya əməl etməlidirlər:

*Birinci qayda* – arqumentlər uyğun dəlillər üzərində qurulmalı və mənbələrə istinadlarla müşayiət olunmalıdır. Debatda əsaslandırılmamış arqument sübut sayılmır. Lakin dəlilə əsaslanmış müddəə o vaxta qədər sübut sayılır ki, onu bir başqası təkzib etməsin.

*İkinci qayda* – sübutlarla arqumentlər arasındaki əlaqəyə aydınlıq gətirilməlidir. Sizdən həmişə bu əlaqəni nümayiş etdirməyi tələb edəcəklər. Əlaqəni göstərə bilməsəniz, sübutunuz işləməyəcək.

Televiziya debatının gedişi zamanı iştirakçılar bu qaydalara əməl etdiklərini göstərməli, həm mövzuya, həm də debat texnikasının incəliklərinə yiyləndiklərini nümayiş etdirməlidirlər. Xüsusən, *səbəb-nəticə əlaqələrinin* izahında zəngin bilik və tutarlı məntiqə ehtiyac var. «Səbəb-nəticə» əlaqələrinin əsası ondan ibarətdir ki, bir hadisədən o biri doğur. Ümumiyyətlə, hadisələrin bir çoxu səbəb-nəticə əlaqəsi ilə bağlıdır. Bu problemin səbəbi nədir? Onun nəticələri necə olacaq? Bu, mülahizələrin daha mürəkkəb formasıdır və məsələyə əsaslı yanaşma tələb edir.

İstənilən debatın fərqli mövqelər toqquşmasını və fikir çəkişməsini üzə çıxaran maraqlı hissələrindən biri də *çarpaz suallar* adlanan raunddur. Bu raund əsas iştirakçıların (və bəzən də komandanın) mövzunu nə dərəcədə dərin və hərtərəfli bildiyini eks etdirir və debatın nəticəsinə mühüm təsir göstərir. Yəqin ekranda

müşahidə etmisiniz ki, debat iştirakçılarının heç də hamısı çarpez suallar üçün onlara ayrılmış vaxtdan səmərəli istifadə etmir, yersiz mübahisələr açır, opponentini təkzib etməyə aludə olaraq, öz arqument və sübutlarını inkişaf etdirə bilmir. Belə hal ondan yaranır ki, iştirakçılar çox vaxt çarpez sualların məqsəd və taktikasını öyrənməyə etinəsiz yanaşırlar.

**Sual:** Bəs teledebatın bu həllədici məqamında nələri bilmək lazımdır?

**Cavab:** Debatın bu mərhələsində aşağıdakı qaydaları bilmək vacibdir:

- çarpez suallar bir neçə praktiki və strateji məqsədə xidmət edə bilər. Bunun üçün ayrılmış vaxtı səmərəli istifadə etmək və düzgün dəyərləndirmək lazımdır;
- opponentinizə diqqətlə qulaq asın, onun arqumentlərini özünüz üçün tam aydınlaşdırın. Əgər o, danışdığı vaxt fikriniz yayınıbsa və onun çıxışının bəzi vacib məqamlarına diqqət yetirməmisinizsə, bir qədər vaxt itirərək opponentınızı sorğu-suala tutub, boşluqları doldura bilərsiniz;
- elə ifadələr işlədin, elə dəlil-sübutlar gətirin ki, onu sizə qarşı işlətməsinlər, çünki opponentiniz həmişə sizin səhvlerinizdən istifadə etməyə hazırlıdır;
- bu raundda mübahisəyə girişmeyin, çünki verilişin (debatın) bu hissəsi mübahisə üçün deyil, sual vermək və cavab almaq üçün ayrılib. Yadda saxlayın ki, siz bu raundda növbəti mərhələdə çıxışınız zamanı istifadə etmək üçün yeni arqumentlər axtarmalısınız. Opponentınızı arqumentlər mübadiləsinə çəkmək sizin üçün sərfəli

deyil;

- həddən artıq aqressiv olmayın, suallarınız heç bir halda müstəntiq suallarına oxşamamalıdır. Siz istintaqda yox, debatdasınız. Əgər üç dəfə cəhd etdikdən sonra istədiyiniz məlumatı ala bilmirsinizsə, növbəti suala keçin;
- Əgər sizə lazım olan cavabı almışınızsa, opponentə öz sübutlarının dəyərliliyi və məziyyətləri haqda geniş danışmağa imkan verməyin. Onun sözünü nəzakətlə kəsin və çarpaz suallar üçün ayrılmış vaxtı nəzarətdə saxlayın. Çünkü sizin əlavə suallarınız var;
- bu raund üçün dəqiq taktik planınız və ehtiyat suallarınız olmalıdır;
- yalnız konkret faktlara əsaslanan qapalı suallar verin. Əgər opponentinizi vaxt məhdudiyyəti qoymadan danışmağa imkan versəniz, çarpaz suallara ayrılmış müddətdən səmərəli istifadə edə bilməyəcəksiniz. Nəzərə alın ki, öz mövqeyini sarsıdan suallar silsiləsi ilə qarşılaşmamaq üçün opponentiniz mümkün qədər uzun danışmağa, nəyi isə təsvir edib geniş izahatlar verməyə, bir sözlə, vaxt udmağa çalışacaq. Amma faktlara əsaslanan suallar yalnız qısa cavablar tələb edir və opponentinizi sizin vaxt hesabına geniş danışmağa imkan vermir;
- təmkinli, inamlı və çevik olun. Sual-cavab zamanı alığınız informasiyadan öz çıxışınızda istifadə edin. Eyni zamanda opponentinizin cavablarınız əsasında nəticə çıxarmasına mümkün qədər imkan verməyin, çünkü bu, sizin dəlil-sü-

butlarınızı puça çıxarmaq üçündür.

### ***Teledebatin aparicisi***

Televiziyanın digər verilişləri ilə müqayisədə debat programlarının aparıcılığı bir sıra çətinliklərlə bağlıdır. Ona görə də teledebati aparıcısının kim olacağını müəyyənləşdirərkən çox diqqətli olmaq gərəkdir. Televiziyalar teledebata ən nüfuzlu, intellektual bacarıqlı, yaxşı reputasiyası olan, qərəzsiz və vicdanlı jurnalistləri (moderatorları) çıxarırlar. Fikir vermisinizsə, televiziyyaya diskussiya programına dəvət edilən ekspertlər, ilk növbədə, aparıcının kimliyi ilə maraqlanırlar. Təcrübəsiz, kifayət qədər biliyi olmayan və mürəkkəb situasiyalara alışmamış, canlı efirdə bərkdən-boşdan çıxmamış, davranışını hələ ciy olan aparıcının teledebata çıxarılması bəri başdan uğursuzluq deməkdir.

Teledebati, əslində söz duelidir. Burada iddiaçılar çıxış edir, biri digərinə suallar verir, sonra rollarını dəyişirlər. Odur ki, teledebati aparıcının söz yükü çox deyil, amma onun hər addımı – üzünün ifadəsi, yerinə düşən təbəssümü, replika və müdaxiləleri, çevik reaksiyası, hazırlıqlığı, ünsiyyətçiliyi, düşündürücü pauzaları, xoşrəftarlığı və sairə, - hər şey kameralının iri planındadır. Elə buna görə də bəzən aparıcının tez-tez özünü gözə soxması, yersiz iradları, söz kəsməsi, kobudluğu, yaxud kiməsə yarınmaq cəhdini auditoriyanın kəskin reaksiyasına səbəb olur.

Ekrandakı debatın aparıcısını klublardakı debatların hakimləri ilə müqayisə etmək olmaz. Həmin həkimin geniş səlahiyyətləri var, o iddiaçılara tövsiyələr

verir, yeri gəldikdə iradlar tutur, yarışın nəticəsini müəyyənləşdirir. Amma teledebat aparıcısının belə funksiyaları yoxdur. Teleaparıcı ilə debat hakimini yalnız bir cəhət birləşdirir: onların heç biri *müzakirəyə qarışmur, mövzu ilə bağlı öz şəxsi rəyini söyləmər, kimin səhv, kimin düz olduğunu proses zamanı bildirmər*. Çünkü hakim kimi, teleaparıçı da debatın iştirakçısı deyil, verilişi idarə edib yönləndirəndir.

Klub debatında hakimlik – tərəflərdən hansının daha inandırıcı olduğunu müəyyənləşdirilməsi və mübahisə nəticəsində yekun qərarın qəbul edilməsi prosesidir. Ona görə də hakim debatda təkcə qiymətləndirici yox, həm də öyrədici rol oynayır. O, bu və ya digər tərəfin qələbəsi haqqında qərar qəbul edir, oyunun gedisi təhlil edir. Bu səbəbdən klub debatında hakimin rolu böyükdür. Amma televiziya debatının aparıcısı nə debatın gedisi təhlil edir, nə də çıxışların səviyyəsini qiymətləndirir. O, bir dirijor kimi, debatın müəyyən olunmuş partitura üzrə aparılmasına və ayrılmış vaxtin düzgün istifadəsinə, reglamentə əməl olunmasına nəzarət edir. Məhz bu kontekstdə aparıcı bilməlidir ki:

- o, debatın əsas iştirakçısı və tərəf deyildir;
- o, müstəntiq deyil, yalnız aparıcıdır;
- iştirakçılara münasibətdə neytrallığı qorumaq vacibdir;
- işguzar dialoq mühiti ondan asılıdır;
- tamaşaçı ədalətsizliyi və subyektivizmi tez görür;
- o, danışanları səbrlə dinləməlidir.

Bunları bilən teledebat aparıcısı nələrə əməl etməlidir? O:

- reqlamentə dəqiq riayət olunmasına nəzarəti itirməməyə;
- öz emosiyalarını saxlamağa;
- tərəflərə simpatiya və antipatiyasını gizlətməyə;
- çıxışlara şərh və qiymət verməməyə;
- debatın gedişinə və formata dair bütün prosedurları dəqiq aydınlaşdırmağa;
- yarana biləcək gərgin situasiyalardan çıxmağı bacarmağa;
- cavabdan yayınmayı nəzərə çatdırmağa;
- debat etikasının (müraciət qaydaları, sual vermə, dirləmə mədəniyyəti və s.) tələblərinə əməl etməyə borcludur.

Aparıcı nələri etməməlidir? O:

- iştirakçıların çıxışlarını yarında kəsməkdən;
- polemikaya müdaxilə etməkdən;
- mövzu ilə bağlı şəxsi mülahizələrini söyləməkdən;
- iştirakçıların çıxışlarına qiymət verməkdən;
- passiv olmaq və ya əksinə öz rolunu qabartmaqdən çəkinməlidir.

Debat aparıcısı yüksək *dirləmə mədəniyyətinə* malik olmalıdır. Danışanı *dirləmə bacarığına* *yiyələnmək* böyük məharət tələb edir. Həmsöhbətə təmkinlə qulaq asmaq, onu dirləmək yüksək mədəniyyətin, nəzakətliliyin, əxlaqın təzahürüdür. «Dirləyə bilmək bacarığı, yaxşı danışmaq bacarığına bərabərdir» (Bəhmənyar). Danışanı dirləmək bacarığına sahib olmayan aparıcıların başqasına qulaq asmağa səbri çatmir, o, yersiz replikalarla debat iştirakçılarının sözünü ağzında qoyur. Bir türk zərb-məsəli sanki debat

programının aparıcısı üçün deyilib: «Qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım gələndə axırıcı ol».

Debat zamanı mülahizələrini söyləyib sübutlarla danışan çıxışçının nitqi sona kimi təmkinlə dinlənilməlidir. Aparıcı çıxışçıların danışığını bəzi hallarda kəsib müdaxilə edə bilər:

Aparıcı hansı hallarda danışanların sözünü kəsməlidir?

### **Diqqət!**

- danışan mətləbə keçmədikdə, mövzudan uzaqlaşdıqda;
- o, hər kəsə məlum olan şeyləri uzun-uzadı təsvir etdikdə;
- iştirakçıların hər ikisi eyni vaxtda danışdıqda;
- bəhs olunan məsələ ilə bağlı açıq səhvə və yanlışlığa yol verildikdə;
- etik qaydalar pozulduqda;
- reqlament pozulduqda.

### ***Teledebatı necə təşkil etməli?***

Televiziyyada debatın təşkili ciddi, düşünülmüş səy, səriştəli vərdiş tələb edir. Bu növ programlara sadə, aparıcı işinin yüngül forması kimi baxıb: «nə var ki, tanınmış ekspertləri, bilikli adamları çağırırsan, onlar da gəlib rahatca danışırlar», deyə barmaqarası baxmaq olmaz. Əslində hazırlanması ən çətin olan verilişlərdən biri debatdır və iştirakçılara arxayı olub,

diskussiyaya yaradıcı yanaşmasanız, verilişin aqibəti pis ola bilər. Debat üçün əvvəlcədən ciddi hazırlaşmaq, plan qurmaq, iştirakçıları (və komandanı), moderatoru müəyyənləşdirmək, heç olmasa ümumi suallar üzərində düşünmək lazımdır. Ən azı iki və tamamilə əks mövqeli mütəxəssisin fikir dərtışması olan debatla özü-özünə inkişaf edən, sərbəst söhbət üzərində qurulan verilişləri eyniləşdirmək olmaz. Debatda hər şeyi əvvəldən axıradək nəzarətdə saxlamalısınız. Maraqlı debat programı hazırlamaq üçün aşağıdakı bir neçə məqama xüsusi diqqət yetirmək vacibdir:

- mövzunu və müzakirə metodikasını düzgün seçmək;
- problemi hərtərəfli öyrənmək;
- çəkişən tərəfləri dəqiqləşdirmək;
- aparıcını (moderatoru) düzgün müəyyənləşdirmək;
- auditoriyani formalaşdırmaq;
- programın quruluşunu müəyyən etmək.

*Əvvəla*, diskussiya üçün seçilən mövzunun teledebat formatına uyğun gəlib-gəlmədiyi araşdırılmalıdır. Debat çəkişməsi təkcə məlumat almaq üçün bir vasitə olmayıb, həm də bir mövzuya səviyyəli, intellektual insanların müxtəlif baxışlarını əks etdirən müzakirədir. (Eyni fikirli insanlar arasında da müzakirələr ola bilər. Məsələn, bəzən efirdə hökumətin hər hansı sahədə siyasetini tərifləmək və ya ancaq tənqid etmək üçün yarışa girib, bir-birlərinə danışmağa imkan verməyən «ekspert»lər arasında da diskussiyalar olur. Belə birtərəfli müzakirələr müəyyən maraq doğurur. Ancaq onların obyektiv, düşündürücü və ya həyəcanlandırıcı olduğunu kim iddia edə bilər?) Televiziya debatının məğzi, canı məhz müxtəlif fikirlərin (təkcə fərqli yox,

həm də alternativ, bir-birinə əks olan) səsləndirilməsi, verilişdə *incə dramatizmin* olmasıdır. Bunun üçün birinci növbədə maraqlı, aktual mövzular seçilməlidir. Teledebat üçün yaxşı mövzu aşağıdakı tələblərə cavab verməlidir:

### Diqqət!

- xüsusi aktuallıq kəsb etməlidir;
- tamaşaçı auditoriyasının marağını cəlb edə bilməlidir;
- plüralizmə meydan açmalıdır;
- araşdırma üçün stimul yaratmalıdır;
- ona təsdiq və ya inkar şəklində birbaşa cavab vermək mümkün olmalıdır;
- müxtəlif səviyyələrdə müzakirələrə imkan verməlidir.

Deməli, hər mövzu debat üçün yaramaz (əvvəldə bu barədə danışmışıq). Ona görə də debat üçün mövzu seçərkən ciddi düşünməlisiniz.

*İkincisi*, mövzu dəqiqləşdirildikdən sonra bu məsələ ətrafında dərtli biləcək mütəxəssisləri tapmaq, ən əsası isə debatı kimin aparacağını müəyyən etmək lazımdır. Efirdə sıxılmadan iştirakçılarla və auditoriya ilə temas quran, müəyyən edilmiş stuktur əsasında debatı idarə edib axıra çıxaran aparıcı tapılmalıdır. Debat situasiyasında lazımı məqamlara reaksiya vermək, iti ağıl, zəka, intizam nümayiş etdirmək və özünə qarşı hörmət yaratmaq yaxşı aparıcıya xas olan xüsusiyyətlərdəndir. Əgər programınızın belə bir

aparıcısı varsa, deməli, bəxtiniz gətirib, yoxdursa, deməli, axtarıb-tapmaq və ya yetişdirmək lazımdır.

Debatda intellektual söhbət apara bilməyən müxtəlif fikirli adamları qəsdən bir-birinə qarşı qoymayıñ, bundan heç nə qazanmayacaqsınız, ekranda yaranacaq səs-küydən tamaşaçı bir şey anlamayacaq. Fikirlərdə ciddi ziddiyət ola bilər, amma fərqli düşüncə müzakirədəki intonasiyani kəskinləşdirməməlidir. Aparıcı mütləq televiziyanın qaydalarını və aparacağı verilişin məqsədini bilməli, prodüser və iştirakçılarla əvvəlcədən görüşməlidir. Özünə hörmət qazanmış aparıcı studiyadakı qonaqları da müəyyən qaydaları gözləməyə sövq edir və artıq emosiyalara yer qalmır.

*Üçüncüsü*, veriliş üçün mütləq yaxşı, cəlbedici bir giriş hazırlayın. İndi dəb dəyişir: verilişlərin girişini əvvəlki dövrlərlə müqayisədə daha açıq, riskli və daha kəskin olub, həmçinin giriş üçün ayrılan vaxt da bir qədər uzadılıb. Beləliklə, aparıcıya yayımın ilk iki dəqiqəsində mövzunun vacibliyini əsaslandırmağa, təbii ki, həm də, müəyyən mənada öz biliyini göstərməyə imkan verilir. Bu fürsətə baxmayaraq, təcrübəli aparıcılar girişini çox uzatmırlar. Onlar bir neçə tutarlı cümlə ilə mövzunun niyə gündəmə çıxarıldığını əsaslandırır, müzakirə olunacaq bir neçə vacib suali səsləndirir, sonra isə iştirakçıları təqdim edərək, diskussiyaya başlayırlar. Uzunçuluq həmişə yorucu olur.

*Dördüncüsü*, çalışın ki, iştirakçılar studiyaya verilişdən 20-30 dəqiqə əvvəl gəlsinlər. Verilişdən bir az əvvəl prodüserlə iş otağında və ya hollda oturub

söhbətləşmək pis olmaz. Əgər debat efirə canlı gedəcəksə, qonaqlara verilişdən qabaq çay, kofe təklif etmək tövsiyə olunmur. Efırqabağı ayaqüstü söhbət iştirakçıların bir-birini tanımışı (əgər tanış deyillərsə) məqsədi güdür. Nəbadə, bu ayaqüstü söhbət zamanı mövzunu qısa da olsa müzakirə edəsiniz! Üstüörtülü şəkildə mövzudan bir az danışmağın qorxusu yoxdur. Amma əgər hərə mövzuya öz münasibətini əvvəlcədən bildirsə, onda verilişin təbiiliyi itəcək. Mövqelər üzə çıxandan sonra təbii diskussiya aparmaq çətinləşir.

Aparıcı verilişin dinamikliyini təmin etməlidir. Redaktor da diqqətinin çoxunu bu işə ayırmalıdır. Doğrudur, veriliş zamanı iştirakçıların sözleri çəp gələrsə və ya xüsusi açıqlama tələb edən şərait yaranarsa, baş redaktor, yaxud redaktor ortaya düşüb vəziyyəti düzəldə bilməz. Bu, problemi aradan qaldırmaq aparıcının işidir. Düzgün vaxt bölgüsü barədə qeydlər etmək, bu qeydləri təkrar-təkrar iştirakçıların diqqətinə çatdırmaq faydalı olar. Amma bir şey var: ən təcrübəli aparıcı belə, danışlığı zaman qulağına piçilti ilə deyilən sözlərdən çəşa bilər. Ona görə də öz qeydlərinizi ya reklam, ya da musiqi fasılısı zamanı mikrofonla işirakçılara açıq tərzdə çatdırma bilərsiniz.

Hər kəsə qarşı ədalətli olub, söz haqqı vermək sizin əsas məqsədinizdir. Çıxışlar isə konkret vaxt çərçivəsindədir. Vaxt, aparıcı üçün də çox vacibdir. Mütləq müəyyən olunmuş xronometraja sığmaq lazımdır. Verilişin sonunda diskussiyanın bitməsini bildirən hansı işarələrdən istifadə edəcəyinizi əvvəlcədən hamı ilə razılaşdırın. Bir çox aparıcılar əl

işarələri ilə xəbərdarlığa üstünlük verir. Geniş yayılmış forma kimi bu, özünü doğruldur.

Beləliklə, debat verilişi hazırlayarkən aşağıdakılari yadda saxlamanız işin xeyrinə olar:

- diskussiyanın dəqiq quruluşunu müəyyənləşdirin və ardıcılılığı əvvəldən axıracan təxəyyülü-nüzdə canlandırmaga çalışın;
- mövzunu dəqiq seçin (mövzu nə qədər dəqiq olarsa, müzakirə bir o qədər aydın xətlə aparırlar);
- programın uğuru debatın əsas çıxışçılarından çox asılıdır. Ona görə bu adamları seçərkən çox diqqətli olun;
- intellektual diskussiya həmişə ağıllı və savadlı aparıcı tələb edir;
- çıxış edənlərlə efirqabağı (və ya videoyazı zamanı) mövzunu geniş müzakirə etməyin;
- verilişin əvvəli üçün xüsusi önəm daşıyan yiğcam və cəlbedici giriş hazırlayın;
- diskussiyani pultda izləyin və qeydlər aparın, iştirakçılara və aparıcıya sözünüz varsa, bunu operatorların vasitəsilə çatdırın.

Bütün bu proseslərin gerçekleşməsində teledebətin *prodüseri* önemli rol oynayır. Müasir televiziyyada istehsal prodüserlərin ciyindədir. Vaxtilə BBC teləradio şirkətində yaranmış «prodüser» peşəsi müxtəlif vaxtlarda fərqli statuslara malik olub. Bir çox sınaqlardan keçən bu vəzifə özündə təşkilatçılıq və yaradıcılıq funksiyalarını birləşdirir. Bu gün ölkəmizdəki özəl televiziyyaların əksəriyyəti prodüserlik sistemi ilə çalışır.

Kompüter və digər yeni texnologiyalar insan əməyini nə qədər əvəz etsə də, prodüserin vəzifələri dəyişmir. Prodüserlər cəmiyyəti, mühiti, insanları yaxşı tanıyan, geniş əlaqələrə malik şəxslərdir. Onlar cəmiyyətdə məşhur, nüfuzlu və ən başlıcası, maraqlı insanlarla çox ünsiyyətdə olurlar. Prodüserlər adamları (o cümlədən, mikrofondan çəkilişləri) verilişə çıxıb söz deməyə razı salmaq qabiliyyətlərini tez-tez nümayiş etdirməli olurlar.

Geniş və çevik əlaqələr qurmaq, adamlarla dil tapmaq yaxşı prodüser üçün lazım olan xüsusiyyətlərin yalnız bir hissəsidir. Hər hansı jurnalist və ya ağlılı bir televiziya tamaşaçısı kimi, prodüserin də geniş dünya-görüşü, hadisələr və insanlar barəsində dolğun məlumatı, dərin biliyi və hər şeydən əvvəl marağı olmalıdır.

Yaradıcı adamın, o cümlədən prodüserin fantaziyası hüdudsuzdur, fikir istehsalının sonu yoxdur, qit olan yalnız vaxt və puldur. Getdikcə veriliş istehsalı vaxt və pulun balanslaşdırılması problemi ilə üz-üzə qalır. Prodüser, həm də bir mühasib bacarığına malik olmalıdır ki, dəqiq hesablamalar apara bilsin, gəlir-çıxar barədə aydın təsəvvür yaratsın.

Bir ideya meydana gəlibse və onu gerçəkləşdirmək üçün xərclər dəqiq hesablanıbsa, prodüser bunu bütöv bir sistem kimi nəzərdə saxlamalıdır. Debatın hazırlanması plana və dəqiq təqvimə uyğun olmalıdır. Əslində televiziyaların hamısında verilişlərin konkret planı mövcuddur, o cümlədən debatın da nə vaxta planlaşdırılması ən azı bir ay (növbədənkənar, zəruri debatlar istisnadır) əvvəlcədən bəlli olur. Debat ideyasının yarandığı vaxtdan onun efirə verildiyi

günədək keçdiyi bütün proses adətən prodüser üçün üç mərhələdən ibarət olur:

- mövzunun tapılması, ideyanın irəli sürülməsi, onun işlənməsi və debat iştirakçıları ilə əlaqədar olan istehsal öncəsi mərhələ;
- ideyanın gerçəkləşdirilməsi – istehsal hazırlığı mərhələsi;
- verilişin hazırlanıb qurtarmasından (debat canlı deyil, yazılırsa) sonrakı mərhələ.

*Birinci mərhələ* verilişin istehsalından əvvəlki müddəti əhatə edir. Bu mərhələdə prodüser «niyə bu mövzuda debat hazırlayıraq» sualını əsaslandırmağa çalışır, ideyanın gerçəkləşməsi üçün yaradıcılıq, təşkilati və maliyyə problemlərini həll edir, qaynaqlardan məlumat toplanmasını təşkil edir. Bunlar hələ işin başlanğıcıdır, qarşıda «debatın aparıcı kim olacaq, kimlər çıxış edəcək, ekspertlər kim olacaq» kimi suallar var və onlar da həll edilməlidir. Təşkilati proses debatın yaradıcı qrupunu formalasdırmaqdan başlayır. Rejissor, baş operator və aparıcı kimlər olacaq? Rejissor və operator məsəlesi adətən daha asan həll olunur. Aparıcı ilə bağlı çox düşünmək lazımlıdır. Çox zaman xüsusi verilişlər üçün televiziyaların öz aparıcıları olur. Amma bu adamlar başqa verilişlərdə «işləndiyindən» və təşviqata meylli olduqlarından auditoriyada yaxşı qarşılıanırlar. Ona görə də debat üçün aparıcı müəyyənləşdirərkən, intellekti ilə yanaşı, qərəzsizliyi və neytral imici ilə seçilən jurnalistlərə (politoloq və şərhçilərə) üstünlük verilməlidir. Belə adamları təcrübəli şəxslər və ya işə yeni başlamış istedadlılar sırasından seçmək mümkündür. Bir qədər qəribə görünən də, siyasətçilər, politoloqlar, ictimai

təşkilatların nümayəndələri, müstəqil ekspertlər də veriliş aparıcıları qismində nəzərdən keçirilə bilər.

Prodüser aparıcını və çıxışçıları necə tapmalıdır? Burada, məsələn, «tanınmış adların» siyahısını tutub, onu köməkçiyyə vermək hələ iş görmək deyil. Xüsusilə, özünə qarşı çox tələbkar və ya media-a qarşı inamsız olan adamları aparıcı qismində debatlara cəlb etmək, onlarda inam yaratmaq, onlarla dil tapmaq çətin, amma vacibdir. Mütləq qonorar ödəniləcəyini də incə formada nəzərə çatdırın. Belə prinsipial və özünə hörmət edən adamlar bir qayda olaraq, halal puldan imtina etmirlər. Təbii ki, debatda iştiraka razılışından sonra bu adamlar verilişin içindəkilərini: buraya daha kimlərin qatılacağı, onların öz işinin nədən ibarət olacağını, canlı, yoxsa videoyazı ilə efirə çıxacaqlarını və s. bilmək istəyəcəklər. Prodüser debatda çəkişəcək mütəxəssislərlə (politoloq, sosioloq, iqtisadçı, filosof, tarixçi və s.) də görüşür, onları verilişdə iştiraka razı salır. Bu adamların debatda iştirak təcrübəsi olmalıdır. Əgər yoxdursa, mütləq studiya şəraiti, debata aid ssenari və debat şərtləri ilə onları tanış etmək gərəkdir.

Siz aparıcı və iştirakçılarla bağlı problemləri həll etdikdən sonra işin *ikinci mərhələsi* gəlir. Bu mərhələdə verilişə intellektual, yaradıcı və təşkilati hazırlıq görülür. Diskussiya edən tərəflər mövzunu öyrənir, mülahizə, arqument, izah və sübutları üzərində işləyir, materillar toplayırlar. Bu prosesin məhsuldarlığı və səmərəsi daha çox iştirakçıların hazırlıq səviyyəsindən, onların təhlil bacarığından və intellektual imkanlarından asılı olur. Aparıcı da debata öz hazırlığını görür, mövzunu öyrənir, onun əsas

parametrlərini araşdırır. Rejissor qrupu isə bu mərhələdə gələcək debatın strukturu üzərində işləyir, qrafik elementlər, maraqlı keçidlər və başqa «dadlandırıcı» vasitələr hazırlanır.

Verilişin hansı strukturda, hansı kompozisiya elementləri və hansı ardıcılıqla davam edəcəyi də məhz bu mərhələdə müəyyənləşdirilir. Teledebatlar bu və ya digər elementləri ilə bir-birlərindən fərqlənə bilərlər. Lakin təxminən 1 saatlıq teledebatları dünya televiziyaları bir qayda olaraq aşağıdakı təxminini ssenari – plan əsasında qururlar:

Ardıcılıq	Ayrılan vaxt
Aparıcı mövzunu elan edir, problemin mahiyəti ilə bağlı qısa məlumat verir və debatın keçirilmə qaydalarını, həmçinin rəqlamenti izah edir	– 3 dəqiqə
Tərəflər əvvəldə mövzunun aktuallığı və problemin mahiyəti ilə bağlı izahat verir və öz mövqelərini bildirirlər	– hərəsi 5 dəqiqə (cəmi 10 dəq.)
Aparıcı mövqelerini əsaslan-dırmaq üçün bağlı tərəflərə müraciət edir	– 2 dəqiqə
İştirakçılar problemin mahiyəti və öz mövqeləri ilə bağlı əsas arqumentlərini tamaşaçılara çatdırırlar	– hərəsi 5 dəqiqə (cəmi 10 dəq.)
İştirakçılar bir-birlərinin arqumentlərini təkzib edirlər, yaxud münasibət bildirirlər	– 10 dəqiqə
Aparıcı «çarpaz suallar» raundunun başlandığını bildirir, tərəflər bir-birlərinə qarşılıqlı sualar verir və suallar cavablandırırlar	– 10 dəqiqə

<p>Aparıcı studiyadaki qonaqlara müraciət edir və onlardan iştirakçılara sual vermələrini xahiş edir, veriliş iştirakçıları tərəflərə suallar verir</p> <p>Aparıcı iştirakçılara yekun çıxış üçün söz verir.</p> <p>Debat iştirakçıları öz mövqeləri və problemə münasibətlərini bildirirlər</p> <p>Aparıcı kimin arqumentinin daha güclü və əsaslı olması ilə bağlı studiyadaki iştirakçılar arasında açıq səsvermə keçirir. Daha çox səs toplayan iştirakçı qalib sayılır</p>	<p>- hərəyə 5 dəqiqə (cəmi 10 dəq.)</p> <p>- 2 dəqiqə</p> <p>- hərəsi 5 dəq. (cəmi 10 dəq.)</p> <p>- 3 dəq.</p>
---	---

*Yadınızda saxlayın:* Bir program tipi kimi televiziya debatının strukturu mürəkkəbləşdikcə, səhv etmək riski də artır. Ona görə də əgər veriliş canlı yayımıla birbaşa nümayiş etdiriləcəksə, efir qrupu aparıcı ilə birlikdə (iştirakçılsız) texniki heyətlə «məşq» etməlidir. Rejissorun, prodüserin və aparıcının intuisiyası nə qədər güclü olursa-olsun, materialın yararlılığını, düzümü və əlaqələndirmə hissələrini yoxlamağa ehtiyac var. Bu proses lazım olan sonuncu düzəlişləri etmək imkanı verəcək.

*Üçüncü mərhələ* verilişin efirə canlı verilməsi və ya videoya yazılmasıdır. Əgər hazırlıq prosesi yaxşı aparılıbsa, efirə canlı çıxməq daha effektlidir. Adətən, televiziyalar seçki debatları istisna olmaqla, digər diskussiyaları çəkiliş zamanı qalmaqla yarana biləcəyindən ehtiyatlandıqları üçün efirə videoyazı ilə verirlər. Canlı efirdə iştirakçıların debatı hay-küylü

keçirse, tamaşaçılar bu dialoqdan heç bir şey anlamır, yalnız təəssüflənirlər. Belə situasiyalarda aparıcı çəkişən tərəflərin məqsədsiz, əhəmiyyətsiz hərəkətlərinin, qərəzli, tendensiyalı fikirlərinin, uzun-uzadı danışığının qarşısını ehtiyatla və nəzakətlə almaq bacarığına yiylənməlidir. Debatda nəsə öyrənmək, öyrətmək, yeni biliklərə yiylənmək, yeniləşmək məqsədləri öndə olmalıdır.

### Diqqət!

Debatın gerçekleşməsi prosesində dialoqun səmərəli keçməsi üçün aşağıdakılard mütləq nəzərə alınmalıdır:

- debata çıxarılan məsələnin mahiyyəti tamaşaçıya aydın, dəqiq çatdırılmalıdır;
- təsdiq, təkzib və ya müdafiə olunacaq mövqe və ideyalar dəqiq müəyyənləşdirilməlidir;
- debat zamanı bütün mümkün məlumat mənbələrinə (ilkin mənbələr, statistik məlumatlar və s.) istinad olunmalıdır;
- fərqli fikirlər ortaya qoyan tərəflər öz mövqelərinin müdafiəsi üçün yalnız dəlillər və sübutlarla danışmalıdır. Əsaslandırma dəqiq faktlar üzərində qurulmalıdır, eynilə dəqiq və aydın faktlar ən yaxşı təkzib üsuludur;
- opponentini diqqətlə dinləmək (onun sözünü kəsməmək), sonra öz fikrini söyləmək mədəniyyəti gözlənilməlidir;
- adamlar deyil, yalnız onların ideyaları, baxışları, fikirləri tənqid olunmalıdır;
- tənqid zamanı təhqir və istehzaya yol verilməməlidir;
- diskussiyaların məqsədi qalibi müəyyən etmək deyil, tamaşaçıya problemin mahiyyətini anlatmaq,

izah etmək və bilgi verməkdir.

Teledebatın videoya yazılması aparıcıını və iştirakçıları arxayın salmamalıdır. Onlar canlı efir ab-havasını saxlamalı, reglamentə və debat etikasına dəqiq əməl etməlidirlər. Yadda saxlayın: verilişi lentə yazarkən programın ssenarisi, o olmadıqda isə mütləq verilişin planı rejissor pultunda olmalıdır! Prodüser pultda əyləşib verilişin yazılışını izləməli, lazımlı olan hallarda yaradıcı tövsiyələr verməlidir.

Prodüser işi baxımından videoyazı ilə canlı veriliş arasında ən başlıca fərq özünü vaxt bölgüsü və studiya (aparıcı) ilə ünsiyyət sahəsində bürüzə verir. Çünkü canlı yayım müəyyən bir vaxtda qurtarmalıdır və verilişi vaxtında bitirmək üçün aparıcının güvəndiyi yeganə şəxs prodüserdir. Prodüser peşəsinin sahibi isə televiziya işini incəliyinədək bilməklə yanaşı, heç vaxt, heç yerdə öyrədilməyən bir keyfiyyətə – insanlarla yüksək dərəcədə ünsiyyət qurmaq bacarığına malik olmalıdır. O, hər yerdə və hər vəziyyətdə insanlarla necə davranışmaq, onlarla necə əlaqə saxlamağın incəliklərini, sözün əsl mənasında, gözəl bilməlidir. Dünyanın bir çox televiziyaları sakit, ünsiyyətçil və xoş xasiyyətli prodüserlərin hesabına uğur qazanırlar. Studiya qonaqları üçün prodüser telekanalın təmsilçisi, bir növ ev sahibidir. Qonağın özünü necə hiss etməsi isə ev sahibinin özünü necə aparmasından çox asılıdır.

Nəhayət, sonuncu mərhələ, veriliş yazıldıqdan sonra onu efirə hazırlama prosesi – **montaj** başlayır. Bu, ciddi yaradıcılıq işidir. Lakin debat programının

montaj özəlliyi ondadır ki, sual-cavabla bağlı hissələri, tərəflərin müzakirəyə çıxarılmış məsələnin mahiyyətilə bağlı çıxışlarını ixtisar edə bilməzsiniz. Əgər veriliş rəqlamentə uyğun ardıcılıqla yazılıbsa, montaj prosesində yalnız texniki qüsurlar götürülür və incə «bəzək» işləri aparılır, keçidlər, təqdimatlar və s. dinamik elementlər əlavə olunur.

Prodüser montaj işləri bitən kimi *verilişin anonsunu* hazırlamalıdır. Bu anonslar tamaşaçını cəlb edən, onu yerindən oynadan dadlandırıcı reklamlardır və çox əhəmiyyətlidir. Ekrana baxan tamaşaçıların sayını artırmaq üçün müxtəlif formalar düşünüb tapmaq prodüserin vəzifəsidir. Əksər prodüserlər öz vəzifələrinin təkcə veriliş hazırlamaqdan ibarət olduğunu düşünürler, halbuki verilişin auditoriyaya yüksək səviyyədə təqdim edilməsi də prodüserin qayğılarından biridir. Digər tərəfdən, bu anonsların həm də bütün telekanalların can atlığı reytingə «işlədiyini» yaddan çıxarmaq olmaz. Yaxşı hazırlanmış debat programı isə televiziya kanalına həmişə yüksək reyting gətirir.



## GƏRƏKLİ YADDAŞ

*“Debat jurnalisti” necə yazmalı və necə  
danışmalıdır?*

- Aydın yaza bilmək və danışmaq üçün öncə haqqında söz açdığını olayı anlamağa çalış. Özün anlamadan, başqalarına necə anladacaqsan?
- Olayı ardıcıl anlatmayı öyrən, çünki olayın sonundan əvvəlinə, əvvəlindən ortasına adlasan, oxucunu-seyrçini-dinləyicini çəşdirə bilərsən (məqsədin elə budursa, onda işində ol...). Məntiqi seyrçidən yox, özündən um!
- Nə baş verdiyini anlamaqda auditoriyaya yardım et! İnsanlar heç də hər şeyi xatırlamır və ya hər şeyi bilmirlər. İndi diqqət yetirdiyin problem əvvəller baş vermiş olayı yada salmadan anlaşıqsız görünəcəksə, ərinmə - qısaca xatırlat!
- Jarqonlara çox meyl etmə, amma onlardan yararlanmaqdən da çəkinmə (bir şərtlə ki, bu zaman jarqonları ədəbi dildə açıqlamaq yadından çıxmasın)! Bu işdə saç ağartmış jurnalistlərin fikrincə, “elmi-texniki, bürokratik və ya hər hansı başqa jarqondan qaçmayı məsləhət görənlər yanılırlar. Bir az jarqon hətta faydalıdır və auditoriyaya əvvəller onlar üçün qapalı olan sahəyə baş vurmaq, mütəxəssislərin, məsələn, siyasetçilərin dilini daha yaxşı bilmək imkanı

yaratır”. Üstəlik, jarqonlardan istifadə, özəlliklə TV-də jurnalistə nəyi və ya kimisə acilamaqdan həzz alan teleseyrçilərin də ruhunu oxşamaq şansı verir. Bu baxımdan bəzən jarqonlardan faydalamaq olar, sadəcə, onların mənasını adı danışq dilində açıqlamaq vacibdir.

*Bu yerdə Rusyanın tanınmış hüquq müdafiəçisi Valeri Abramkinin başına gələn bir əhvalat çox iibrətverici görünür: o, həbsxanada öz kamera yoldaşlarına ölkə Konstitusiyasının müdafiəsinə qalxdığına görə həbsə atıldıqını heç cür anlada bilmirmiş. Ana qanunun maddələri məhbuslara o qədər anlaşıqsızmış ki, dustaqlardan kimsə “demək, səni həqiqət axtardığın üçün bura salıblar” deməsəymış, heç kəs Abramkinin nədən “yatdığını” anlamayacaqmiş.*

- Evfemizmlərdən qaç! Jarqonlar, slenqlər səni asanlıqla olayın gerçek təsvirindən uzaqlaşdırı bilər. Düzdür, evfemizm ədəbsiz sözləri əvəzləməyə qadir kimi görünür. Misal üçün, “alt paltarı” ifadəsini işlədrəkən, məhz nəyi nəzərdə tutduğunu bilirsən. “Təbii ehtiyaclar”, “insanların hər gün getdiyi yer”, “uşaqların anası”, “aciz nökəriniz”, “məlum vəziyyətdəki qadın” və s. deyimlər də “mədəni sözlük”dən götürülüb. Jurnalistlər, özəlliklə efir reportorları evfemizmlərdən nə qədər uzaq olsalar, o qədər yaxşıdır. Uzaqbaşı, “aci güllüş” effekti yaratmaq gərəkəndə, belə “mədəniləşdirilmiş” sözlərdən yararlanmaq mümkündür. Eyni zamanda, tutalım, “alt paltarı”ni detallaşdırmaq, çoxlarının gözündə ədəbsiz görünmək də yersizdir. Xəbərlər və debatlar çox geniş auditoriyaya üz tutduğundan nə nəzakət aclarının, nə də açıq-saçıqlıq-

dan bayılanların və söyüş hərislərinin nazını çəkməyə dəyər. Ölçü-biçili və toxtaq sözlər hələ heç bir jurnalistə üzqarası gətirməyib.

- “Əlahəzrət fakt”, yəni təsdiqlənmiş bilgilər hansı yolu göstərirəsə, o yola çıxmaq lazımdır. Dəqiqlik - xəstəlik dərəcəsində xırdaçılığa yol vermək mənasına gəlmir (Azərbaycan TV-lə.ində kriminaldan bəhs edən xəbərlər həm görüntü, həm də sözlük baxımından ifrat ayrıntılarla doludur). İstər duyğulara qapılmaq, istərsə duyğusuzluğa yuvarlanmaq eyni dərəcədə yanlış sayıla bilər. Hər hansı qəddar davranışlı diqqətə yetirmək üçün əldə əsas olmalıdır. Bunsuz, xəbərlədiyin olayın mahiyyətini anlamamaq, “nə baş verir?” sualını cavablaşmaq çətinləşir, bəlkə də mümkünüsüz olur.
- Yararlandığın ifadə və deyimlərin tam aydın olub-olmamasını yoxla. Özəlliklə TV-də çalışan jurnalist çox canlı danışmalı və üstəlik, sanki seyrçini gözlədiyi yerə aparıb onun gözləmədiyini göstərməlidir. Bu üsuldan kortəbii faydalananma, çünki jurnalist hər şeyin bilincində olmalıdır.
- Öz ağlını və zəngin söz ehtiyatını göstərmə, ibarəli danışma. Unutma ki, sənin işin olayı xəbərləmək, olub-bitənlərə insanların qərar verməsinə şərait yaratmaqdır. Deyimlərinin “dildaxili” tərcüməyə ehtiyacı qalmamalıdır.
- Sadə yazmaq və aydın danışmaq bayağılıqdan uzaqlaşmaq demək deyil. “Elə deməyəndə seyrçi anlamır” sayaq bəhanələr öz auditoriyani “cahil” adlandırmaq mənasına gəlir. Məhdud sözlük və bəsit dil heç də sadəlik deyil.
- Hər problemə fərqli yanaş və onun xarakterinə uyğun sözlərdən yararlan.

- Qəlibləşmiş sözləri işlətmə. Qəlib sözlər deyərkən, həmişə qulaqları döyən, çox işlənməyi ucbatından diqqəti yayındırıv və sanki anlamsızlaşan sözlər nəzərdə tutulur. Misal üçün, “qeyd etdi” əvəzinə (yerinə görə) “vurğuladı” və ya “dilə gətirdi” sözlərini işlətsən, daha faydalıdır (ta o vaxtacan ki, həmin sözlər də “nimdaşlaşmasın”). Qəlib sözləri sezib-seçmək üçün “bu söz çox işlənmir?” sualına “hə” cavabı verməniz yetərlidir.
- Alınma sözlərə diqqət yetir. Köhnəlmış və ya anlaşılmazı çətinlik yarada biləcək sözləri Azərbaycan türkçəsinin öz sözləri ilə əvəzləməkdən çəkinmə. “Nöqtəyi-nəzər” əvəzinə “baxış”, yaxud “baxış bucağı”, “alternativ” əvəzinə “seçənək”, “seytnot” (söhbət şahmatdan getmirsə) əvəzinə “darmacal”, “miraj” əvəzinə “ilgim” yazmaqla nəsə itirməkdən çox, nəsə qazanırsan.
- Sifətlərdən və sanki öz axarında işlənən deyimlərdən qaç (“böyük” layihə, “nəfəskəsən” sərgi, “Qəddar cinayət”, “dəhşətli yol qəzası”, “göydələn bina”, “uğurlu şirkət”, “ağılalmaz hesabat” və s.).
- Göz önündə olan, əksər insanların bildiyi “məlum həqiqət”ləri təkrarlamaqdən çəkin. Bakıdan söhbət düşəndə Qız Qalasına və ya Nizaminin heykəlinə diqqət yetirməsəniz də olar. Parisin Eyfel qülləsi və ya qadın geyimləri, Londonun dumanslı havası və ya Biq Ben saatı, İstanbulun Aya Sofiyası və ya Bosfor körpüsü haqqında gəlişigözəl və yıpranmış deyimlərə nə ehtiyac var? Birbaşa olaya keç.
- Dəb sözlərdən, gəzərgi deyimlərdən qaç. “Rəğmən” və ya “bahəm” sözlərini niyə tez-tez işlədirsin? Bir Britaniya qəzetinin “Üslub Soraqçası”nda

deyiləni sən də unutma: “Bir sözdən bərk yapışmağınız dəbdə olan bütün müəlliflərin həmin sözə meylindən irəli gəlirsə, ya o sözü dəyişin, ya oxu dairənizi, ya da işinizi”. Sən işini dəyişmək istəyirsən?

- Və bütün durumlarda özünü doğruldan məsləhət: yeni suallar yaratmayı yox, köhnə suallara yeni cavablar tapmağa can at. Məsələn, “çox faydalı layihə” və ya “üstün zövqlü insanlar” deyərkən, nəyi nəzərdə tutursan? Layihənin “çox” və ya “az faydalı” olmasını kim müəyyənləşdirir? İnsanları “üstün” və “aşağı” zövqlülərə ayırmağın hansı meyarları var? Ən yaxşısı, konkret misallar gətir ki, kimin necə olduğuna seyrilər qərar versin. Tuttalı, “müsahibim ağıllı adamdır”ın yerinə “o, siyasətşünaslıq namizədidir” demək yetərlidir. “Bu ucaboy konstruktor”un yerinə “boyu 1 m 80 sm-i keçən konstruktor” söyləmək qat-qat dəqiq olar və yanlış qiymətləndirmələrə əsas verməz.
- İnsanı diksindirib-hürküdən və ya çırmışdırən olaylardan söhbət gedirsə, öz nitqində sərt təsvirlərə yol vermə. Nəyin necə baş verdiyini qoy görüntü və olayın təbii səsləri açıqlasın.
- Komik məqamlarda yaşanan faciəli olaydan söz açsan, qoy bu barədə görüntü və olayın axarı məlumat versin. Sən nə güldür, nə də ağlat!..

*Vətəndaş Jurnalistikasının debat moderatoruna  
hansi faydaları ola bilər?*

**Vətəndaş Jurnalistikasının 20 faydası:**

1. Bu jurnalistika mediaya inamı təzələyib-qoruyur;
2. Önəmli və mübahisəli (kritik) mövzuları diqqətdə saxlamağı öyrədir;
3. İfrat (aşırı) dərəcədə qütbülmək dən çəkindirir;
4. Adı problemləri diqqətçəkici biçimə salır;
5. Xəbərləri vətəndaşların baxışlarına görə mənalandırmaq mümkün olur;
6. Baxış bucaqları və görülənlər genişlənir;
7. İzlənen və cəlbedici TV xəbərləri tapılır;
8. Olayın bütün tərəfləri bir araya gətirilir;
9. Oxucu-dinləyici-seyrçi ilə konkret və canlı əlaqə qurulur;
10. Oxucu-dinləyici-seyrçi auditoriyası ilə yaxşıca qaynayıb-qarışmaq mümkün olur;
11. Olaya, xəbərə fərqli gözlə baxmayı öyrədir;
12. Özəl xəbəri necə seçib-çatdırmağı qavradır;
13. Yeni texnologiyadan necə yararlanmayı öyrədir;
14. Vətəndaşların məhz öz problemləri ilə maraqlanmalarını təmin edir;
15. Vətəndaşların problemlərini necə dinləməyi öyrədir;
16. Vətəndaş cəmiyyətinin bir parçası olduqlarını jurnalistlərə də göstərib-qavradır;
17. Vətəndaşların öz problemləri ilə bağlı etirazlarını bildirmələrinə (məsələn, piketlərə) yardımçı olur;
18. Vətəndaşların ehtiyaclarının necə qarşılanacağını görüb-anladır;
19. Vətəndaşların problemlərinə önem verməyi öyrədir;
20. Öncəlikləri sıralamağı öyrədir

**«Elm və Təhsil» nəşriyyatının direktoru:  
professor Nadir MƏMMƏDLİ**

*Kompüter dizayneri:*

**Tural Əhmədov**

*Texniki redaktor:*

**Rövşənə Nizamiqızı**

*Səhifələyici:*

**Vüsalə Mirzəyeva**

*Montajçı:*

**Rasim Hacıyev**

*Operator-çapçı:*

**Elşad Hacıyev**

Yığılmağa verilib **21.09.2009**.  
Çapa imzalanıb **28.10.2009**.  
Şərti çap vərəqi **4,2**. Sifariş № **596**.  
Kağız formatı **84x108 1/16**. Tiraj **1000**.

---

Kitab «Elm və Təhsil» nəşriyyat-poliqrafiya  
müəssisəsində səhifelənib və çap olunub.  
**E-mail:** [elm\\_ve\\_tehsil@box.az](mailto:elm_ve_tehsil@box.az)  
**Tel:** 497-16-32; 050-311-41-89  
**Ünvan:** Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.